

# «VARLIQ» JURNALI VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI

1979-1995

Nezaket İsmayılova

Baki-2009

144s

**NƏZAKƏT İSMAYILOVA**

**«VARLIQ» JURNALI VƏ  
AZƏRBAYCAN ƏDƏBİYYATI  
(1979-1995-ci illər)**

Bakı  
«Nurlan» – 2009

## *«Varlıq» dərgisinin 30 illik yubileyinə həsr edilir*

**Redaktor:**

**Teymur Əhmədov**  
*filologiya elmlər doktoru, professor*

**Nəzakət İsləməylova.**

«Varlıq» jurnalı və Azərbaycan ədəbiyyatı. (1979-1995-ci illər)  
Bakı, «Nurlan», 2009, - 136 səh.

Monoqrafiyada «Varlıq» dərgisinin yarandığı tarixi şəraiti, inkişaf yolu, ədəbiyyat və ədəbiyyatşunaslıq örnekleri sistemli şəkildə öyrənilir və zəngin elmi faktlar əsasında araşdırılaraq təhlil edilir. Quzey Azərbaycan ədəbiyyatına isə daha çox üstünlük verilir.

Müəllif bu monoqrafiyanın ardı olaraq «Cənubi Azərbaycan ədəbiyyatı yeni mərhələdə və yaxud «Varlıq» ədəbi məktəbinin nümayəndələri» adlı dərs vəsaitini çap etmişdir.

*4702000000 /  
N - 098 - 2009 Qrifli nəşr*

© «Nurlan», 2009

# «VARLIQ» JURNALININ YARANDIĞI TARİXİ

## ŞƏRAİT VƏ İNKİŞAF YOLU

Qədim mədəniyyətə malik Azərbaycan xalqının tarixində ən faciəli hadisələrdən biri olan 1828-ci il Türkmənçay müqaviləsindən sonra xalqımızın ayrı düşmüş iki böyük qrupu arasında siyasi –ictimai, mədəni əlaqələrin pozulması bütün sahələrdə olduğu kimi, ədəbiyyat, mədəniyyət və mətbuat sahəsində öz mənfi təsirini göstərdi.

Son dərəcə mürəkkəb və ziddiyətli sosial - siyasi hadisələrlə zəngin olan Azərbaycan mətbuatı müxtəlis dövrlərdə intibah və tənəzzül halları keçirərək Azərbaycan xalqının və Azərbaycan mədəniyyətinin məruz qaldığı bütün idealoji hadisələri özündə əks etdirmişdir. İlk zamanlarda yolların bağlanması, gedış gəlişin qadağan edilməsi nəticəsində ədəbiyyatda qohum - qardaş həsrəti, əlaqələrin pozulmasından doğan bir nostalgiya ifadə olunurdusa da, bu ayrılıqdan doğan siyasi məsələlər Azərbaycan dili və mədəniyyətini məhv etmək istəyən və belə bir siyaset yürüdən İran mürtəce dairələrinin bütün zülm və təqiblərinə baxmayaraq<sup>1</sup>, xalqın milli iradəsini qıra bilməmişdir.

150 ildən artıq tarixə malik olan Azərbaycan dövrü mətbuatı artıq Azərbaycanın bölünmüş ərazisində meydana gələrək formalaşmışdır. Şimali Azərbaycanda Azərbaycan dilində nəşr olunan ilk qəzet «Tatar əxbarı» (Azərbaycan xəbərləri) 1832-ci ilin yanvar ayında o vaxtlar Qafqazın mədəni mərkəzi olan Tiflis şəhərində rus məmurları tərəfindən buraxılır, daha doğrusu, rus dilində çıxan «Тифлисский ведомости » qəzetini 1830 - cu ildə

<sup>1</sup> Xəndan Ç. Uğur yolu (Cənubi Azərbaycanda ədəbiyyat, mətbuat, maarif və incəsənat. Azərbaycan ədəbiyyatında cənub mövzusu). – B.: Azərnəşr, 1987, c.150

fars, 1832-ci ildən Azərbaycan dilində tərcüməsi kimi nəşr olunur<sup>1</sup>.

Əslində isə bu qəzetlər Rusiya imperiyasının rəsmi dövlət fərmanlarını və qərarlarını yayan orqan idi və Azərbaycan milli-mədəni təfəkkürünün inkişafında əunun ciddi rolü ola bilməzdi. Ona görə də Azərbaycan milli mətbuatının tarixini 1875-ci ilin 22 iyulundan nəşrə başlayan «Əkinci» qəzeti ilə başlamaq daha məqsədə uyğundur.

Cənubi Azərbaycanda isə işiq üzü görən ilk qəzet 1858-ci ildə Təbrizdə çıxan «Azərbaycan» qəzeti olmuşdur<sup>2</sup>. Tehranda çıxan «Vəqayeye-ettifaqiyə» qəzeti (1851 – ci ildən nəşr olunmuşdur) bu barədə belə məlumat verir: Bu günlərdə (1275 h.q.-1858 m-N.I.) Azərbaycan və başqa yerlərdə baş verən hadisələri yaymaq üçün Təbrizdə qəzet nəşr edilməsinə icazə verilmişdir. «Vəqayeye-ettifaqiyə» qəzətinin haqqında məlumat verdiyi bu nəşr – «Azərbaycan» qəzeti idi. Həmin qəzet «Azərbaycan», «Əxbəri-darüssəltəneyi –Azərbaycan», «Ruznameyi-vəqayeye-şəhri-məmləkətə-mehruseye-Azərbaycan», «Əxbəri-milliyeyi-məmləkəti-Azərbaycan» və başqa adlar ilə uzun müddət fəaliyyət göstərmişdir. Qəzet 1880-ci ildə adını dəyişmiş və 1883-cü ilə qədər «Təbriz» adı ilə nəşr olunmuşdur.

Lakin bunlar Azərbaycan dövri mətbuatının əsasını qoya bilməmiş, 1875-ci ildə Azərbaycanın görkəmli maarifpərvər xadim Həsənbəy Zərdabi «Əkinçi» qəzətinin nəşrinə başlamışdır. Bununla da təkcə Şimali Azərbaycan ərazisində deyil, bütün Azərbaycanda milli mətbuatın yaranmasına təsir göstərmişdir. Bunun nəticəsində 1890-ci illərdən başlayaraq Cənubi Azərbaycanda da Azərbaycan

---

<sup>1</sup> Azərbaycan dövrü mətbuatı .(1875-1917). Bibliografiya. B.: Azərnəş 1993 – c 3

<sup>2</sup> Cənubi Azərbaycan tarixinin ocherki (1828-1917 ) B.: Elm ,1985 c236

və fars dillərində yeni mətbu orqanları: «Şəbnamə», «Təbriz», «Mədəniyyət» və b. nəşrə başlamışdır<sup>1</sup>.

XIX əsrin son rübündən, yeni milli mətbuatın yarandığı tarixdən indiyədək bəzən uzun, bəzən də qısa ömürlü onlarca anadilli qəzet və jurnal yaranmış, lakin rəsmi İran dairələrində və sonralar Pehləvi diktaturasında Azərbaycan dili üzərində rəsmi yasaq fəaliyyət göstərdiyindən xalqa xidmət missiyasını yerinə yetirə bilməmişdir.

Məşrutə hərəkatı dövrü mətbuat aləmində müəyyən qədər canlanma nəzərə carpsada, bu dircəlmə mürtərcə hakim dairələr və xarici istilacıların təzyiqi qarşısında sürəkli ola bilməmişdir. Lakin bu az müddətdə ana dilin istibdad buxovlarından azad olunmasından Azərbaycan xalqının qabaqcıl oğulları öz mütərəqqi fikirlərini xalqa çatdırmaq imkanı əldə etmiş, xalqı əsrlərin qəflət yuxusundan ayıltmaq onu insana layiq oian həyat və azadlıq yolunda mübarizəyə hazırlamaq, cəhalət, nadanlıq kimi böyük fəlakətlərdən qurtarmaq üçün ana dilində, hər kəsin başa düşəcəyi yazmayı lazımlı və vacib bilmisələr<sup>2</sup>. Bu dövrdə Təbriz şəhərində və digər şəhərlərdə ana dilində, qisməndə fars dilində məcmuə və qəzetilər nəşr edilmişdir. Bunlardan «Əncumən», «Azadi», «Subhi - sadıq», «Təmddün», «Fəryad», «Əl - hədid», «Ehtiyac», «Ədəb», «Kamal» və digər qəzetlər, «Gəncineyi - fünum» və «Azərbaycan» məcmuələri xüsusi qeyd olunmalıdır.

1917-1920-ci illərdə Cənubi Azərbaucanda milli hüquqlarının tapdalanmasından cana doymuş xalq öz istiqlaliyyəti və milli azadlığını əldə etmək üçün bir inqilabi hərəkata ehtiyac duyurdu ki, bu da Şeyx Məhəmməd Xiyabanının başçılığı ilə baş verdi. Demokrat partiyasının orqanı olan «Təcəddüb» qəzeti 1917-ci il aprelin 2-də Xiyabanının ümumi rəhbərliyi altında 1920 –

<sup>1</sup> Müsəddiq M. Mirzə Mehdi Şükühi B.: yazıcı. – 1988 – c 19.

<sup>2</sup> Bax: İbrahimov M. Azərbaycan dili. Təbriz, 1945. c 17

ci il sentyabrın 8-dək nəşr olunmuşdur. Fars dilində cıxmasına baxmayaraq, bu qəzeti bəzi sayları Azərbaycan dilində nəşr olunurdu. Milli şuurun oyanmasında bu qəzeti müsbət rolü çox böyük olmuşdur<sup>1</sup>.

Bu dövrdə «Təcəddüb» qəzeti ilə yanaşı bir sıra başqa mütərəqqi fikirli qəzet və məcmuələr də nəşr olunmuşdur ki, bunlarında səhifələrində həm siyasi, həmdə bədii – publisistik yazılar rast gəlmək mümkündür. Bunlardan «Kargər», «Təkamül», «Gəncineyi - maarif», «Asayış», «Ənkəbud», «Səhənd» və b. göstərmək olar.

Xiyabanii hərəkatı yatırıldıqdan sonra Rza xan Pəhləvi dövründə Azərbaycanda ana dilində mətbuatın və ədəbiyyatın nəşri qadağan olundu. Həmin dövr bütün İranda, xüsusilə Azərbaycanda irticanın demokratik qüvvələrə, o cümlədən mədəniyyət və ədəbiyyat xadimlərinə qarşı hücumu kecdiyi bir dövr idi. Bu illərdə nəinki Azərbaycan dilində yaranan mətbuat orqanlarının, hətta fars dilli ədəbiyyatın da mütərəqqi fikirli nümayəndələrinin yaradıcılığının qarşısı alınırdı.

Rza xan diktaturasının 1941-ci ildə süqut etməsi ilə ana dilli mətbuatın yenidən dircəlməsi üçün nisbətən əlverişli şərait yarandı. Tarix boyunca davam edən zülm və istismara qarşı mübarizə aparmaq üçün İran Xalq (Tudə) Partiyası (1941) təşkil olunur və 1942-ci ildə onun Təbriz və digər şəhərlərdə təşkilatları yaranır, mətbuat orqanları fəaliyyətə başlayır. Bu təşkilatın «Xavəre-no» adlı mətbuat orqanı ətrafında bir sıra mütərəqqi fikirli publisist-şair, ədib və digər qələm ustaları toplanmışdır. Ərdəbil şəhərində çoxdan nəşr olunan «Cövdəd» qəzeti xalq hərəkatının tələbləri əsasında öz işini demokratik ideyalar üçün yenidən quraraq, Azərbaycan dilində yazanları fəaliyyətə səsləyir<sup>2</sup>.

<sup>1</sup> Cəfər Xəndən. Uğur yolu. B.: Azərnəşr, 1987 – c 97

<sup>2</sup> XX əsrda Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. 1900-1985-ci illər B.: Elm, 1990.-c. 97.

1941-ci ildə Təbriz demokratiq ideyalar uğrunda irtica və imperializmə qarşı mübarizələrin mərkəzinə çevrilir. Burada təşkil olunan «Azərbaycan Cəmiyyəti»nin fikrini yayan «Azərbaycan» qəzeti özünün birinci sayını 1941-ci il noyabr ayının 1-də nəşr edir. Bu qəzətin məramını və məqsədi Azərbaycan xalqına ana dilinə qarşı çıxanlara, diktatorluğu bərpa etmək istəyənlərə qarşı mübarizəni davam etdirmək olduğundan, xalqın öz milli hüquqlarını bu qədər təkidlə tələb etməsindən qorxuya düşən imperialist qüvvələrin narahatlığına səbəb olur və ana dilində nəşr olunan bu qəzətin yaymasını qadağan etmək fikrinə düşsələr də, buna nail olmurlar.

«Azərbaycan» qəzeti ilə yanaşı, Təbrizdə günaşırı çıxan «Vətən yolunda» qəzeti ilk sayından ədəbiyyat həvəskarlarını əməkdaşlığa dəvət edir. Bu dövrдə Cənubi Azərbaycanda «Cövdət», «Ürmiyə», «Qəjəbə», «Azad millət», «Azər» və b.k. qəzetlər «Günəş», «Demokrat», «Azəri ulduzu», «Fədai» kimi jurnallar fəaliyyət göstərirdi.

Rza xanın 20 illik diktatorluğu dövründə bir səhifə də olsun ana dilində mətbuatı olmayan Azərbaycan xalqı üçün bu qədər qəzet və jurnalların nəşri əsl müvəffəqiyət idi. Lakin bu xoşbəxtliyində ömrü gödək oldu.

İran dövləti özünün imperialist hamilərinin məsləhəti və göməkliyi ilə Cənubi Azərbaycanın milli azadlıq hərəkatına qarşı onu daxildən sarsıtmaq üçün geniş ideoloji təxribat işi apararaq, gizili diplomatiya vasitələrindən istifadə edərək, uzun müddətli hazırlıqlıdan sonra 1946 - ci il dekabr ayının 12-də Azərbaycana bir neçə yerdən hückum təşkil etdi. Bu, 1941-1946-ci illərdə əldə olunan naliyyətləri məhv etmək, həmcinin cənubi Azərbaycan xalqının əsrlər boyunca, xüsusi ilə XX əsrдə böyük qurbanlar bahasına əldə etdiyi nailiyyətlərə qarşı çəvrilmişdi. Beləliklə, ana dilində mətbuatın yaradılması mətbuatda milli ruh, milli mədəniyyət ideyalarının yaranmasını qadağan edirdi. Hətta 1949-1953-cü illərdə İranda demokratik hərəkat geniş vüsət aldığı bir dövrдə

milli mətbuatın təşəkkülünə imkan verilmədiyindən, Azərbaycan Demokratik Fırqəsinin «Azərbaycan» qəzeti müəyyən fəsillərdən sonra fəaliyyətini 1947-ci ilin dekabr ayının 2-də mühacirətdə davam etdirmişdir<sup>1</sup>.

Cənubi Azərbaycanda anadilli mətbuat, yenə də qadağan olunur, ana dilində olan kitablar və dərsliklər yandırılır, mətbuat aləminə yenədə ölüm qorxusu çökür Azərbaycan mədəniyyətini Azərbaycan dilini milli mənafedən təbliğ edən mətbuat orqanları tarixən belə cətin, lakin şərəfli bir yol keçmiş, milli – mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi, tarixi həqiqətləri özündə eks etdirdiyi üçün daim təqib və təzyiqlərə məruz qalmış, ən müxtəlif bəhanələrlə bağlanmış, qadağan olunmuşdur.

Bu şərəfli tarixi yolu aşağıdakı mərhələlərə bölmək mümkündür.

1. Azərbaycan mətbuatının yaranması -1875 - 1895
2. Azərbaycan mətbuatının təşəkkülü - 1896 - 1905
3. Azərbaycan mətbuatı inqilabi yüksəliş illərində-1906 - 1912
4. Azərbaycan mətbuatı irtica illərində – 1913 -1916
5. Azərbaycan mətbuatı milli azadlıq hərəkatı dövründə 1917 1920
6. Azərbaycan mətbuatı diktatura dövründə 1921-1940
7. Cənubi Azərbaycan mətbuatı demokratiya və azadlıq mübarizəsi dövründə – 1941 – 1946
8. Cənubi Azərbaycan mətbuatının tənəzzül dövrü 1947- 1978
- 9.Cənubi Azərbaycan mətbuatının dircəliş dövrü 1979- 1990<sup>2</sup>

---

<sup>1</sup> XX əsr Cənubi Azərbaycan ədəbiyatında demokratik ideyalar.  
Bakı: elm 1990 202 c

<sup>2</sup> XX əsr Cənubi Azərbaycan ədəbiyatında demokratik ideyalar.  
Bakı: elm 1990 202 c

Sonuncu mərhələnin mətbuat tariximizdə xüsusi mövqeyini qeyd etməmək olmaz. Şahlıq rejimini devirmiş inqilabi hərakat nəticəsində fikir və düşüncələrə, ədəbi – mədəni prosesdə dərin və köklü dəyişikliklər baş vermiş, istibdad dövründə buxovlanmış istedadları yeni bir qüvvə ilə meydana atılmışlar. Məhz bu dövrdə mətbuat geniş oxucu kütlərini ana dilində yazıb yaratmış sənətkarlardan M. H. Şəhriyara, Sahirin, Səbahinin, Səhəndin, Yəhya Şeydanın, C. Heyətin, Fərzanının, H. Nitqinin, Savalanın, S. Salisin, Sönməzin, H. Tərlanın və b. əsərləri ilə tanış etmək imkanı əldə etdi.

Tehranda və Təbrizdə klassiklərin və çağdaş sənətkarların əsərləri ana dilində nəşr olundu. İrtica illərində qadağan olunmuş bir çox kitablar işıq üzü gördü.

Bu dövrdə «Azərbaycan yazıçılar və şairlər cəmiyyəti», «Azərbaycanlıların milli inqilabi cəmiyyəti», «Azərbaycan mədəniyyət işçiləri cəmiyyəti» və s. təşkil olunaraq ədəbi-mədəni həyata öz təsirini göstərməyə başladı. Təsisçilər qurultayı «Çənubi Azərbaycan yazıçılar və şairlər cəmiyyəti» tərkibində altı nəfərdən (G. Səbahı, R. Dəqiq, M. Ə. Fərzanə, Fərhad, D. Şeyxavəndi və H. Düzgün) ibarət müvvəqəti icra komitəsi seçdi.

Qurultayda Azərbaycan şair və yazıçılarının fəaliyyətini genişləndirmək, onların əsərlərinin başqa dillərə, həmçinin xarici ədəbiyyatın ana dilinə tərcüməsi, milli dilin zənginləşdirməsi, ədəbi problemlərə həsr olunmuş tədbirlər keçirilməsi, yeni mütərəqi ideyaların xalq kütlələri arasında təbliği, İranda yaşayan başqa xalqların yazıçı və şairləri ilə həmrəylik və işbirliyi, ana dilində dərs vəsaitinin yaradılması, gənc nəslin zəngin anadilli ədəbi-mədəni irslə tanış edilməsi və başqa məsələlər haqqında fikirlər irəli sürüldü.

Gökəmli Azərbaycan alimi M. Ə. Fərzanə öz çıxışında akademiya açmaq, milli teatr yaratmaq kimi bir sıra aktual məsələlər qaldıraraq 30 ildən artıq universitet

olmasına baxmayaraq, orada ana dilinin tədrisi barədə heç bir iş görülməmişdir.<sup>1</sup>

Çıxış edənlər ədəbi dilin sadələşdirilməsi, oxucu kütłələri, üçün anlaşıqlı olması problemini də irəli sürərək bu arədə öz qiymətli təkliflərini verdilər. 1979-ci ildən sonra Azərbaycan mətbuatının gülüstanında «Ülkər», «Yoldaş», «Dədə Qorqud», «Koroğlu», «Günəş», «İnqilab yolunda», «Odlar yurdu», «Dirlik», «Yol», «Çənlibel»<sup>2</sup> və bir çox mətbu orqanları az və çox müddət ərzində fəaliyyət göstərmiş, milli fikrimizin inkişafına öz töhfərəni vermişlər, Lakin bunların arasında birinin xüsusi mövqeyi sanbalı var ki, oda otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayaraq xalqın yolunda günəş kimi yananaq «Varlıq» dərgisidir.

İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979-cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvülərindən dok. C.Heyət, dok. H.Nitqi, M.Fərzənə, H.M.Savalan, Səhənd, G.Səbahı, Əziz Möhsünü, Ə. Təbrizi, Katibi, H. Əğnami və b. Bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Dok. C. Heyət 12 il «Daneşe - pezeşqi» (Tibb elmi) adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna cəkdi. Dok. H. Nitqi isə jurnalda «Varlıq» adının qoyulmasını təklif etdi. Jurnalın işiq üzü görməsinə ilk təbrik göndərən M. H. Şəhriyar «Azadlıq quşu Varlıq» adlı şeiri ilə öz xeyir duasını belə verdi:

Hərcənd qutulnaq hələ yox darlığımızdan  
Amma bir azadlıq doğulub varlığımızdan.  
«Varlıq» nə bizim təkcə azadlıq quşumuzdur,  
Bir müjdə də vermiş bizi həmkarlığımızdan.

<sup>1</sup> XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. Bakı: elm 1990 202 c

<sup>2</sup> Azər oğlu B. yandırılan kitablar // azərbaycan müəllimi 1982 24 iyun 1998 23 c

Bəh-bəh, nə şirin dilli bu cənnət quşu tuti,  
Qəndin alıb ilham ilə dindarlığımızdan.  
Dil açmada karlıq da gedər, korluğumuz da,  
Çün lallığımız doğmuş idi karlığımızdan.  
Düşmən bizi əlbir görə, təslim olur-naçar,  
Təslim oluruq düşmənə naçarlığımızdan.  
Hər inqilabın vur-yıcı son bənnalıq istər,  
Dəs tur gərək almaq daha memarlığımızdan.  
Hüşyar olasız düşməni məğlub edəcəksiz,  
Düşmənlərimiz qorxuru hüşyarlığımızdan.  
Birlik yaradın söz bir ola biz kişilərdə,  
Yoxluqlarımız bitdirəcək varlığımızdan.<sup>1</sup>

Jurnalın ilk sayı nəşrə hazırlanarkən 1979-cu il aprel ayının 11-də Azərbaycan xalqının vətənpərvər oğlu və böyük şairi Bulud Qaracorlu Səhənd dünyasının dəyişdi. Jurnalın ilk sayının 16 – ci səhifəsi bu kədərli hadisəyə həsr olunaraq Səhəndin xatirəsini əbədiləşdirdi.

Yeni yaranan jurnal bir sıra çətinliklərlə üzləşməli oldu. Hər şeydən öncə ana dilinin imlasının möhkəm qaydalarını hazırlamaq lazım idi. Məlumdur ki, Ərəb əlifbasından istifadə edən türk dilli xalqlarda vahid orfoqrafiq qaydalar yoxdur. Xüsusi ilə saitlərin yazılmasında identik qaydaların olmaması bir çox imla problemləri doğururdu. Jurnalın redaksiya heyəti xüsusi ilə görkəmli alim H. Nitqi bu sahədə böyük işlər görərək az bir vaxt ərzində orfoqrafiyada nizam – intizam yaratmağa nail odular. Müxtəlif dikritik işaretlərin köməyi ilə hər səs üçün bir hərf işləyib hazırlamaq mümkün oldu.

İkinci bir çətinlik əsrlər boyu ana dilində məktəbin olmaması nəticəsində əhalinin geniş kütlələrinin bu dildə savadının olmaması ilə bağlı idi. Bu isə Azərbaycan dilində nəşr olunan kitablara az tələbat göstərilməsinə, onların

---

<sup>1</sup> Şükürova E. M. H. Şəhriyar (Həyatı, mühiti yaradıcılığı) monoqrafiya. B.: Azərnəşr

tirajının aşağı olmasına gətirib çıxarırdı. Az sayılı nəşrlər isə özünü doğrultmur və zərələ işləyirdi. Lakin bütün bunlar yüksək entuziyazmla irəli atılmış jurnal əməkdaşlarını qorxutmadı. Əvvəlcə Azərbaycan dərnəyinin mətbu orqanı kimi nəşrə başlayan «Varlıq» ikinci sayından etibarən müsətqil bir jurnal kimi öz nəşrini davam etdirdi. «Varlıq»-ın qarşıya qoyub həll etmək istədiyi problemlər arasında ikisi xüsusi ilə seçilir:

Xalqın mənşəyi və varlığı, ana dili uğrunda mübarizə

Azərbaycan ədəbiyyatının nəşrinə və təbliğinə də jurnalın səhifələrində geniş yer verilir. Bu iş əsasən üç istiqamətdə aparılır: ayrı-ayrı şair və nasirlərin yaradıcılığına və ədəbiyyatşunashığa dair elmi – tədqiqi məqalələr yazılır, ədəbi hadisələrə qiymət verilir və nəhayət, ədəbi – bədii nailiyyətlərimiz xarici ölkələrdə təbliğ edilir. Bununla əlaqədar qeyd etmək yerinə düşər ki, xaricdə soydaşlarımızın yaratdıqları Azərbaycan cəmiyyətləri tərəfindən Azərbaycan və ingilis dillərində nəşr olunan «Reform» (Amerika), «Stockholm tribun» (İsvec) və b. jurnallar «Varlıq» dərgisini özlərinə həmişə örnek saydıqlarını yazarlar<sup>1</sup>.

«Varlıq»ın uğurlarından biri də «Sönmüş- çıraq»ları yandırmağa qeyrət göstərməsidir. Adı və sənəti oxuculara bəlli olmayan şair və mütəfəkkirlərin həyat və yaradıcılığ haqqında məlumat, əsərlərindən örnekler jurnalın səhifələrində ardıcıl olaraq nəzərə carpir.

Otuz ildən artıqdır ki, «Varlıq» jurnalı bir an belə yorulmaq bilmədən xalqına xidmət edir. Bu müqəddəs və şərəfli yolda mətn addımlarla irəliləyir. Jurnalın bütün dünyaya səpələnmiş oxucu audītoriyası da öz sevimli nəşrləri qarşısında borclu qalmır, onun hər bir uğrunu məktub, teleqram və çağdaş dünyani başqa komnikasiya

<sup>1</sup> Ustad Seyid Məhəmməd Hüseyin Şəhriyar. Divani-Türki. Bakı, Ozan nəşriyyatı-1997. c 164

vasitələrinin köməyi ilə qeyd edirlər. Jurnalın hər il dönmü oxucular üçün bayrama çevrilir. Mübaliğə etmədən demək olar ki, jurnalda həsr edilmiş şeir, təbrik, məqalə və tətqiqatlardan artıq böyük bir «Varlıqnamə» tərtib etmək mümkündür. Şəhriyarin ardañca Şikar Məstəli, Əli Əbdi, R. A. Qortal, Şahmar Əkbərzadə, Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Məhəmmədəli Müsəddiq və onlarca başqaları jurnalda şeirlər həsr edərək onun fəaliyyətini bədii – estetik dəyərini verməyə çalışmışlar. Ş. Məstəlinin «Ana» bayatısı şeirində deyilir:

Qartaldır, qanadı bərkisin gərək  
Qartalı həmişə zirvədə görək

Onun o müqəddəs vəraqlarında  
Bu taydan o taya müjdə göndərək

Elimin obamın həyatıdır o,  
Atamın babamın Qıratıdır o,  
Qoruyaq «Varlığı» canımız kimi  
Anamız söyləyən bayatıdır o<sup>1</sup>

«Varlıq» jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşunas, folklorşunas, tarixçi, dilçi və s nəslinin formallaşmasına şərait yaratmışdır. Dərgidə cap olunmuş ədəbi - bədii materialları tədqiq edərkən dərginin məqsəd yönü bir mövzu politrası olduğuda aşkara çıxır. Bunlar əsasən vətən, yurd təəssübü, milli qeyrət, qardaş tərəfkeşliyi, birlik mövzularıdır. Bu bütün varlıqcıların yaradıcılığında aparıcılıq təşkil edir. Dərginin ətrafına toplanmış o mətin və mübariz yaradıcı ziyahıların hər birinin həyat və yaradıcılığı elmi ümumiləşdirmə üçün imkan verir.

<sup>1</sup> Şeir aşağıdakı mənbədən götürülmüşdür: Doktor Cavad Heyət Bakı: Azərnəşr 1995- s 184

**Doktor Cavad Heyət.** «Varlıq» jurnalının yaradıcısı olan C. Heyət 1925-ci il may ayının 24-də Təbrizdə İranın yüksək ziyalı ailələrinin birində anadan olmuşdur. İlk təhsilini teoloq və filosof, İranın ədliyyə naziri və Ali məhkəməsinə sədri vəzifəsində çalışan atası Mirzə Əli Heyətdən almışdır<sup>1</sup>.

O, orta məktəbi bitirdikdən sonra Tehran universitetinin tibb fakültəsinə daxil olur, II kursda oxuyarkən Türkiyə hökümətinin dəvəti ilə 1943 – cü ildən İstanbulda oxumuş<sup>2</sup> sonra isə Parisdə ali tibbi təhsili almışdır.

İlk cərrahiyyə əməliyyatını 1946-cı ildə aparır<sup>3</sup>. Cavad Heyət cərrahiyyə əməliyyatları aparmaqla yanaşı cərrahlığa dair nəzəri araşdırmalar üzərində çalışır. 1956-ci ildə damarlarda qan laxtalanması (tromboz) haqqında bir kitab yazar, 1963-cü ildə isə 12 il davam edən «Daneşe pezeşki» (Tibb elmi) adlı aylıq tibb jurnalını nəşr etdirir<sup>4</sup>.

1965-ci ildə İranda cərrahlığa dair «Ümumi cərrahlıq» adlı ilk tədris kitabını yazar. 1954-cü ildə Doktor Cavad Heyət tibb aləmində uzun və dərin araşdırmalar apararaq İranda qapalı ürək əməliyyatı<sup>5</sup>, 1962-ci ildə ilk dəfə açıq ürək əməliyyatı aparır. 1968-ci ildə cəsarətli addim ataraq, Tehranda ilk dəfə böyrək köcürmə əməliyyatını bacarıqla aparır. Bir – birinin ardınca gələn bu tarixi hadisələr İranın hər yerində böyük maraqla qarşılanır. Tibb elminin dərindən öyrənilməsi, bu sahədəki yenilikləri onun nüfuzunu daha da artırır. Elmi

---

<sup>2</sup> Heyət C. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı, Azərnəşr 1993 səh 3

<sup>15</sup> Yalman A. E. Dok. Cavad Heyət ilə bir mulaqat. «Vətən» qəz., Türkiyə, 1969 şubat (fevral)

<sup>3</sup> Doktor Cavad Heyət Bakı Azərnəşr 1995 s 3.

<sup>4</sup> Qulam Hüseyn S. Müasir mətbuat şəxsiyyətləri Tehran Preseqent 1351 s 48

<sup>5</sup> Səlnamə 1338 / tərtib edən Nadir – Dok. Cavad Heyət İranda cərrahlıq zirvəsini fəth etdi. Tehran Gilannəşr 1338 s.12

araşdırmalarını davam etdirərək Fransada, Amerikada elmi məqalələri və kitabları nəşr olunur<sup>1</sup>, və beləliklə 1963-cü ildən sonra Cavad Heyət Beynəlxalq Cərrahlıq Cəmiyyətində İranın əsas təmsilcisi olur. Cərrahiyə ilə bağlı elə bir beynəlxalq elmi toplantı əlmur ki, Cavad Heyət oraya dəvət olunmasın. Cərrahiyə elmin inkişafında misilsiz xidmətinə, xüsusəndə ürək və böyrək köçürülməsindəki uğurlarına görə Dok. Cavad Heyət 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasına üzv seçilir, cərrahlıq zirvəsi fəth olunur<sup>2</sup>. 1997-ci ildə cərrahlıqla dair «Cərrahlıq dərsləri» adlı kitab nəşr olunur.

«Doktor Cavad Heyətin cərrahiyə sahəsində əldə etdiyi qeyri – adı nailiyyətləri onu təkcə İranda yox həmdə Qərb dünyasında yüksək səviyyəli bir mütəxəssis kimi şöhrətləndirmişdir<sup>3</sup>». O hazırda Tehranda İslam Universiteti cərrahiyə kafedrasının müdürü vəzifəsində çalışmaqla yanaşı, 1979-cu ildən ana dilimizin inkişafı və öyrənilməsində dəyəri isə hec bir meyarla ölçülə bilməyən «Varlıq» dərgisinin baş redaktorudur.

Müasir dövrümüzün görkəmli alimi, ensklopedik bilik sahibi Doktor Cavad Heyət indiyədək 3 cilidlik «Cərrahiyə» kitabının müəllifi və bu sahəyə həsr etdiyi 30-dan artıq məqaləsi xarici ölkələrdə nəşr olunmuş, həmdə məşhur türkoloqdur. O, Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin öyrənilməsinə xeyli əmək sərf etmiş, ümumiyyətlə turkdilli xalqların mənəvi mədəniyyətini dərindən öyrənərək əldə etdiyi nəticələri bir necə monoqrafiyada nəşr etmişdir.

Doktor Cavad Heyət İranda türkologianın banisi, türkologiya, din və ictimai mövzulara aid 300-dən artıq

<sup>1</sup> Salammulla C. Dostlar görüşü Tehran 1359 s 150

<sup>2</sup> Dok. Cavad Heyə Bakı: Azərnəşr 1995 s 5

<sup>3</sup> Salammulla C. Dostlar görüşü Tehran 1359 s 151

məqalənin, 7 cildlik türk dilli, ədəbiyyatı və tarixinə aid monoqrafiyanın müəllifidir. Onun bu sahədə apardığı elmi araşdırımlar və əldə etdiyi nailiyətlər Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Doktor Cavad Heyət 2 cildlik «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» adlı əsərinə görə M. F. Axundov alınan mükafata layiq görülmüşdür<sup>1</sup>. 1986-cı ildə farsca «Tarixi zəban və ləhcəhaye Türki» (Türk dili və ləhcələrinin tarixi), 1984-cü ildə «Müqayisətül-lüğəteyn»<sup>2</sup> adlı əsəri Tehranda, sonra isə 1991-ci ildə Bakıda «İki dilin müqayisəsi» adı ilə nəşr olunmuşdur.

Qələminin və bacarığının qüdrəti ilə xalqına fiziki və mənəvi sağlamlıq bəxş etmək istəyən Doktor Cavad Heyətin cərrahiyədə olduğu kimi ictimai və ədəbi fəaliyyətində təltifləri çox saylıdır: 1982-ci ildən Azərbacan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat institutu Elmi şurasının fəxri üzvü, 1992-ci ildən Azərbaycan Yaziçilər Birliyinin üzvü həm də M.F.Axundov adına mükafatı laureatıdır. 1994-cü ildə «Dədə Qorqud» Assosiasiyanın təsis etdiyi «Məmməd Araz» mükafatına da laiq görülmüşdür<sup>3</sup> və bu mükafatlardan aldığı pulu qaçqınlara paylamışdır. Bundan başqa Azərbaycan elm və mədəniyyətinin inkişafındakı xidmətlərinə, İran-Azərbaycan ədəbi-mədəni əlaqələrin möhkəmlənməsindəki səmərəli fəaliyyətinə görə dok. C.Heyət Azərbaycan Milli Yaradıcılıq Akademiyasının fəxri akademiki (1991), Bakı Dövlət Universitetinin fəxri doktoru (1992), N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin (1993), N.Nərimanov adına Tibb Universitetinin (1994), Y.H.Məmmədəliyev adına

<sup>1</sup> Salammulla C. Dostlar görüşü. Tehran 1359 s 151

<sup>2</sup> C. Heyət. Türklerin tarix və mədəniyyətinə bir baxış Bakı: Azərnəşr 1993 s 3

<sup>3</sup> Mənafı M. «Müqayisətül-lüğəteyn» Cənbdan səslər // Az. Müəllimi qəz. 08.08.1987

Naxçıvan Dövlət Universitetinin(1993), Bakı Xəzər Universitetinin(1995) fəxri professorudur. Azərbaycan Cərrahlıq Elmi Cəmiyyətinin fəxri üzvü (1989) seçilmişdir<sup>1</sup>.

O, İranın, Türkiyənin və Azərbaycanın dövlət və hökümət rəhbərləri tərəfindən qəbul olunmuş, ölkələrarası elmi-mədəni əlaqələrin inkişafı ilə bağlı məsləhatləşmələrdə yaxından iştirak etmiş, Qarabağ məsələsində qaćqın və şəhid ailələrinə humanitar yardımın çatdırılmasında və yaralıların İranda müalicə olunmasında əlindən gələni əsirgəməmişdir. 1995-ci il 17 oktyabırda Azərbaycan rəhbərliyi tərəfindən ömrünün 70 və 80-ci il dönümləri Azərbaycan rəhbərliyi tərəfindən geniş və təntənəli şəkildə qeyd olunmuşdur<sup>2</sup>.

**Həmid Nitqi.** Əsas «Varlıq»çılardan sayıla bilən Həmid Nitqi 1921- ci ildə Təbriz şəhərində dərman hazırlamaqla məşğul olan Həsən kişinin ailəsində dünyaya gəlmış, məktəb yaşılarında Astarada yaşamışdır. Lakin orta məktəbi Təbrizdə tamamlayan Həmid Tehran universitetinin hüquq fakultəsinə daxil olmuşdur. Hələ kiçik yaşılarından şeir yanan Həmidin bu illərdə elmə olan marağının onu tədqiqat işləri ilə məşğul etmiş, universiteti bitirdikdən sonra 1943-cü ildə İstanbula gedərək müharibə illərindəki çətin şəraitdə elmi-içtimai mühitdən faydalanaraq beş il burada qalmış, 1948-ci ildə doktorluq dərəcəsi almış Həmid Nitqi İrana qayıtmışdır.

O, İranda neft kompaniyasında işə başlamış və uzun illər Abadanda qalmış, 1960-ci ildə Tehrana gəlib idarə işləri ilə yanaşı irtibatat (əlaqələndirmə N.İ.) fakultəsində tədris işlərinə başlamışdır. Neft kompaniyasındaki işlərdən təqaüdə çıxdıqdan sonra yenidən bu fakültədə tədris işlərini davam etdirmişdir. Lakin o, səhhəti ilə

<sup>1</sup>Dədə Qorqud müəssisəsinin ən yüksək nişanı Təbrizli ədibə atə olundu. «Ərk» qaz. Təbriz 1994 №194

<sup>2</sup>Doktor Cavad Heyət. Bakı: Azərnəşr-1995 s 3

əlaqədar Hottinhemdə (İngiltərə) müalicə olunmaqla yanaşı tədris işlərini davam etdirmişdir.

Dok. H. Nitqi klassik təhsilatı ilə yanaşı ədəbiyyat, fəlsəfə və xüsusilə türkologiya elmi ilə məşğul olaraq hər iki dildə türk və fars dillərində şeirlər yazmış, Tehranda nəşr olunan «Azərbaycan» qəzetiñin baş məqaləsini yazırıdı. Dok. H. Nitqi ana dili türkcəsindən başqa farscsa, İstanbul türkcəsi, fransız, ingilis və ərəb dillərini yaxşı bilir. Bir necə dəfə Avropaya, Amerikaya getmiş və orada elmi tədqiqat işləri ilə məşğul olmuş alim müxtəlif məzmunlu və dəyərli kitabların və elmi əsərlərinin müəllifidir.

Doktor H. Nitqinin elmi fəaliyyəti Azərbaycan elmi qarşısında da xüsusi qiymətləndirilərək 4 noyabr 1996-ci ildə Azərbaycan Elmlər Akademiyasında «Həmid Nitqi - 75» beynəlxalq elmi-ədəbi yubiley sessiyası kecirləmişdir. Azərbaycan yazılılarının X qurultayında prof. N. Cəfərov məruzəsində bildirmişdir ki, Cənub poeziyası üç ideya - estetik üslubda yaranır: folklor üslubu, klassik üslub, bir də hələ zəif olsa da, lakin böyük prespektivə malik modern üslubu, yəni Həmid Nitqi üslubu yaranmağa başlayır<sup>1</sup>. Həmid Nitqi 1993-cü ildən Y.H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin fəxri professorudur.

**M. Ə. Fərzanə** 50 ildən bəri M. Ə. Qövsi – Fərzanə adı ilə tanınmış ədəbityyatşunas – tənqidci və ictimai xadim 1923-cü ildə Təbrizdə çoxuşaqlı bir ailədə həyata göz açmışdır. Gənc yaşlarında xalq ədəbiyyatı xəzinəmizin zənginliklərinə heyran olmuş, milli mənəvi dəyərlərimizi alovlu bir məhəbbətlə sevərək təbliğ etmişdir. Təbrizdə pedoqoji texnikom bitirdikdən sonra 1942-ci ildə əmək fəaliyyətinə başlamış, Təbriz kitabxanasında işə girmişdir. Kitabxanada işlədiyi illər onun milli hissəlrinin inkişafının yeni mərhələsi olmuşdur. Həmin illərdə elmi və bədii yaradıcılığa başlayan M. Ə. Fərzanə 1945-ci ildə «Vətən

<sup>1</sup> Vüqar Ə. Cavad Heyət -70. Varlığı ilə var etdi «Varlığ»ı «Söz», qəz. 1995 № 2

yolunda» qəzetində «Füzuliya bir baxış» adlı məqaləsi eyni zamanda topladığı atalar sözləri və məsəlləri çap olunmuşdur.

O illərin milli azadlıq hərəkatında yaxından iştirak etmiş, qələmini bu yolda xalqına xidmətə yönəltmişdir. Ana dilində kitabların, dərsliklərin yazılışında yaxından iştirak etmiş<sup>1</sup> M. Ə. Fərzanə 1964-cü ildə «Azərbaycan xalq bayatıları» məcmuəsini və iki ciliddə «Azərbaycan dilinin qrammatikası»ni çapdan çıxarmış, tezliklə bəsərlər Pəhləvi rejimi tərəfindən qadağan edilmişdir.

Yanlız son 18 ildə «Azərbaycan dilinin qrammatikası» 4 dəfə, «Bayatılar məcmuəsi» isə yenidən işlənmiş və təkminləşdirilmiş şəkildə 8 dəfə çapdan buraxılmış, öz tirajına görə folklor məcmuələri arasında biriñci olmuşdur.

Son illərdə o, böyük Azərbaycan şairi M.H.Şəhriyərin «Heydər babaya salam» poemasının elmi təhlili sahəsində mühüm uğurlar qazanmışdır. Azərbaycan dilindən fars dilinə bir sıra əsərlərin tərcüməçisi, 100-dən artıq elmi və publisist məqalənin müəllifidir. «Varlığı»nın ilk gündündən onunla yol yoldaşı olan M.Ə Fərzanə Azərbaycan Yazarıclar Birliyinin üzvü, N. Tusi adına Pedoqoji Universitetinin fəxri doktoru, Nizami adına Ədəbiyyat institutunun elmi əməkdaşıdır.

**Həsən Məcidzadə Savalan.** H. M. Savalan 1940-ci ildə Azərbaycanın Ərdəbil şəhərinə bağlı Nir şəhərində anadan olub<sup>2</sup>. O, 6 yaşında ikən ailəsi Tehrana köcməyə məcbur olur. Tehranda sixıntılı həyat keçir. 10 yaşında şeir yazmağa başlayır. Onun şeirlərində milli vətənpərvərlik mövzusu xüsusi yer tutur. İlk böyük kitabı məhşur xalq mahnısının şərəfinə «Apardı sellər Saranı» adlanır. Bu

<sup>1</sup> Cəfərov N. Azərbaycan yazıçılarının X qurultayı / bizzə şeirdə var. sənətdə vardır. Şairə sənətə hörmətdə vardır // ədəbiyyat qəzeti 1997 7 noyabr.

<sup>2</sup> Azər oğlu B. Yandırılan kitablar // Azərbaycan müəllimi 1982. 24. fevral

kitab Tehranda, Bakıda, 1978-ci ildə isə Ankarada nəşr olunmuşdur. Savalanın bir çox əsərləri İranda, Türkiyədə, Almaniyada, Quzey Azərbaycanda işq üzü görmüş və oxocular tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycan ədəbiyyatı və dilinin tədqiqə həsr olunmuş məqälələri mətbuat orqanlarında çap edilmişdir. O həm də klassiklərin əsərlərini toplayıb nəşr etmək sahəsində tanınmış bir alimdir. Bunların arasında Füzulinin, S.Ə.Şirvaninin, Həbibinin və b. əsərlərini göstərmək olar. Savalan bir foklorşunas kimi də məshurlaşmışdır. «Varlıq» jurnalının ilk gündən fəal əməkdaşı olaraq icra işlərinə də yaxından kömək göstərir.

**Əziz Möhsüni.** Əziz Möhsüni 1926-ci ildə Ərdəbil şəhərində anadan olub<sup>1</sup>. İbtidai və orta məktəbi orada bitirib. 1940-1944-cü illərdə Tehran universitetində iqtisadiyyat sahəsində təhsil almışdır. Gənc yaşlarında mədəni həyata daxil olmuş Ə. Möhsüni 1945-ci ildən başlayaraq müxtəlif yazılarla qəzet və jurnallarında çıxış etmiş, nəşriyyat işləri ilə məşğul olmuşdur. Ana dilində nəşr olunmuş topluların, Azərbaycan klassiklərinin əsərlərinin fars dilinə tərcümə və nəşrlərinin itşiq üzü görməsində onun böyük xidmətləri olmuşdur.

**Səməd Sərdarniya**<sup>2</sup>. Səməd Sərdarniya 1940-ci ildə Təbriz şəhərində anadan olmuşdur o ibtidai və orta təhsilini Təbriz şəhərində başa vuraraq 1971-ci ildə Təbriz universitetində tarix müəllimi ixtisasına yiyələnmişdir.

Universiteti bitirdikdən sonra televiziyyada işə başlayır, eyni zamanda hüquqşunas təhsili alır. Ədəbiyyatşunas alım Səməd Sərdarniyə müasir ədəbiyyatşunaslığın müxtəlif məsələləri ilə məşğul olaraq, Azərbaycan tarixi, Qarabağ tarixi və müasir ədəbiyyatşunas alımlər haqqında yazılar yazır. Görkəmli yazılıcısı «Varlıq» jurnalı işq üzü gördüyü

<sup>1</sup> Səlamulla C. Dostlar görüşü / Ədəbiyyat ocağı Tehran 1359 s 156

<sup>2</sup> S. Sərdarnyanın həyat və yaradıcılığı haqqında məlumat «Varlıq» jurnalının redaksiyasından götürülmüşdür Tehran 1995

gündən onun ən fəal əməkdaşlarından olmuş və qiymətli məqalələrlə çıxış etmişdir. O, indiyə qədər Azərbaycan şair və yazıçıları ilə əlaqədar çoxlu məqalə və kitabların nəşrinə müvəffəq olmuşdur. O həm fars və həmdə türk dillərində çox saylı məqalələr və kitabların müəllifidir. . .

S. Sərdarniya indiyə qədər Azərbaycánın şair və yazıçıları haqqında bir çox məqalə və kitablar yazmış, dəyərli tədqiqatlar aparmışdır. Tarixi mövzulardaki əsərlərini həm fars həmdə türk dillərində yazıb yaradan ədibin iki cilidlik kitabı cap olunmuşdur. Bu kimi əsərlər yazıcının nüfuzunun daha çox artmasına səbəb olur.

**Əli Kəmali.** (1944-1996) Əli Kəmali 1944-cü ildə Savə şəhərinin Xərçan mahalının Bəndəmir kəndində anadan olub<sup>1</sup>. Atası Əkbər Kəmali əsasən əkinciliklə məşğul olmuş ara – sıradə kənd məktəbində müəllimlik etmişdir. Savənin Xərçan mahalının tanınmış alişlərindən olan Seyidlərə mənsub olmuşlar.

Mərhum Əli Kəmal ilk təhsilini öz kəndində atasının dərs dediyi məktəbdə almış, Savə şəhərinə gedərək orada təhsilini bitirmişdir. Sonra o Tehrana gəlib 1957-ci ildə universitetin hüquq fakültəsinə daxil olmuş, ali təhsilini başa vurduqdan sonra ədliyyə vəkili olmuşdur. Əli Kəmali Tehranda ən yaxşı vəkillərdən biri kimi şöhrət qazanmışdır. Ürəyi Vətən, yurd eşqi ilə döyünen Əli Kəmali həmişə ana yurdunu abadlığına və tərəqqisinə çalışmış, bu yolda hər türlü maddi və mənəvi fədakarlıqlarını əsirgəməmişdir. O təkcə hüquqşunas deyildir, həm də bir şair, bir alim, ədib və tarixçi kimi öz vətəndaşlıq borcunu xalqı və vətəni qarşısında ödəməyə çalışır<sup>2</sup>. Kəmali bütün varlığı ilə İranın Savə türklərinə

<sup>1</sup> «Varlıq» Tehran 1996 №101 - 2. s 5, 6

<sup>2</sup> M. Məmmədli Savə və Savə ədəbiyyatı / Cənubdan səslər «Az. Müəlləimi» 1988 17 fevral.

bağlı idi<sup>1</sup>. O öz xalqının dilini və tarixini hədsiz dərəcədə sevib onunla fəxr edirdi.

Onun qələmindən çoxlu mənzum və mənsur şeirlər, elmi ədəbi məqalələr çıxmışdır. Müxtəlif ənənələrdə keçirilən elmi sessiyalarda, konfranslarda çıxış edərək, ən aktual mövzularда çıxışlar etmişdir. Savədə onun yerinə yetirdiyi ən böyük və əsaslı iş – türk dilinin böyük şairi Tilimxanın (XVII h. q.) müxtəlif əllərdə olan pərakəndə əsərlərini toplayaraq (30 min beyt hündürdənə) gözəl xətt ilə yazdırıb capa hazırlanmışdan ibarət olmuşdur. Lakin qəfil ölüm ona bu işin sonunu görməyə macal vermədi. O həm də xalq aşığılarının caldıqları müxtəlif xalq havalarını ləntə alıb toplayırdı. Oktyabrın 16-dan 20-dək ‘‘Güney Azərbaycan Aydınları cəmiyyəti’’ və EA-nın Nizami adına Ədəbiyyat və Milli münasibətlər institutlarının təşəbbüsü ilə Bakıda böyük alim Əli Kəmalinin tanıtma günləri keçirilmişdir<sup>2</sup>. Güneyli – quzeyli Azərbaycan yazılı və alimlərinin iştirakı ilə Əli Kəmalinin irs komissiyası yaradılmışdır<sup>3</sup>.

**Əbdülkərim Mənzuri Xamnei.** (1933-1996) Əbdülkərim Mənzuri Xamnei Əli Əkbər oğlu 1933-cü ildə Güney mahalında güllü-çicəkli Mişu dağının ətəyində yerləşən Xamnedə anadan olmuş, ibtidai təhsilini də orada bitirmişdir<sup>4</sup>. O, orta məktəb təhsilini özü oxuyub qiyabi sürətdə, sonra Təbrizdə könülli imtahan vermişdir. O zaman ikinci dünya müharibəsi və müttəfiqlərin İranı işgal etməsi nəticəsində iqtisadi durum yaxşı deyildi və xaricdə İранa parca, cit gətirilmirdi. Xamnedə əl üsulu ilə bez toxuyurdular. O gənc ikən tóxuculuğu öyrənib bu işlə məşğul olur.

<sup>1</sup> M. Fərzanə Milli mənliyimizi yaşıdanlar // elm – 1997 noyabr

<sup>2</sup> Milli mənliyimizi yaşıdanlar elm 1997 noyabr.

<sup>3</sup> Məlumat: ədəbiyyat qəzeti 1997. 17 oktaybr

<sup>4</sup> Salamulla C. Dostlar görüşü / Ədəbiyyat ocağı. Tehran. 1359 s . 186

Məktəbdə qabaqcıl şagiirdəlrdən olduğu üçün 1950-ci ildə maarif nazirliyi tərəfindən müəllimliyə layiq görülür və 15 il Xamne məktəblərində müəllim işləyir<sup>1</sup>.

Tehrana gəldikdən sonra hümanitar elmləri sahəsində təhsilini davam etdirməyə çalışır.

O, Xamnedə olduğu zaman oranın içtirmai işlərində çalışmış, «Qızıl aypara» cəmiyyətinin quruçularından olmuşdur. Mənzuri Xamneyi ilk günlərdən «Varlıq» dərgisinin 12 il makinada yazılarını çap etmiş və onun fəal əməkdaşlarından olaraq folklorşunaslıq sahəsində də, geniş fəaliyyət göstərmiş, çoxlu tərcümələr etmişdir.

**Həmid Məmmədzadə.** 1925-ci ildə Təbrizdə doğulub. İbtidai və orta təhsilini başa vurduqdan sonra 1943-cü ildə Ərdəbildə müəllimliyə başlamışdır. 1946-ci ildə Təbrizdə «Cavanlar» qəzeti təsis etmişdir. Bu qəzeti 22 sayılı nəşr olunmuş, Şah qoşunları Təbrizə soxulduqdan sonra bağlanmışdır. 1946-ci ildə Təbriz Universitetinin Ədəbiyyat-tarix fakültəsinə daxil olmuş, lakin orada cəmi bir necə ay təhsil ala bilmışdır. Həmin il Azər ayının 21-də Bakıya mühacirət etmişdir. Ali təhsil alıb, professor rütbəsinə qədər yüksəlmışdır.

1983-cü ildə Tehrana qayıdan H. Məhəmmədzadə ədəbi-mədəni həyatın fəal iştirakçılarından birinə çevrilmişdir. «Varlıq» dərgisinin yazarlar birliliyinin üzvü olmuş və burada öz dəyərli yazıları ilə iştirak etmişdir.

**Qulamhäseyn Bəydilli.** Qulamhäseyn Bəydilli Fətəlixan oğlu 1908-ci ildə Tehranda anadan olmuşdur. O 1926-ci ildə hərbi məktəbə daxil olmuş və onu əla qiymətlərlə bitirərək zabit olmuşdur.

O, varlı və zəngin ailədən olmasına baxmayaraq<sup>2</sup>, xalqın yoksul təbəqəsi ilə ünsiyyətdə olmuşdur. O dövrə

<sup>1</sup> «Valığ»ın sadiq əməkdaşlarından Ə.Kərim Mənzuri Xamnei .Tehran Varlıq 965,1995 s 113

<sup>2</sup> Y. Şeyda ədəbiyyat ocağı 2 cild Tehran Niknam çapxanası 1366 s 357

xalqın cətin şəraitdə yaşaması və hakim dairələrin xalq kütłələrinə qarşı zülmü onu sarsılmış və dünya görüşünə dərin təsir etmişdir. O, Azərbaycanda Pişvəri hərəkatına qoşulmuş, sonralar onunla birlikdə kecmiş Sovetlər birliyinə qacmağa məcbur olmuşdur. O bir il Bakıda qalandan sonra oradakı ədalətsizliyi görmüş və Sovet hakimiyyətinə öz etirazını bildirmişdir. Bunun nəticəsində o yaxalanaraq 7 il sürgünə göndərilmiş və Sibirin yer altı madənlərində işləmişdir. Q sürgündən sonra 5 il bütün ictimai haqlardan məhrum olmuş, ancaq Stalinin ölümündən sonra bəraət qazanmış, Bakıya qayıdaraq təhsilini davam etdirmişdir. Ədəbiyyat üzrə doktor və professor ünvanı almışdır. Bakıda olduğu 25 il mifuddətində 17 kitabı və 150 məqaləsi nəşr olunmuşdur. İran islam inqilabından sonra o İrana dönmüş, son 17 ildə 20 kitab və 150-dən çox məqalə cap etdirmişdir. Onun bir sıra məqalələri fars, tacik, rus, türk mətbuatlarında cap olunmuşdur. 1979-cu ildən etibarən «Varlıq» jurnalının yazılıclar heyətinin üzvü olmuşdur. Q. Bəydili 1998-ci ildə vəfat etmişdir.

**Mirhidayət Hesari.** 1929-cu il oktyabr ayında Culfa şəhərində anadan olmuşdur. Ailə vəziyyəti cətin və ağır olduğundan məktəbə gedə bilməmişdir<sup>1</sup>. Uşaqlıqdan dərin zəka sahibi olan Mirhidayət elmə və öyrənməyə həmişə həvəs göstərmış, məktəbə getmədiyi halda elmi mərhələləri bir – bir kecib ali təhsil almağa müvəffəq olmuşdur<sup>2</sup>.

Təbiət və riyaziyyat ixtisaslarına yiyələnərək diplom almışdır.

Sonra xarici dillərdən ingilis dilinə maraq göstərmiş, bu dili öyrənərək müəllimlik vəsiqəsi almışdır. Sonralar o Londonda olan universitetlərdən birində «Yol və inşaat» fakültəsində mühəndislik ixtisasına

<sup>1</sup> Ağayı Riyahi. Mərənd və Culfa şairləri Təbriz 1992.

<sup>2</sup> Y. Şeyda Ədəbiyyat ocağı 1-cild Tehran 1362 s 433

iyiylənmişdir. İndi onun 1300-dən artıq fars və türk dillərində elmi məqalələri, şeirləri mətbuat orqanlarında və kitab şəklində nəşr olunmuşdur. Onun məqalələrinin çoxu elmi tədqiqi olub müxtəlif ədəbi, ictimai və tarixi mövzulara toxunaraq qəzet və dərgilərdə, əsasən «Varlıq» dərgisində cap olunmuşdur. O folklorşünaslıq sahəsində də iki böyük həcmli kitab hazırlamışdır<sup>1</sup>.

**İsmayıł Hadi.** 1957-ci ildə Azərbaycanın Qaradağ bölgəsində, Dizmar mahalının Məzrə kəndində anadan olmuşdur<sup>2</sup>. ilk təhsilini din əhli olan babası molla Fətəlidən almışdır. Sonra Təbriz şəhərinə gedib oranın dini məktəblərində İslam elmləri ilə bağlı sahələrdə təhsil almışdır. O, təhsilini Qum və Tehran şəhərlərində davam etdirmiş, Tehran Universitetinin hüquq fakultəsinin məzunu olmuşdur. Bir müddətdə o hakim işləyərək ərəb və ingilis dilləri ilə tanış olmuş və Ərəb dilində də kitablar tərcümə etmişdir. İsmayıł Hadi din fəlsəfə, dilçilik və tarix sahəsində əsərlər yaratmış, qələmini roman, esse və satirada yoxlamışdır. İranda «Keyhan» mətbuat orqanında türkcə «Yol» adlı jurnalda çalışmış və rəngarənk məqalələr yazmışdır. «Atakişili» (bu ad yazıcının əsas soyadıdır) «Məzrəli və kənd.uşağı» imzaları ilə də yazdığı satiralar Azərbaycan xalqının dili ilə dərindən tanış olduğunu göstərir və bu satiralar ona böyük rəğbət qazandırmışdır. Hadinin 20-yə yaxın müxtəlif məzmunlu elmi məqalələri və kitabları nəşr olunmuşdur. «Varlıq» dərgisinin fəal əməkdaşlarındandır.

Göründüyü kimi, «Varlıq» jurnalı İran İslam Respublikasında Azərbaycan dilində nəşr olunan ən uzun ömürlü və ədəbi elmi dərgidir. Bu jurnal öz ətrafında Cənubi Azərbaycanın tanınmış yazıcısı və şairlərin, elmi

<sup>1</sup> Cənubi Azərbaycan antologiyası 3 cild 1988 s 295

<sup>2</sup> Məlumat Varlıq jurnalının redaksiyasından götürülmüşdür. Tehran 1995.

qüvvələrini birləşdirmişdir. «Varlıq» həmcinin Cənubda yerli ədəbi nəslin formalaşmasına da müsbət təsir göstərmişdir.

«Varlıq» dərgisinin yarandığı ictimai-siyasi tarixinə və əməkdaşlarının həyat və yaradıcılıqlarının fəaliyyətlərinə bu qıssə baxışla göstərilmişdir ki, ana dili mətbuatın «Varlıq» jurnalınınadək kecdiyi inkişaf yolu ilə «Varlıq» jurnalından sonra kecdiyi inkişaf yolunun ədəbi istiqaməti açıqlanmışdır. «Varlıq» dərgisi yeni nəşrinə başlayanda bir qrup yaşlı nəsildən başqa ana dilində oxuyan yox idi. Bu gün isə «Varlıq» jurnalı ana dilli (gənc nəsildən ibarətdir) oxucu auditoriyasını genişləndirir. Hal – hazırda onun 98%-i ana dilli oxucular təşkil edir<sup>1</sup>. Bu 30-il müddətində nəşr olunan «Varlıq» jurnalının təkcə ana dilinin inkişafındakı xidməti misilsizdir. O taylı bu taylı xalqımıza zəngin ədəbi-mədəni, elmi bir xəzinə bəxş etmiş və bəxş etməkdədir.

---

<sup>1</sup> Hacıqızı P.Dilmiz –varlığımız deməkdir. // Naxçıvan -1995-25 oktyabr .

## **«VARLIQ» JURNALINDA ŞİMALİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ ƏDƏBİYYATŞUNASLIĞI HAQQINDA ELMİ MƏQALƏLƏRİN TƏDQİQİ**

1358 (1979) -ci il ordibehişt (aprel) ayında Tehran-da fəaliyyətə başlayan «Varlıq» jurnalının yaradıcı heyəti bu jurnalın nəşri məramını belə açıqlayırlar:

«Varlıq» məcmuəsi Azərbaycan xalqının milli və fərhəngi varlığına, doğma dili və ədəbiyyatına, geniş sahəli folklor və el yaradıcılığına, iftixarlı keçmişinə, tükənməz bədii və hünəri qüdrətinə yol acmaq və onu taza tarixi – ictimai şəraitdə daha insani, daha demokratik və daha qabaqcıl şəkildə idarə etmək arzusu ilə ortaya çıxır. (1;3).<sup>1</sup>

Göründüyü kimi, elə birinci nömrədəki baş məqalədə jurnalın yaradıcı heyətinin vahid ədəbi dilə, Şimali Azərbaycanda təşəkkül tapıb formalaşmış ədəbi dilə mümkün qədər yaxınlaşmaq meyli özünü birüzə verir. Bu isə məcmuədə Azərbaycan bədii ədəbiyyatına, daha dəqiq desək ölkə parcalanandan sonra Şimalda yaranmış zəngin bədii ədəbiyyat nümunələrinə də geniş yer veriləcəyi haqqında ilk növbədən böyük ümidiyor oydırı.

Məcmuənin birinci sayında Bəxtiyar Vahabzadənin «Ana dili» şeirinin verilməsi də bu baxımdan təsadüfi deyildi. Bu şeir jurnalın məramnaməsi ilə yaxından səsləşirdi. Bununla yanaşı, ilk növbələrdən başlayaraq ölkənin hər iki parcasının ədəbi - ictimai şəxsiyyətləri, taleyi ilə səsləşən müstərək mövzulara maraq da güclənir. Bu baxımdan M. P. Afiyətin yazdığı «Səttarxan Sabirin şeirində» (1;54-56) məqaləsi, «Səhənddən Kürcayıya» (3-4, 3-5) şeiri, «Ustad Şəhriyar və Qaçaq Nəbi» (3-4, 41-42)

---

<sup>1</sup> «Varlıq» jurnalından gətirilən örnəklərdən sonra mötərizə icərisindəki birinci rəqəm jurnalın sayına, nöqteli vergüldən sonrakı rəqəm isə səhifəni bildirir. Disertasiyanın sonunda isə bütün saylar ümumiləşdirilmişdir.

tədqiqatı və s. qarşıya qoyulan istiqamətin jurnalda prioritet mövqə tutacağını göstərirdi. «Varlıq»ın səhifələrində Şimali Azərbaycan ədəbiyyatı ilə yanaşı, Türkiyə və İraq türkmənləri ədəbiyyatı nümunələrinə də ara-sıra yer verilməkdədir. Jurnalın birinci sayında Nazim Hikmətin «Şeirimə dair», «Bəlkə mən» və «Qarına məktub»şəirləri dərc edilmişdir.

Jurnalın 2-ci sayından baş redaktor Cavad Heyətin «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» silsilə məqalələrinin verilməsi ədəbi salnamənin əhatə etdiyi nüfuz dairəsi barədə də müəyyən təsəvvür yaradır. Bu silsilə məqalənin birində Cavad Heyət yazırıdı:

«Azərbaycan ədəbiyyatı deyildikdə bu ölkədə əsrlərdən bəri yaşayan xalqın ana dili olan azəri türkcəsinin ədəbiyyatı və onun tarixi təkamülü əsasında verdiyi əsərləri nəzərdə tuturuq. Bu dilin Azərbaycandan başqa İranın digər yerlərində kütlə və dağınIQ halda yaşayan xalqların da dili olduğunu bilirik. İrandan başqa Türkiyənin şərq vilayətlərində və İraqda yaşayan türklərində bu ləhcə ilə danışdıqları məlumdur. Bu saydığımız səbəblərdən ötrü Azərbaycan ədəbiyyat tarixində bütün bu ölkələrdə yaşamış və əsərlərini azəri türkcəsi ilə yazmış şair və yazıçılardan bəhs edəcəyik» (2, 15)

Göründüyü kimi, doktor C. Heyət burada Şimali Azərbaycanın, yaxud keçmiş dövrün inzibati-siyasi termini ilə desək, Azərbaycan SSR-nin adını çəkmir. Bunun əvəzində C. Heyət «Yuxarı Azərbaycan» terminini işlədərək belə yazar. «İndiyəcən Azərbaycan ədəbiyyatı tarixi haqqında kamil bir kitab yazılması şayani-təəsüfdür. Yuxarı Azərbaycanda bu barədə bir neçə əsər yazılmışsa da, heç biri kamil deyildir. Bu boşluğu doldurmaq üçün Azərbaycan fərhəngini bilən yazıçılarımızdan bir heyətin bu işə əzm etməsi və bir an əvvəl işə başlaması lazımdır». (2,16)

Şimali Azərbaycan ədəbiyyatından «Varlıq» jurnalında verilmiş örnekleri əsasən üç böyük qurupa ayırmaq olar.

1. Folklor'a aid örnekler.
2. Klassik ədəbiyyat nümunələri.
3. Çağdaş ədəbiyyat nümunələri

Doğrudur, folklor örneklerini Şimal və Cənub arasında bölmək elmi baxımdan dəqiq olmasa da, burada əsasən, Şimali Azərbaycanda çap olunmuş, toplanmış folklor nümunələrinin «Varlıq» jurnalında verilməsi nəzərdə tutulur.

Şah həbsxanalarında işgəncə ilə öldürülmiş Ə.R.Oxtayın farsca yazdığı «Folklor və onun toplanması zərurəti» məqaləsinin giriş sözündə jurnalın bu istiqamətdə fəaliyyəti belə açıqlanırırdı.

«Azərbaycan folklorunun (xalq bilgilərinin), xüsusilə Azərbaycan xalq ədəbiyyatının üstündə geniş halda iş aparıb, onu toplamaq, öyrənib və tədqiq etmək məcəlləmizin əsas vəzifələrindən biri hesab olunur»(1,29)

Klassik və çağdaş ədəbiyyatda olduğu kimi, folklor nümunələrində də müştərək mövzulara meyl jurnalın ilk saylarından özünü göstərməkdədir. 5-ci sayından başlayaraq «Folklor (aşiq nağılları)» rubrikası altında verilən yazılar Abbas Məhyarın «Tufarqanlı Aşiq Abbas» yazısı ilə başlayır. (5,56-63)

Abbas Məhyar Cənubi Azərbaycanın Tufarqan şəhərində doğulmuş və doğma elinin foklorunu toplamaqla məşğul olmuşdur. Onun jurnalda verdiyi yazı Şimali Azərbaycanda da kifayyət qədər populyar olan Aşiq Abbas Tufarqanlı haqqında dastanın yerli variantıdır.

Dastanın əvvəlində toplayıcı haqqında verilən məlumat «Varlıq» jurnalının folklor toplanması sahəsindəki səriştəsini göstərir.

Azərbaycan folklorunun yiğilması və nəşri barədə diqqətəlayiq iş görənlərdən biri Abbas Məhyardır. Onun çox dəyərli əsərlərindən sayılan və hələ bu günə qədər çap olunmasına imkan yaranmamış «Tufarqanlı folkloru» dəfəridir.

Bu, fars – türk dillərində yazılmış əsərdə Abbas Məhyar öz doğulduğu şəhərin, Tufarqanın indiki Azərşəhərin folkloru haqqında müfəssəl məlumat vermişdir. Abbas Məhyarın «Tufarqanlı Aşıq Abbas» nağılı dərc edilmişdir. (5;56)

Maraqlıdır ki, giriş hissəsində «nağıł» adlandırılan «Tufarqanlı Aşıq Abbas»ın verdiyi rubrika da «Folklor (Aşıq nağılları) adlanır». Bu Şimal və Cənub folklorşünaslığındakı müəyyən terminoloji fərqlərində mövcud olduğunu göstərir. Belə ki, Şimal folklorşunaslığında «nağıł» və «dastan» terminləri öz elmi tutumunu çoxdan dəqiqləşdirib. Güman etmək olar ki, «Varlıq» jurnalında «dastan» terminin işlədilməsinə – Yaxın Şərqi ədəbiyyatlarında «dastan» deyilərkən epik poemaların nəzərdə tutulması səbəb olmuşdur. Məlumdur ki, Firdovsinin «Şahnamə»si, Nizaminin «Xəmsə»yə daxil olan poemaları, Nəvainin mənzum romanları, Füzulinin «Leyli və Məcnun»u və s. əsərlər istər klassik ədəbiyyatşunaslıqda, istərsə də müasir İran ədəbiyyatşunaslığında «dastan» adlanmışdır və adlanmaqdadır.

Abbas Məhyarın təqdim etdiyi variant Şimaldakı dastanlar kimi ənənəvi ustادnamə ilə yox, nağıłvari başlanır. Toplayıcı öz kiçik müqəddiməsində bunu ən kamil variant adlandıraq yazar: «Bu nağıldan cürbəcür rəvayətlər bizə yetişib. Amma əsl rəvayət Tufarqan rəvayətidir ki, mən onu Sığış kəndində Səməd Həkimini adında yüz yaşında bir qoca kişidən eşitmışəm.». (5;56)

«Varlıq» jurnalında vérilmiş variant yaxud Abbas Məhyarın təbirincə desək, rəvayət – Şimalda çap olunmuş variantdan köklü sürətdə fərqlənir<sup>1</sup>. Ən başlıcası isə, Azərbaycan məhəbbət dastanlarının əsas sujet əlamətinə – qəhrəmana buta veriləməsinə burada təsadüf etmirik. Abbas və Gülgəz əmioğlu - əmiqizi kimi təqdim edilir.

<sup>1</sup> Bax: Abbas – Gülgəz // Azərbaycan Məhəbbət dastanları – B.: Elm 1979. – s 261 - 308

Dastanın dilidə Gəncədə toplanıb çap edilmiş variantın dilindən xeyli fərqlənir.

Ümumiyyətlə, Abbas Məhyarın variantı Azərbaycan folklor incilərinin rəngarəngliyindən və zənginliyindən xəbər verir.

Bütöv dastanlarla yanaşı, jurnalda ‘ayrı – ayrı’ dastanlardan poetik örnəklərdə rast gəlmək mümkündür. Bu baxımdan dərginin 1987-ci il 63-cü sayında «Xalq ədəbiyyatından» rubrikası adı altında «Koroğlu» dastanlarından verilmiş üç bəndlik bir qoşma diqqəti çəkir. Qoşma orjinal olduğundan və üzərində tekstoloji iş aparmaq gərəkdiyi üçün aşağıda veririk:

Dan yeri atmadan, şəfəq sönmədən  
Düşmənin üstünə hopolanmalı!  
Düşmən qalxan alıb, qılınc çəkənədə  
İgid on beş yerdən yaralanmalı!  
Xəbər aldım qohumundan, quluñdan,  
Çimçəşərik aqçasından, pulundan.  
Hey, ağalar, axan qanın alından.  
  
Altımızda Qırat hənalananmalı.  
Koroğludur mirzə gələ, xan gələ.  
Mən istərəm gündə yüz tufan gələ,  
Düşmənlərdən çeşmə-çeşmə qan gələ  
Selə düşüb gövdə koralanmalı! (63;79)

Bu qoşmanın hansı mənbədən gəldiyi, kim tərəfindən təqdim edildiyi jurnalda göstərilməmişdir. Lakin ehtimal etmək olar ki, qoşma kiminsə dilindən eşidilib, yazıya alınmışdır. Belə ki, onun üzərində müəyyən tekstoloji iş və dəqiqləşdirmə aparmaq mümkündür.

Elə ilk bəndin birinci misrasından başlayaq. Açıqca nəzərə çarpır ki, bu misranın son ifadəsi «şəfəq sökmədən» olmalıdır, çünki dilimizdə «şəfəq sönmək» ifadəsi yox, (onun müasir variantı «şəfəq sökülmək»dır) ifadəsi işlənir. Bu ifadəni bərpa etdikdən sonra üçüncü

misranı bərpa etmək asanlaşır. Belə ki, qafiyənin tələbi ilə həmin misra:

Düşmən qalxan alıb, qılıc çəkmədən-  
olmalıdır. Həm də belə olduqda poetik mübaliğə də xeyli  
güclənir; yəni hələ düşmən qılınca əl atmamış igid «on beş  
yerdən yaral anmalı»dır.

Üçüncü bənddə də bəzi tekstoloji dəqiqləşdirmələr  
aparmaq mümkündür. Hər şeydən öncə, birinci misrada  
məna verməyən «Koroğludur» «Koroğluder» ifadəsi ilə  
əvəz olunmalıdır. İkincisi; ümumiyyətlə, kamil folklor  
nümunəsi hesab ediləcək qoşmanın poetik kontekstində  
üçüncü bəndin ikinci misrası dissonans təşkil edir və  
sonradan artırıldığı açıq-aşkar hiss olunur.

Qeyd etdiyimiz kimi, qoşmanın qaynağı haqqında heç  
bir məlumat yoxdur. Şimalda çap olunmuş «Koroğlu»  
dastanlarında da həmin qoşmanın özünə, yaxud variantına  
rast gəlmədik. Yanlız aşağıdakı qoşma ritmikasına, qafiyə  
sisteminə, eləcə də qismən poetik məzmununa görə qoşma  
ilə müəyyən qədər səsləşir:

Xan adam göndərsə bizim tərəfə,  
Kükərəyb, kükərəyb hirsənməlidir.  
Müxənnət namərdi vursa qoç oğlan  
Bürüşüb toyuq tək səslənməlidir.

Ordu gəldi dörd yanına düzüldü,  
Hayf cavanlardan əlim üzüldü  
Tüfəng icad oldu, mərdlik pozuldu,  
Əyri qılıc qında paslanmalıdır.

Koroğlu tanınar adı, sanınnan,  
Quş da uça bilməz mərd meydanınnan.  
Köhlən köpüyünnən, düşmən qanınnan  
Çəkmə dolub, paltar islanmalıdır<sup>1</sup>.

<sup>1</sup> Koroğlu (topluyanı Hümbət Əlizadə) – B.: Azərnəşr 1941 – səh 199

Folklorla bağlı «Varlıq» jurnalında təsadüf etdiyimiz maraqlı xüsusiyyətlərdən biri də -Şimalı bədii kontekstində aid olan, hadisələri Şimalda cəryan edən və iştirakçıları Şimalda yaşamış tarixi şəxsiyyətlər olan folklor örnəyinin Cənub toplayıcısı tərəfindən təqdim edilməsidir. Məsələn, jurnalın 1994-cü il 93-cü sayında verilmiş «Aşıq Ələsgər-Kor Nəsib» dastanını Cənub müəllifi Nasir Əhmədi yazıya götürmüştür. Dərginin üç səhifəsində getmiş bütün əsər heç bir girişsiz – müqədiməsiz birbaşa başlanır:

«Söz o sözdür ki, Aşıq Ələsgəri bir dostu Güllübulaq kəndinə, öz oğlunun toyuna dəvət edir. (93,89) Göründüyü kimi, dastanının başlangıç formulu özündə Cənub folklorunun xüsusiyyətlərini daşıyır. Müqaysə üçün yuxarıda misal gətirdiyimiz «Aşıq Abbas Tufarqanlı» dastanının təqdimatına da nəzər yetirmək olar: .

«İndi bu siz, bu da Tufarqanlı, Aşıq Abbas nağılı»(5;57)

Həcimcə kiçik olmasına baxmayaraq, «Aşıq Ələsgər – Kor Nəsib» dastanı tədqiqat üçün maraqlı material verir. Hər şeydən öncə, dastandakı poetik parçalar öz yüksək sənəkarlıq xüsusiyyətlər ilə seçilir. Onu qeyd etmək lazımdır ki, «Koroğlu» dastanından gətirdiyimiz nümunə kimi, buradakı poetik parçalarda müəyyən testoloji bərpa işi tələb edir. Aşıq Ələsgərin dilindən verilmiş qoşmanın ilk bəndində çatışmaزلıq nəzərə carpir:

Zəhmi kora verib, zehni üstəlik,  
Xəlqin bizlərə budur müjdəsi.  
Mərdi mərd öldürsə, intizar qalmaz,  
Kişiye dəyməsin namərd gülləsi. (93;89)

Təcnisin böyük ustası olan Aşıq Ələsgər şeirinin poetik xüsusiyyətləri tələb edir ki, birinci misradakı

---

öz oğlunun toyuna dəvət edir»(93;89)

«zəhîn» və «zehn» sözləri əvəzinə «zəhm» və «fəhm» natamam təcnisləri işlənsin<sup>1</sup>.

İkinci misradakı «xəlqin» sözünü «xalıqin» şəklində olmalı olacağını bilmək üçün isə sadəcə hecaları saymaq kifayətdir.

Dastanda aşiq şeirinin şəkilləri barədə də məlumat təsadüf edilir. Toplayıcı bunu, əsərin sonunda Aşıq Ələsgərin dilindən vermişdir:

«Ələsgər qayıdır ki, ay Nəsib, aşiq aşiq ilən əvvəl məclisdə «Divani» oxuyar, «Təcnis» oxuyar, keçər «Qaraçı»ya, «Cəngi»yə «Koroğlu»ya ki, axırda «Qıfılbənd» deyər. İndi bu məclisdə sən mənə əvvəlcə toxunmə dedin, sonra «qıfılbəndə» keçdin. Məni bu cür qarşılıamaqdə qəsdin nə idi?» (93;91)

Folklor nümunələri ilə yanaşı, folklorun tədqiqini nə həsr edilmiş məqalələrdə «Varlıq» jurnalının səhifələrində layiqli yer tapmışdır. Bu cəhətdən aparıcı mövqedə Cənublu alim tədqiqatçılar dursada, Şimalı alımların əsərlərindən də yeri gəldikcə istifadə olunmuşdur. Jurnalın 1981-ci il 31-ci sayında çap olunmuş professor Elməddin Əlibəyza dəninin «Dədə Qorqud»un tarixi haqqında» məqaləsi bu baxımdan diqqəti cəlb edir. Tədqiqatçı zəngin tarixi mənbələrə və dastanın özünə əsaslanaraq xalqımızın bu möhtəşəm folklor abidəsinin yaranma tarixi barədə elmi dəqiqləşdirmələr aparır. ( 31;49 – 53 )

Professor Mürsəl Həkimovun «Ustadnamələrin toplanması, nəşri və araşdırılması tarixindən» adlı məqaləsi də folklorumuzun tədqiq metodologiyasının təbliği baxımından qiymətlidir. (97; 91 - 98) Burada tədqiqatçı – alim ustadnamələrin qaynaqlarına ekskurs edir, onların ən xarakterik örnəklərini oxucunun nəzərinə catdırır. M. Həkimovun fikrincə indiyə qədər fərq qoyulmadan «Ustadna-

<sup>1</sup> Klassik ədəbiyyatda işlənmiş təcnislərin növləri haqqında bax:  
T.Kərimli. Füzuli qəzəllərində təcnis. // Azərbaycan EA xəbərləri  
(ədəbiyyat, dil incəsənət seriyası). – Xüsusi buraxılış. B, 1996-29-34

mə» adı ilə təqdim olunmuş örnəklər arasında vücudnamələri, təəssüfnamələri və başqa janr şəkillərini fərqləndirmək zamanı gəlib catmışdır.

Kamil Vəlizadənin (Kamil Vəliyevin – N. İ.) «Elimizin söz sərvəti» məqaləsi də əsasən xalq yaradıcılığının xalqın sözdən sərraf kimi bacarıqlı istifadə edilməsinin araşdırılmasına həsr edilmişdir. (63;82 - 86)

Şimali Azərbaycan folklor tədqiqatçılarının «Varlıq» jurnalında çap olunmuş o qədər də çox olmayış elmi məqalələrinin siyahısını Məhərrəm Qasımlının «Aşıq sənətinin genetik qaynaqları» məqaləsi də jurnalın 96-ci sayında çap edilmişdir. Bu məqalələrdə ozan – aşiq sənətinin bir sıra maraqlı problemləri öz əksini tapmışdır.

Belə bir xüsusiyyətdə qeyd olunmalıdır ki, «Varlıq» jurnalında Şimal müəlliflərinin yazılarında Avropa terminlərinin orfoqrafiyasında Şimal elmi prinsipləri rəhbər tutulur. Fars və türk dillərində bu cəhətdən Fransız orfoqrafiyasından istifadə olunduğu halda, Şimalda rus orfoqrafiyası ənənələrindən istifadə olunur və bu, «Varlıq» jurnalına da yol tapmışdır. Məsələn fars və türk dillərində «jenetik» yazıldığı halda, «Varlıq»da bu termin Şimalda olduğu kimi «genetik» yazılır. (94;96)

«Varlıq» jurnalında elmi məqalələrin transliterasiya xüsusiyyətləri, köçürənin elmi səviyyəsindən, Şimal elmi ilə nə dərəcədə tanışlığından, terminləri sahəsində tutduğu mövqedən də aslidir. Məsələn, Dilbər İbrahimpur köçürdüyü məqalələrin orijinalına əsasən sadiq qalır, uslubunu və elmi aparaturasını saxlayır. Örnək üçün M.Qasımlının yuxarıda adı çəkilən məqaləsindən bir cümlə gətirək: «Foklor əsas hərəkət verici qüvvə vəzifəsini öz üzərinə götürür, etnoqrafiya, etnopsixologiya və incəsənətin dərin qatlarını işləyərək ilkinliyə məxsus duyum və düşüncə cizgilərini gizli axarlarla yaşıdır, bir sözlə, etnik – mədəni sistemi irəli aparmaq üçün onu lazıim impuls və mənəvi təkanlarla təmin edir.» (94;96)

Əlbətdə, Şimalda belə çətin anlaşılacaq bu akademik uslubu cümlənin Cənubda asan anlaşılacağını gözlemek çətindir. Lakin bu cür üsluba tədriclə vərdiş yaratmaq baxımından həmin transliterasiya manerəsinə haqq qazandırmaq mümkündür.

Məqalənin elmi aparaturası və ətək yazıları da olduğu kimi saxlanılmışdır. Lakin burada bəzi prinsip müxtəlifliyi özünü göstərir. Məsələn, rus dilində olan bəzi mənbələrin adı orijinalda (kiril əlifbası ilə) əllə köçürüldüyü halda (ümumuiyyətlə, «Varlıq» jurnalında Avropa dillərində olan mənbələrin, yaxud ayrı-ayrı terminlərin verilməsində də bu prinsipdən geniş istifadə olunur), başqa bir yerdə rusca mənbənin adı ərəb əlifbası ilə verilmişdir. Bunlara örnek olaraq aşağıdakı qaynaqları göstərmək mümkündür:

«V.V.Vinaqradov. Kirqiskaya narodnaya muzika. Frunze, «Kirqiznolitizdat», 1958. s 64-65» (94;98)

Göründüyü kimi, köcürücü rusca kifayət qədər savad nümayiş etdirə də, yeni iki xətaya yol vermişdir. «Muzika» əvəzinə «muzika», «Kirqizpolitizdat» əvəzinə isə «Kirqiznolitizdat» yazmışdır. Rus mənbəyi ərəb əlifbası ilə transliterasiya edilərkən buna nisbatən daha az xətaya yol verilmişdir:

L.P.Potapov. Altayskiy şamanizm L.Naika, s.126. 1991.

Göründüyü kimi, burada yalnız bir orfoqrafik xəta var («Nauka» əvəzinə «naika»). Qalan xətalar isə punktuasiya və elmi aparatura ilə bağlıdır. («L» və «P»-dan sonra vergül qoyulması, nəşr ilinin səhifədən sonra göstərilməsi və s.)

Xronoloji baxımdan götürdükdə, Varlıq jurnalında çap olunan Şimali Azərbaycan ədəbiyyatı və ədəbiyyatşunaslığına aid əsərlər, eləcə də bu əsərlərin tədiqiqi və təbliğinə aid verilən yazılar içərisində ikinci yerdə klassik Azərbaycan ədəbiyyatı durur. Əlbəttə, klassik ədəbiyyat örnəkləri də, folklorda olduğu kimi, inzibati – coğrafi bölgü çərçivəsinə sığdır. Çünkü tarixən bütov olmuş

Vətəndə yaranan klassik ədəbiyyat örnəkləri də, folklorda olduğu kimi, inzibati – coğrafi bölgü çərçvəsinə siğmir. Çünkü tarixən bütov olmuş Vətəndə yaranan klassik irs istər Şimal, istərsə də Cənub ədəbiyyatına eyni dərəcədə aiddir. Şamaxıda doğulub Təbrizdə toprağa tapşırılan Xəqani Şirvani, istər ömrü boyu Gəncədən kənara çıxmayan Nizamini, istərsə Azərbaycanı və Yaxın Şərqi qarış – qarış gəzib Hələbdə əbədiyyatə qovuşmuş Nəsimini, eləcə də İraqi -Ərəbdən bütün dünyaya səs salmış Məhəmməd Füzulini, Təbrizdə doğulub uzaq Hindistanda şöhrətlənmiş Saib Təbrizini, yaxud Təbriz taxt-tacını bəzəmiş Şah İsmail Xətaini və başqalarını heç vəclə təkcə Şimala və ya Cənuba aid etmək olmaz. Ona görə də «Varlıq» jurnalında klassik irs barədə dərc edilən ədəbi yazıları tədqiq edərkən söylənən yeni fikir və mülahizələrin ümumiyyətlə ədəbiyyatımız üçün nə dərəcədə obyektiv və faydalı olmasına xüsusi diqqət yetirmişik.'

«Varlıq»da klassik irsə aid materiallardan görünen kimi həm Şimalın, həm də Cənubun ədəbiyyatşunasları və ədəbiyyat xadimləri bu məsələyə münasibətdə yek-dildirlər. «Varlıq» jurnalının əməkdaşı Abbasəli Cəvadin Munxendə yəzici Anarla apardığı müsahibənin bir yerində soruşur: «Həm Şimali, həm də Cənubi Azərbaycan ədəbiyyatını əhatə edən vahid müstərək Azərbaycan ədəbiyyatından danışmaq olarmı?» Anar bu suala belə cavab verir:

«Xalqımızın Şimal və Cənub hissələrində yaranan ədəbiyyat hələlik bir axında getmir... Vaxtilə, XIX əsrə qədər Azərbaycan ədəbiyyatın vahid bir ədəbiyyat olub. Yəni, XIX əsərdən sonra da, tutalıñ, Mirzə Fətəli Axundazadə də, Cəlil Məmmədquluzadə də, Sabir də, Ləli də, Möcüz də hər iki Azərbaycanın şairi, nasiri olublar. Gələcəkdə də çalışmaq lazımdır ki, ədəbiyyatımız vahid bir ədəbiyyat kimi inkişaf edə bilsin.» (73;60)

Ona görə də dissertasiyada tədqiqat zamanı XIX əsrə qədərki dövrün ədəbiyyat tariximiz o tay bu taylı, tam halda götürülmüş, sonrakı dövrün ədəbi materiallarının

tədqiqi zamanı isə yanlış Şimali Azərbacanda yaranan ədəbi nümunələri diqqət mərkəzinə çəkilmişdir.

«Varlıq»da klassik irsin hər iki tərəfin ədəbiyyatşunas alımları tərəfinidən müstərək öyrənilməsi qabarıq nəzərə çarpir. Belə ki, jurnalın naşiri – görkəmli alim, əsl sənəti həkimlik olmasına, dünya şöhrətli cərrah kimi tanınmasına baxmayaraq, istər folklor, istər dilçilik, istərsə də ədəbiyyatşunaslıq sahələrində eyni dərəcədə dərin erdusiyaya malik olan doktor Cavad Heyətin Məhəmməd Füzuliə həsr etdiyi silsilə məqalələr (3-4; 26-38), eləcə də Seyid Əzim Şirvaninin təsgirəsindən götürülmüş «Məhəmməd Füzuli» məqalələr məcmuəsindən (Bakı, Azərnəşir, 1958) götürülməsi dəqiq qeyd olunmuşdur.

Jurnalın sonrakı saylarında da tədqiqatlar bu səpgidə davam etdirilir. Məsələn Molla Pənah Vaqifin böyük portreti ilə açılan jurnalın 6-cı sayında doktor Cavad Heyətin «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» tədqiqatı dərc olunmuşdur ki, onun əsas hissəsində Vaqif yaradıcılığı təhlil edilmişdir. (6; 15-26) Növbəti sayında isə müəllif Vidiyi yaradıcılığını tədqiq və təbliğ etmişdir. (7; 5-20)

Doktor Cavad Heyətin silsilə məqalələri ilə yanaşı, Cənublu ədəbiyyatşunaslarının klassik ədəbi irsdən bəhs edən məqalələri də dərc olunmuşdur. «Varlıq»ın 6-ci sayında H.Məcidzadə (Savalan) «Azərbaycanın böyük maarif pərvər şairi Hacı Seyid Əzim Şirvani» məqaləsini çap etdirmiş, şair haqqında bir sıra yeni mülahizələr irəli sürmüştür.

Şimali Azərbaycanda boy - başa çatmış, lakin Türküyədə yaşayıb yaratmış dünya şöhrətli alim, professor Əhməd Cəfəroğlunun «Azərbaycan ədəbiyyatı» əsərinin «Varlıq» dərgisində çap olunması da jurnalın tarixində mühüm hadisələrdən sayılmalıdır.

İstedadlı alım heyrətamız dərəcədə sərrast və la-konik ifadələrlə həcimcə o qədər də böyük olmayan «Azə-

baycan ədəbiyyatı» əsərində milli ədəbiyyatın inkişaf yolu haqqında dolğun təsəvvür yaratmağa nail olmuşdur. (73; 40-47) Doktor Abbasəli Cəvadi tərəfindən çəqdaş dilimizə çox gözəl uyğunlaşdırılmış bu əsərin Şimalda da çap olunmasına ehtiyac duyulur.

Tədqiqatlarla yanaşa, dərgidə tanıtma məqsədi ilə klassiklərin yaradıcılığından bədii örnəklər də verilir və çox vaxt bu örnəklər birbaşa əlyazma nüxsələlərinə əsaslandığından, mətnşunaslıq baxımından dəqiqləşmə tələb edir. Məsələn, jurnalın 7-ci sayında Füzulinin aşağıdakı məshur nəsihətamız qitəsi verilmişdir:

Ey xacə, gər qulundan oğulluq məvarid isə,  
Şəfqət gözilə bax ona daim oğul kimi.

Vər oğlunu umarsan ola sahibi –ədəb,

Əlbəttə, eylə zillətə mötad qul kimj. (7;61)

Şimali Azərbaycanda çap olunmuş Füzuli nəşirlərində həmin qitə belədir:

Ey xacə, gər qulundan oğulluq murad isə,  
Şəfqət gözilə bax ona daim oğul kimi.

Gər oğlunu dilərsən ola sahibi-ədəb,

Əlbəttə, eylə zillətə mötad qul kim.

Aydındır ki, birinci misranın sonuncudan əvvəlki sözü Bakı nəşrində daha düzgündür, çünkü vəznin tələblərinə cavab verir. «Varlıq» nüsxəsindəki «məvarid» sözü Müzare bəhrinin I və II növ variatında yazılmış qitənin birinci misrasının ölçüsünü pozur. Əvəzində isə «Varlıq» nüsxəsindəki üçüncü misranın «Vər»(və əgər) sözü ilə başlaması da-ha məntiqi təsir bağışlayır.

Doktor Cavad Heyətin Azərbaycan ədəbiyyat tarixinə həsr edilmiş silsilə məqalələri ilə yanaşı, ayrı-ayrı müəlliflərin klassik ədəbi irsə həsr edilmiş tədqiqatlarına maraq daha da artır.

Prof. Q.Beqdeli və Xəlil Yusiflinin şərīkli yazdıqları «Məshəti və onun rübaiları» məqaləsi (12; 29-34), həmçinin Nizami, Füzuli, Xətai və b. sənətkarlar haqqında məqalələr fikrimizi təsdiq edir.

Müəlliflər elmi – populyar bir dildə Məshəti Gəncəvinin həyat və yaradıcılığını, istər Azərbaycanda və İranda, istərsə də Avropada aparılmış son tədqiqatlar işığında təqdim etməyə nail olmuşlar. Onlar doğru olaraq qeyd edirlər ki: «Bu dövürdə (XII əsrə -N.İ.)Məhsəti saray şairi kimi tanınsa da, saflığı, düzgünlüyü, azadfikirliyi ilə seçilirdi.»

Lakin klassik ədəbiyyatla bağlı tədqiqatlar da Şimal və Cənub alımları arasında fikir və təhlil müstərəkliyi ilə yanaşı, prinsipial polemikaya da təsadüf olunur. Bu baxımdan akademik Həmid Araslıının «Varlıq»ın 30-cu sayında çap olunmuş «Tarixin könlündəki sırlar» kitabının müəllifi Firuz Mənsuriyə «Açıq məktub» məqaləsini xüsusi qeyd etmək lazımdır. (30; 37-51)

Məqalədə Firuz Mənsurinin şovinist mövqeyi tənqid edilir və onun: «Şah İsmail şair olmamışdır və onun divanı yoxdur» - tezisi əsaslı dəlillərlə rədd olunur.

«Varlıq» jurnalında klassik Azərbaycan ədəbiyyatına dair tədqiqatlarda Nizami mövzusuna geniş yer verilmişdir. Mərhum professor Rüstəm Əliyev «Nizami poemalarında qıpçaq oğuz gözəli» məqaləsində (31; 35-48) dahi şairin qadın qəhramanlarını təhlil edərək şairin yüksək humanizmini açıb göstərmişdir. Tədqiqatçıya görə, Nizaminin qadın obrazlarının ilham mənbəyi qıpçaq gözəli – Dərbənd hakiminin böyük şaire kəniz kimi göndərdiyi, onunsa bir insan bərabərhüquqlu həyat yoldaşı kimi qəbul etdiyi Afaq olmuşdur. Professor Rüstəm Əliyev yazır:

«Cəsarətlə demək olar ki; İslam Şərqində heç bir sənətkar və mütəfəkkir qadın varlığının təbiətini, psixologiyasını Nizami kimi dərindən dərk və hiss edib füsunkaranə bir tərzdə təsvir edə bilməmişdir. Şairin ecazkar fırçası ilə yaranmış Leyli, Şirin, Nüşabə, Fitnə və dünyada tayı – bərabəri olmayan başqa sürətləri bəşər mədəniyyətinin səmasında qadın təbiətinin ən ülvü məziyyətlərini təmsil edən parlaq ulduzlardır».

Prof. R.Əliyev «Nizaminin doğma xalqına məhəbbəti» adlı məqaləsində öz fikirlərini davam etdirərək, dahi şairin əmək adamına münasibətini açıqlamışdır. (43-44; 34-46)

Göründüyü kimi, hər iki məqaləni mövzusu bilavasitə Nizaminin Azərbaycan mühitinə, Azərbaycan xalqına, azərbayanlı milli psixologiyasına bağlılığı fikrinin irəli sürülməsi və təbliği ilə əlaqədardır. «Varlıq» jurnalında Nizamini ırsinin təbliğindən danışarkən prof. Yaşar Qarayevin «Nizami haqqında söz» məqaləsini də qeyd etmək lazımdır. (80; 45-61)

Çağdaş ədəbiyyatımızın gözəl bilicisi, nəzəriyyəçi - alim prof. Y.Qarayevin bu məqaləsi təhlil üslubu və elmi metodologiya baxımıdan Azərbaycan ədəbiyyatşunaslığında yeni və orijinaldır.

Məqalənin əvvəlində tədqiqatçı Nizami yaradıcılığını səciyyələndirərək yazır:

«850 illiyini planet miqyasında qeyd etdiyimiz böyük Azərbaycan şairi Nizami Gəncəvi dünya söz sənətinin dahi təkləri sırasına daxildir. Elə dahi təkləri ki, sənəti sabaha və əbədiyyətə aparan yolda indi də bizdən səkkiz əsr arxada yox, səkkiz əsr qabaqda, irəlidə addımlamaqda davam edirlər. Tarix, bəşəriyyət keçmişdən uzaqlaşdıqca onlar yaxınlaşırlar». (80; 45)

Dərin nəzəri ümumiləşdirmələrlə Nizamini ümumdünya, ümumbəşər ədəbiyyatı kontekstində qiymətləndirən Y.Qarayev bu barədə qlobal nəticələrə gəlir. Nizaminin öz humanist ideyaları ilə Avropa intibahını xeyli qabaqladığını göstərən müəllif bu cəsarətli fikirlə də kifayət-lənməyərək yazır: «Əgər desək ki, hətta Bayronunda vulkan püşkürən ruhundan və nəfəsindən Avropaya yayılan lənət və fəryadin qəzəb və od yağmurunun körüyü başında insanın və dünyanın mənəvi naqisliyi əleyhinə fəlsəfi üsyən- Məcnun harayı və etirazı durur, səhv etmərik» (80;46)

Y. Qarayevin bu məqaləsi Cənub ədəbiyyatşunaslarına Şimalın çağdaş elmi – nəzəri üslubunun və elmi

leksikasının aşılanması baxımından qiymatlıdır. Belə ki, məqaləni transliterasiya edən «Varlıq» əməkdaşları alimin bir çox nəzəri terminlərinə –məsələn, «tipoloji», «konsepsiya», «poetika», «psixoloji», «janr», «steroitip» və s. qarşılıq tapmayaraq, mötərizədə bunların ya fars dilinə tərcüməsini, ya da farsca izahını verməyə məcbur olmuşlar. Zənnimizcə, bu terminlər Cənubi Azərbaycan ədəbiyyatşunaslarının elmi leksikasını zənginləşməsində mühüm rol oynaya bilər.

Nizami irsinin tətqiqinə və təbliğinə maraq «Varlıq» jurnalında o qədər güclüdür ki, təkcə alımların deyil, rəsmi şəxslərin, dövlət xadimlərinin də bu barədə dediyi fikirləri nəşr və təbliğ etmək meylini duymaq olar. Jurnalın 81-ci sayında Azərbaycan Respublikasının o zamanki Baş Naziri Həsən Həsənovun Şimali Azərbaycanda nizamışünaslıq elminin vəziyyəti, vəzifələri, perspektivləri və ona gösətrilən dövlət qayğısı barədə məqaləsi dərc edilmişdir.

Fars dilinə tərcümədə verilmiş bu yazı, əsas etibarı ilə İran alımlarını Şimali Azərbaycanda nizamışünaslıq və Nizami irsinin nəşri sahəsində görülmüş işlər və nəzərdə tutulan perspektivlərlə tanış etmək məqsədini güdür.

«Varlıq» jurnalının 80-ci sayı Nizami yaradıcılığının tədqiq və təbliğinə həsr edilmiş xüsusi sayıdır. Burada 1991-ci ildə Təbriz Universitetinin keçirdiyi Beynəlxalq Nizami konfransının materialları verilmişdir. Bunlar dahi şairin poetik irsinə istər Şimali Azərbaycanda, istərsə də İranda öyrənilməsi məsələsinə bir aydınlıq gətirir.

Doktor Cavad Heyət öz məqaləsində Nizamini «İran şairi» kimi təqdim etsədə dahi şairin mənzum poemalarında olan türk sözləri, anlayışları və atalar sözlərindən bəhs etmişdir (80;4 -16) eyni zaman Doktor Cavad Heyət öz məqaləsində Nizami yaradıcılığının fars dilli poeziyada tutduğu mövqeyi yüksək qiymətləndirilir. O yazır:

«Həkim Nizami Gəncəvi İranın, bəlkədə bütün dün-yanın ən böyük şairlərindən biridir. O Firdovsidən sonra ən böyük poema yazan şairidir. Ancaq üslubunun rəngarəngliyinə və zənginliyinə görə Firdovsidən də yüksəkdə durur. Şair irfani ruhu romantik üslubla qarışdıraraq, öz sehirli sənəti ilə elə ədəbi əsərlər yaratmışdır ki, təkcə fars dilli şairlər deyil, bütün İslam aləmi sənətkarları, o cümlədən türk dilli şairlərdə onun sənəti ardañca getmiş, ona nəzirələr və şərhələr yazmışlar. Onların ən böyükləri ciğatay şairi Əlişir Nəvai, Azəri şairi Məhəmməd Füzuli, Kiçik Asiya şairlərindən Əhmədi və Xəyalidir» (80;4)

Nizaminin mənzum poemalarını araşdırın, ona dərin bələd olan tədqiqatçılar dahi şairin şəxsiyyətinin və eçazkar sənətindən heyranlıqla danışmışlar.

Nizaminin əsərlərini yüz dəfədən çox oxumuş və hər dəfə Daranın, Xosrov Pərvizin, Leylinin ölüm səhnələrində ağlamış mərhum Vəhid Dəstgirdi, Nizamini Sədidiñ üstün sayırdı. O deyirdi : «Əxlaqda, təmizlikdə və təqvada həkim Nizaminin dünya şairləri arasında tayı yoxdur. Mərhum Tərbiyyət «Danişməndani Azərbaycan»da yazar ki, Nizami – İran şairlərinin ən istedadlısı Azərbaycan fəsihlərinin ən fəsahətlisidir».

C.Heyət Nizami ilhamının pərvəriş tapmasında folklorun rolunu yüksək qiymətləndirərək yazar; «Nizami öz şeirlərində bir çox Azəritürk ifadələrini olduğu kimi vermiş, bir sira Azərbaycan atalar sözləri və məsələlərini isə fars dilinə çevirərək əsərlərinə daxil etmişdir»(80;5)

Nizaminin dilində işlənmiş türk söz və ifadələri barədə Cənubi Azərbaycandan kənarda da tədqiqatlar aparıldığından, bizim əsas maraq mənbəyimizi məhz fars donuna bürünmüs türk atalar sözləri və məsələlər, eləcədə deyimlər, frazəloji ifadələr təşkil edir.

Dok.Cavad Heyət öz məqaləsinin əvvəlində Sədi, Hafız və digər klassik fars şairlarının «Türk» sözünü muxtəlif mənalarda işlətdiklərini yazar. Onun fikrincə, Nizami onlardan fərqlənmişdir;

«Farsdili şairlərin hec biri Nizami qədər «Türk» sözünə və «Türklük» anlayışına məhəbbət və sitayışlə yanaşmamış, türk söz və məsələlərindən bu dərəcədə istifadə etməmişdir... Nizami «Türk» bəzən həqiqi mənasında işlətsədə, əksər hallarda pak, közəl ülvi adil, alim, dilbər, cəngavər mənalarında qüvvət və qəhramanlıq simvolu kimi işlətmişdir» (80;6)

Cavad Heyət öz elmi müşahidələrini Nizaminin mənzum poemalarından ətirdiyi beytlərlə əsaslandırır. Onun elmi mülahizələri arasında daha cox maraq doğruları-Nizaminin türkcədən farscaya tərcümə etdiyi və öz əsərlərində işlətdiyi kalkalardır. Yəni sərf türk qrammatik formasını fars ədəbi dilinə kətirməkdir.

Məsələm, C Heyət yazar ki, fars dilində «ağlamaq» felinin əmr forması «gerye kon» (köməkçi fellər) şəklindədir. Halbuki Nizami bu felin türk dilindəki əmr formasını «ağla» təsiri ilə həmin formanı fars dilinə kətirmiş və «geri!» şəkilində (köməkçi felsiz) işlətmişdir.

Alim Nizaminin fars dilinə kalka etdiyi «morğ zəbani» (quş dili) «dozde-xanera dər bəst nətvan» (ev ogrusunu tutmaq olmaz) «biya, ta gəc neşinim, rast quyim» (gəl əyri oturaq, düz danışaq),

«Nə gaştəm zatəşət gərm, ey dələfruz,  
Be dudət kur migərdəm şəbo ruz» .

(qızınmadıq istisina, kor olduq tüstüsünə), «xakestər bovəd fərzənde-atəş » (oddan kül törər),

«Qorbé bovəd kəz səre-həmpusti  
Becceye – xodra xorəd əz dusti»

(pişik balasını istədiyindən yeyər), «nə yeksan ruyəd əz dəsti dəh ənqoşt» (beş barmağın besidə bir olmaz) «qol ərəd bid, likən bər nəgirəd» (söyüd ağacı bar verməz), «kəs nəquyəd ke duğe-mən torşəst» (həç kəs ayranına turş deməz) «be xane –kəsan bər məxor nane-xış» (öz çörəyini özgə süfrəsində yemə), «to madərmorderə şivən məyamuz» (nənəsi ölüne oxşamaq öyrətmə), «nəxəndəd zəmin, ta nəgeryəd həva» (göy ağlamasa yer gülməz), «məkon ba-

sərbozorqan sərbozorgi» (başını başlara qatma), «mərgəxər bovərd səgra ərusi» (at ölüb itin bayramıdır), «gəlağı təke-kəbk dər quş kərd, xiştənra fəramuş kərd» (qarğa istədi kəklik yerişi yerisin, öz yerişini də itirdi) və s.

Fars və türk dillərini mükəmməl bilən, istər Nizami yaradıcılığına, istərsədə fars və türk xalqlarının klassik və müasir folkloruna dərindən bələd olan doktor Cavad Heyətin bu araşdırması istər nizamişunaslıq, istərsədə bütovlukdə Azərbaycan ədəbiyyatşunaslığı üçün çox qiymətlidir.

Y.E.Bertelsin Həmid Məmmədzadə tərəfindən fars dilinə tərcümə edilmiş «Nizami Gəncəvinin tədqiqi tarindən» (80; 17-32) və Qulamhäseyin Beqdelinin «Xosrov və Şirin» mənzuməsində əsas surətlərin təhlili (80; 30-44) yazıları bizdə artıq məlum olduğundan, burada üzərində dayanmağa lüzum görmədik.

Yalnız onu qeyd edək ki, Bertelsin məqalsi Cənubi Azərbaycan nizamişunaslığında nisbətən az işlənmiş bir sahəni – Avropada Nizami irlisinin öyrənilməsi məsələlərinin ədəbiyyatşunaslara çatdırılması baxımından qiymətlidir. Y.E.Bertels, elmi nizamişunaslıqda təzkirələrin roluna skeptikçəsinə yanaşlığı halda, Cənubi Azərbaycan, eləcə də bütovlukdə İran nizamişunaslığında Səid Nəfisi, Məhəmməd Müin, Vəhid Dəstgirdi, Əli Əkbər və b. əsərlərində nisbətən fərqli tendensiyanın şahidi olurraq.

Məqalədə Y.E.Bertels Avropada elmi nizamişunaslığının əsasını qoymuş V.Baxer, B.de-Meynar, C.Rio, İ.Pizzi, H. Ete, P.Horn, E.Braun, M. Houtsma, A.Krmski, R.Levi və başqa Avropa şərqşunaslarına müraciət edir, onların tədqiqatlarındakı uğurlu və kəsirli cəhətləri araşdırır. Bunların «Varlıq» jurnalı vastəsilə Cənubi Azərbaycan nizamişunaslarına çatdırılmasına faydalı ola bilər.

«Varlıq»da Mir Hidayət Hisarının «Nizaminin yaşayışı barədə təhqiqat» məqaləsi də (80; 62-75) Cənubi Azərbaycan ədəbiyyatşunaslarının nizamişunaslıqda apardıqları yeni araşdırımlar baxımından maraq doğurur. C.He-

yətdən fərqli olaraq, Nizamini Azərbaycan şairi adlan-  
diran Mir Hidayət hisarı öz məqalsinin başlangıcında ya-  
zır:

«Həkim N.Gəncəvi adı ilə məşhur olan Əbu Məhəm-  
məd Nizəməddin (ya Cəmaləddin) İlyas İbn Yusif, ibn Zə-  
ki Müəyyəd nə təkcə Azərbaycanın, bəlkə bütün İranının  
ən böyük şairlərindən biridir» (80;62)

M.H.Hisarı Nizamini «təkcə Azərbaycanın deyil,  
həm də bütün İranın» şairi hesab etməklə Azərbaycanı  
İranın tərkib hissəsi sayması yanlışdır.

Ümumiyyətlə, Cənubi Azərbaycan tədqiqatçıları Ni-  
zaminin elmi bioqrafiyasına elə bir mühüm yenilik əlavə  
etməmiş, özündən əvvəlki İran və Sovet Nizarnışunaslara-  
rinin dediklərini təkrar etmişlər.

Təbriz universitetində keçirilən Beynəlxalq Nizami  
konfransının bağlanışına və yekununa həsr edilmiş,  
məlumatdan sonra doktor Tuba kirmanın (Ərdəbilli) «Ni-  
zami və Quran» adlı məqaləsi verilmişdir. (81;8-14) Farsca  
yazılmış bu məqalədə çağdaş Azərbaycan ədəbiyyat-  
şunaslığı üçün bir sıra diqqətəlayiq fikirlər nəzəri cəlb et-  
məkdədir. Müəllif Nizaminin Qurandakı ilahi ayələrindən  
istifadəsini səciyyələndirərək yazar.

«İlahi ayələri insan nitqi qəlibində, xüsusən tərcü-  
mədə və nəzm ilə vermək qeyri mümkün bir iş olsada bu  
mütəfəkkir sənətkar ilahi həqiqətin yardımına arxalanaraq  
Quranı sonsuz mənalarından uğurla bəhrələnə bilmişdir»  
(81; 9).

T.Ərdəbilli öz araşdırmlarında belə qənaətə gəlir ki,  
Quran mövzusu və Tańrıya bağlılıq Nizami poemalarının  
təkcə «Minacat» hissələrində yox, bütün «Xəmsə» boyu  
özünü göstərməkdədir.

Prof. Rüstəm Əliyev fars dilində yazdığı «Nizaminin  
dövrü, şəxsiyyəti və yaradıcılığı» elmi məqaləsində (81; 18-  
30) dünya nizamişunaslığının uğur və nailiyyətlərindən  
bəhs edərkən Şimali Azərbaycan nizamişunalarının bu  
baxımdan gördükleri böyük işləri xüsusi vurğulayır.

Nizaminin büyük bir millətin yetişdirdiyi nadir dühalardan olduğunu söyləyir. O yazır:

«Böyük Azərbaycan şairi və mütəfəkkir N.Gəncəvi elə dahi şəxsiyyətlərdəndir ki, tayı təkcə bir millət yox, bütün bəşəriyyət arasında çətin tapılar. Onun ədəbi yaradıcılığı təkcə ana vətəni Azərbaycanı deyil, İranı, Orta və Yaxın Asiyani, Zaqafqaziyani və Hindistanı öz təsiri dairəsinə almışdır.» (81;19)

Prof. R.Əliyev yuxarıda nəzərdən keçirdiyimiz Cənub alımların nisbətən Nizaminin təsir dairəsini daha geniş və konkret coğrafi məkanda təqdim etməyə çalışır ki, bu də ümumilikdə Şimali Azərbaycan ədəbiyyatşnaslığının elmi metodologiyasına və tədqiqat üslubuna xasdır.

Nizami şeirinin yaşarlığı, zaman fəvqündə olması haqqında alimin fikirləri maraq doğurur:

«Böyük sənətkarların ırsinin mahiyyəti və əhəmiyyəti zaman keçdikcə daha dərindən açılır. Hər bir nəsil onda yeni laylar tapır ki, onların sənətinin ölməzliyi və təravəti bu səbəbə bağlıdır. Nizami şeirdə bu cürdür.»(81; 23)

Nizami yaradıcılığının müasir dövrədə öz təsir gücünü itirməməsi Şimalla Cənub arasındaki ədəbi körpülərdən biri kimi fəaliyyət göstərməsi, Əbülfəzl Əliməhəmmədinin fars dilində yazdığı «Şəhriyar şeirində Nizami» adlı məqaləsində öz əksini tapmışdır. (81; 31-36) Məqalədə Şəhriyarın təkcə farsca divanı deyil, eyni zamanda türkçə divanının da Nizami obrazlarının təsiri araştırılır, məntiqi və inandırıcı nəticələr çıxarılır. Tədqiqatçı Nizami obrazından uğurlu istifadə nümunəsi kimi Şəhriyarın türkçə yazdığı aşağıdakı parçanı göstərir:

Məcnun ilə mən məktəbə -eşq icrə oxurduq,  
Mən müşhəfi xətm etdim, o, «Vəl-leyl»də qaldı.  
Bir gün də eşitdim ki, düşüb çöllərə Məcnun,  
«Vəl-leyl» olub verdi, cavankən də qocaldı.  
Bir gün də xəbər gəldi ki, «Vəl-leyl»isi ilə  
Can verdi, cahan içrə yaman vəlvələ saldı.  
Çağdaş türk alimi Əbdülgədir Qaraxaninin fars

dilində təqdim etdiyi «Nizami və Füzuli «Leyli və Məcnun»larının müqayisəsi» məqaləsində bilavasitə Azərbaycan ədəbiyyatının aktual problemlərindən birinin təqdiminə həsr edilmişdir.(81: 37-43). Alimin gəldiyi əsas nəticə budur ki, Nizami və Füzuli «Leyli və Məcnun»ları arasındaki ən böyük fərq-birincinin «məclis dastanı», ikincisinin isə «irfani dastan» olmasıdır. (81;39)

Bütövlükdə götürüldükdə «Varlıq» jurnalında Nizami irlsinin tədqiqi bitkin bir konsepsiya səviyyəsinə qaldırılmışdır. Bu məqalələrin bir toplu halında nəşri, zənnimizcə, nəinki Azərbaycan, həm də dünya Nizamışunaslığı üçün faydalı olardı.

Azərbaycan ədəbiyyatı ilə müəyyən bağlılığı baxımından doktor C.Heyyatın farsca yazdığı «Türk təsəvvür şairi Yunus Əmrə» məqaləsi də maraq doğurur. (81,44-63). Y.Əmrənin əfsanəyə dönən məzarları barədə söz açan alim yazar: «Son zamanlar Şimali Azərbaycanda da Yunus Əmrə və Tapdıq adına bir məqbərə tapılmışdır...

Şimali Azərbaycanın məhsur milli şairi Bəxtiyar Vahabzadə bu barədə belə deyir:

Bir yerdə ölüb bəs niyə min yerdə doğuldu,  
Eşqindən yanarkən yenidən birdə doğuldu.  
Şeirinčəki hikmətli sətirlərdə doğuldü.  
Bir yerdə ölüb, bəs niyə min yerdə məzarı?  
Hər gün qazılır çünki könüllərdə məzarı.  
Otlarda, çıçəklərdə, könüllərdə məzarı.  
Əfsanəmi, gerçəkmi, bu insan necə insan?

Varlıq səsidir, qopmuş o türkün qopuzundan!» (81; 44-45)

«Varlıq» dərgisində klassik Azərbaycan ədəbiyyatında çap olunmuş materiallar arasında farsdilli Azərbaycan ədəbiyyatında çağdaş dilimizə edilən tərcümələrin də-yərləndirilməsinə həsr olunmuş tədqiqatlar da müəyyən yer tutur. Bu baxımdan jurnalın 1986-cı il 6-8ci saylarında Həmid Nitqinin çap etdirdiyi məqalə maraq doğurur. Məqalə «Dilimizdə «Cami-Cəm» adlanır və böyük Azərbay-

can şairi Marağalı Əhvədinin məşhur «Cami-Cəm» poemasının Qulam Hüseyin Beqdeli və doktor Xəlil Həmid oğlu Yusifov tərəfindən Azərbaycan dilinə edilmiş mənzum tərcüməsinin dəyərləndirilməsinə həsr edilmişdir.

Həmid Nitqi poemanın tərcüməsini yüksək qiymətləndirir. O yazır: «... Zamanın ən çox sevilən kitablarından olan Marağalı Əhvədinin «Cami-Cəm»i və doktor Q.Beqdeli və doktor Xəlil Həmid oğlu Yusifli ağalarının böyük əzmi və istedad, tükənməz iradə və sevgi ilə «Cami-Cəm»dən mənzum tərcümələri ... düz 657 il yaş fərqi olmasına rəğmən ekiz sayılıcaq qədər bənzər və bir-birinə yaxındırlar.» (s.45)

H.Nitqi eyni zamanda Şimali Azərbaycan ədəbi tənqidinə də tənqidü yanaşaraq yazır: «Təccüb budur ki, bu qədər böyük ədəbi hadisə, yəni Marağalı Əhvədinin baş əsəri dilimizə çevrilib və min bir məşəqətlə çap olunduğu halda və bu hadisədən bir ilə yaxın keçməsinə rəğmən kimsə ondan bəhs etməyibdir. Bu ağır sükut örtüsü qışın qarlarını, hər şeyi udan dumani, qaranlıq gecəni yada salır... » (s.47-48)

Göründüyü kimi, H.Nitqi «Cami-Cəm» poemasının tərxüməsi və nəşri ilə əlaqədar məqalələrdən xəbərsiz olmuşdur.

Klassik ədəbiyyatın tərcüməsi ilə yanaşı, mətnşunaslıq məsələlərinin araşdırılması da «Varlıq»ın mövzu rəngarəngliyini zənginləşdirir. Əziz Dövlətabadının farsca yazdığı «Şah Qasım Ənvarın türkçə şeirləri və qitələri» məqaləsi bu qəbildəndir. (73: 48-51)

Yaxın və Orta Şərqi böyük mütəfəkkir şairlərindən sayılan Şah Qasım Ənvarın müləmmələrinin (klassik ədəbiyyatda iki dildən istifadə yolu ilə yazılış şeirlər- H.N) tekstoloji tədqiqinə həsr edilmiş bu məqalədə İran alimi Səid Nəfisinin hazırladığı «Şah böyük şairimiz Qasım Ənvər divanı»na münasibət bildirilir, tərtibçinin bir çox türk sözlərini anlamadığına görə, düzgün yazmadığı

göstərilir, nüsxə fərqləri irəli sürülür və əsaslandırılır. Örnək olaraq şairin aşağıdakı müləmməsini göstərmək mümkündür:

Biya, ey saqiyi-canha, biyar an bade dər qolsən,  
Bəğayət xoşdeləm, kan yar miquyəd ke, sən kiməsən?

Becanan qoftəm, ey delbər, xərabəm dər əhmət yeksər,  
Vəli mixanən in əzbər: bu sözni sən eşitmisən.

Zəhi əltafı-bipayan, ke miyabəd deləm penhan,  
Səlaməm qofto caməm dado zəd ke, hey iç sən!

Məra miquyəd an canan, ce heyrənivo sərgərdan,  
Səfa qıl sən, vəfa qıl sən, əgər sən aşiqi, qıl sən.

Miyane -qolsəne- hosnət hezaran qol bebar aməd,  
Viran bolmasdır ol bostan, əgər bir çiçəki susən.

Biya, ey rousəniyi-can, ke həm canivo, həm canan,  
Yüzin gülşən, sözün rovşən, rövşən baldır ki, sultansan.

Ze feyzət xatiri-Qasim həmişə şad mibاشəd,  
Ke in feyz əz to miyabəd, əgər doqquz, əgər doqsan.

Ə.Dövlətbadı klassik türk ləhcələrini gözəl bildiyini  
nümayiş etdirərək, qəzəl -müləmmənin beşinci beyitini  
ikinci misrasının aşağıdakı daha dəqiq nüsxə fərqini irəli  
sürür:

Viran olmasdır ol bostan, əgər bir çiçəgi sunsan.

Doğurdan da burada «çiçəyi sunmaq» (vermək,  
təqdim etmək) ifadəsi «çiçəyi susən» ifadəsindən daha  
məntiqi və poetiq səslənir.

XVI əsr Azərbaycan ədəbiyyatının müqtədir  
klassiklərindən olan Şah İsmayıllı Xətayinin yaradıcılığı  
əsas etibarı ilə, akademik H.Arəslanın yuxarıda artıq ötəri

toxunduğumuz «Razhayi-dər dele-tarix» əsrinin müəllifi Firuz Mənsuriyə açıq məktubunda qoyulub həll edilir. (30; 37-51)

Xətayinin şair olmadığını və türkçə divan yazmadığını iddia edən iranlı müəllifə qarşı yazılmış bu kəskin cavabda H.Arası müxtəlif elmi nəzəri və tarixi qaynaqlara əsaslanaraq tutarlı dəlillərlə Şah İsmayılin Azərbaycan ədəbiyyatının korifeylərindən biri olduğunu sübuta yetirir.

Məqaləni ərəb əlifbasına köçürən H.M.Savalan onun elmi uslubunu olduğunu kimi saxlamış, yanlış bəzi vacib məqamlarda mötərizəli izahlarla kifayətlənmişdir. Məsələn, məqalədəki «Neapol» sözünü olduğunu kimi yazan Savalan, mötərizədə bu toponimin İranda işlənən variantını – «Napol» verir. «Fakt» sözünün qarşısında mötərizədə «vaqeiyiyət», «dolanbac» sözünün qarşısında farsca «piço xəm», «oymaq» sözünün qarşısında «taifə», «didaktik» sözünün qarşısında «təlimi» və s yazır.

Maraqlıdır ki, bəzən ərəb dilindən alınmış eyni söz Şimalda və Cənubda müxtəlif mənalarda işləndiyinə görə, «Varlıq» jurnalının əməkdaşları yazdan-yaziya köçrmə zamanı bu cür sözlərə izah vermək məcburiyyəti qarşısında qalırlar. Məsələn, elə bu məqalədə işlənən «qəbahət» sözü kimi. Bu söz şimalda nöqsan, səhv, xəta, yanlış mənasında işləndiyi halda, Cənubda daha kəskin məna daşıyır. Buna görə də məqaləni ərəb əlifbasına köçürən H.M.Savalan onun qarşısında mötərizədə «təqsir» sözünü yazmağı lazımlıb.

Məqalədəki sıra sayıları məqamında işlədilmiş rum rəqəmlərinin saxlanması da Şimal elmi yazı üslubunun Cənuba nüfuzu kimi qiymətləndirmək olar. «Varlığ»ın klassik ədəbiyyat barədə apardığı tədqiqatlar sırasında yuxarıda ötəri toxunduğumuz - Füzuli ırsinin araşdırılması, nəşri və təbliği də mühüm yer tutur. Belə ki, Füzuli təkcə ədəbiyyatşunasların deyil, həm də və birinci növbədə şairlərin ilham mənbəyidir. Jurnalda müxtəlif şairlərin Füzulidən təsirlənərək yazdıqları onlarla təxmislər və təzminlər başqa şeirlər çap olunmuşdur.

Dərgidə Füzuliya həsr edilmiş məqalələr arasında doktor Cavad Heyətin «Füzulinin «Leyli və Məcnun» mənzuməsində Nizami və digər şairlərin təsiri» adlı maraqlı tədqiqatının adını cəkmək istərdik. (97 – 98: 17 - 35)

Ümumiyyətlə, Azərbaycan folkloru, dili və ədəbiyyatı sahəsində dərin ensiklopedik bilik nümayiş etdirən C. Heyət bu məqaləsində də özünü nəinki Füzuli ırsinin, eləcə də bütün yaxın şərq ədəbiyyatlarının istedadlı bilicisi kimi göstərmişdir. Elə məqalənin ilk cümləsindən Füzuli «Leyli və Məcnun»unun orijinallılığını nəzərə cətdirən alim, Avropa şərqşünasları ilə polemikaya girərək yazır:

«Füzulinin şah əsəri sayılan «Leyli və Məcnun» mənzuməsi Nizamidən ilham alaraq yazılmış orijinal əser olub, bəzi Avropa müəlliflərinin fikrinin xilafına, tərcümə və iqtibas deyildir» (97-98; 17)

Yuxarıda Nizami mövzusu ilə əlaqədar qeyd etdiyimiz kimi, bu məqaləsində də C. Heyət Şimali Azərbaycan tədqiqatçılarının istedadlı dəvamçısı kimi çıxış edərək, onların əvvəller irəli sürdükləri fikri və mülahizələri zənginləşdirir. «Nizami Məcnunu şeirləşdirmişsə» Füzuli – şeiri məcnunlaşdırmışdır!» - deyən M. Ə. Rəsulzadənin ardınca, C. Heyət də özünəməxsus elmi nəticələrə gələrək yazır: «Füzuli Nizamidən fərqli olaraq, ərəb əfsanəsinə sadiq qəlmağı aramamış, tiplərini öz zehnindəki təsəvvürə görə təsvir etmiş və Məcnunu da öz xəyalındakı kimi təsvir etmişdir. Bunun üçündür ki, Nizamidə bəşəri duyğu, əla-

qələrdən tamamilə ayrılmamış görünən Məcnun Füzulidə bəşərilikdən bütbüütün ayrılmış bir şəxsiyyət halindadır».

Doktor Cavad Heyətin jurnalının 3-4 -cü sayalarında «Azərbaycan ədəbiyyat tarixinə bir baxış» seriyasından olan 2-ci məqaləsi də əsasən Füzulinin tədqiqinə həsr edilmişdir (3-4; 26-38). Məqalə italyan şərqşünası, Füzulinin gözəl bilicisi və təbliğatçısı Alessio Bombaçidən belə bir sitatla başlayır:

«Füzuli əgər türk şairlərinin ən böyükü olmasa da, ən böyüklerindən biridir» (3-4; 26).

C. Heyət Füzulinin qısa tərcüməyi halını, əsərləri haqqında ümumi məlumat verdikdən sonra onun əsərlərinin təhlili üzərində dayanır, şairin türkçə divanını, «Bəngü Badə» poemasını, «Saqinamə» və ya «Həft cam» poemasını, «Leyli və Məcnun» poemasını, farsca divanını, ərəbcə qəsidiələrini, «Hədiqətüs – süəda» əsərini, türkçə – farsca mənzum lüğətini və s. tədqiqata cəlb edir.

Füzulinin ədəbi təsir dairəsi üzərində ayrıca dayanan alim yazır: «Yalnız Füzulinin yetişdiyi azəri aləmi deyil, osmanlı və çağatay ədəbiyyatları da uzun əsərlərdən bəri onun qüvvətli nüfuzu altında qalmışdır ».

C. Heyətin məqaləsi İstanbul, Ankara, Təbriz, London və Bakı şəhərlərində nəşr olunmuş 10 mötəbər elmi mənbə əsasında yazılmışdır ki, müəllif tədqiqatın sonunda verdiyi bibliografiyada həmin mənbələri qeyd etmişdir. Bu isə «Varlıq» jurnalının sonrakı saylarında verilən məqalələrdə elmi – bibliografik aparaturanın ənənəsini qoyumuşdur.

Professor Əsəd Yequbinin «Füzulinin yaradıcılığında insan və tərbiyə məsələsi» adlı məqaləsi də şair haqqında aparılmış maraqlı tədqiqatlarardan biridir (97-98; 51-57). Müasir pedaqogika elminin nəaliyyətləri baxımından Füzulinin yaradıcılığını araşdırın bu məqalə və doktor Şükufə Surxəlizadənin «Füzuli dövrünün yadigarları » (97-98; 110-113) adlı məqaləsi ədəbiyyatşunaslıqla az əlaqəli olduğundan onların təhlilini lazımlı bilmədik. Lakin hər iki

məqalədə müasir elmi biblioqrafik aparturanın gözlənildiyini qeyd etməklə kifayətlənirik.

«Varlıq»ın 95-96 sayılı xüsusi Füzuli sayında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Bəkir Nəbiyevin yazdığı «Hədiqətüs - süəda»- məqtəl növünün klassik nümunəsidir» məqaləsini Dilbər İbrahimpur ərəb əlifbasına köçürmüştür (95-96; 25-41). Tarixi – nəzəri səpgidə yazılmış bu məqalədə Füzuli ilə yanaşı, başqa türk müəlliflərinin də məqtəl janrında – şəhidlik mövzusunda yazdıqları əsərlərə toxunulur, ta günümüzə qədər bu baxımdan Füzuli ənənələri izlənilir. B. Nəbiyev bù qənaətə gəlir ki: «Füzulinin bir sənətkar kimi bu əsərdə ən böyük nailiyyəti... Kərbala hadisəsini yalnız bir məntəqənin və yalnız müsəlmanlığın yox, bütün dünyada insanlığın faciəsi kimi yüksək bədii səviyyədə mənalandırı və ümumiləşdirə bilməsidir» (95-96; 30).

Həmin məqalənin ardınca «Varlıq» dərgisinin peşəkar biblioqrafi, «Yeni çıxan kitablar» rubrikasının daimi aparıcısı Əziz Möhsüninin «Molla Məhəmməd Füzuli-dahi Azərbaycan şairi» məqaləsini oxuyuruq (95-96; 42-61). Qeyd edək ki, Şimali Azərbaycan ədəbiyyatını, xüsusilə klassik dövrü gözəl bilməklə fərqələnən Cənub ədəbiyyatşunasları bəzən kiçik və əhəmiyyətsiz yanlışlıqlara da yol verirlər ki, bu da xalqımızın Şimal və Cənub hissələri, xüsusən ziyalılar arasındaki əlaqələrin daha da genişlənməsinə və sıxlışmasına ehtiyac duyduğunu göstərir. Məsələn, Ə. Möhsün Füzuli əsərlərinin əlyazmalarından bəhs edərkən yazar:

«Füzulinin ən əski və kamil külliyatının biri Azərbaycan Cumhuriyyətinin Nizami institutunun əlyazmalar şöbəsində mövcuddur və 1573-cü ildə yazılmışdır...» (95-96; 42)

Əlbəttə, aydınlaşdır ki, burada cənublu həmkarımızin Nizami adına Ədəbiyyat institutu ilə Füzuli adına Əlyazmalar institutunu qarışdırması o qədər də böyük qəbəhət deyildir və tədqiqatçının verdiyi elmi məlumatlara nöq-

san gətirmir. Lakin bibliografik dəqiqlik baxımından bunu xatırlatmağı vacib bilirik.

Göründüyü kimi, nəzərdən kecirdiyimiz məqalələrdə, istərsə də Cənubda Füzuli yaradıcılığının tədqiqinə həsr edilmiş digər yazınlarda Şimali Azərbaycán füzulişü-naslığının güclü təsiri diqqəti cəlb edir. Hətta bəzən Cənub tədqiqatçıları Şimal füzulişünaslarının əsərlərindən bütöv parçaları ətəkyazısı və mənbə göstərilmədən iqtibas etməkdən də cəkinmirlər. Məsələn, Ə. Möhsininin Füzuli qəzəllərinə verdiyi təsnifat, Mir Cəlalın təsnifatı ilə, demək olar ki, üst – üstə düşür. Beşcildlik Füzuli külliyatının birinci cildinə müqəddiməsində prof. Mir Cəlal yazır:

«Qəzəl janrı Azərbaycan ədəbiyyatında Füzuliyə qədər uzun bir inkişaf yolu kecmişdir. Böyük Nizaminin Xəqanının, Nəsiminin, Xətainin qəzəlləri bu sahədə görkəmli nümunələrdir. Lakin Hafız fars ədəbiyyatında, Nəvai özbək ədəbiyyatında olduğu kimi, Füzuli də Azərbaycan ədəbiyyatında qəzəl şeirinin əvəzsiz, dahi sənətkarıdır. Füzuliyə qədərki şairlərimizdən ondan sonra gələn Vaqiflər, Vidadilər, Zakirlər, Seyid Əzimlər, Bahar Şirvanilərdən hec biri Füzuli səviyyəsində, Füzuli kimi incə, zərif kamil qəzəl yarada bilməmişdir.

Füzuli qəzəllərini mövzu və məzmununa görə dörd yerə bölmək olar: 1) aşiqanə qəzəllər, 2) ictimai fəlsəfi qəzəllər, 3) «təsviri» qəzəllər, 4) minacat, nət ruhunda qismən də dini mahiyyətdə olan «rəsmi» qəzəllər.»<sup>1</sup>

Ə. Möhsününün məqaləsində isə oxuyuruq:

«Qəzəl səbki Azərbaycan ədəbiyyatında Füzuliyə qədər uzun bir dövr kecmişdir. Böyük Nizami Gəncəvinin, Xəqani Şirvanının, Nəsiminin, Xətainin qəzəlləri bu sahədə görkəmli nümunələrdir. Ancaq Füzulini qəzəl səbkində böyük Hafız Shirazi ilə fars ədəbiyyatında müqayisə etmək olar. Ona görə ki, Füzuli qəzəl şeirinin dahi sənətkarıdır.

<sup>1</sup> Məhəmməd Füzuli. Əsərləri, 5 ciddə, I c., Bakı, 1958, c. 17 – 18.

Füzuliye qədərki, şairlərimizdən, ondan sonra gələn Vaqiflər, Vidadilər, Seyid Əzim Şirvanilər, Hadilər və Əliağa Vahidlərdən hec biri Füzuli səviyyəsində, Füzuli kimi incə, zərif və bədii qəzəl yazmamışdır.

Füzulinin yazdığı qəzəlləri məzmun baxımından dörd yerə bölmək olar:

1 - Aşıqanə qəzəllər; 2 – ictimai-fəlsəfi irfani qəzəllər; 3 – təsviri qəzəllər; 4 – minacat və mənqəbət ruhunda olan «rəsmi qəzəllər» (95-96; 44-45)

Ə. Möhsuni Füzulini tədqiq edərkən, böyük ingilis şərqşünası Kibbin yolu ilə gedərək, əsasən şairin öz əsərlərində, xüsüsilə də divanlarının dibacələrində verilən mötəbər məlumatlara söykənməyə üstünlük verir. Elə bu tədqiqat üslubu ilə də Ə. Möhsünü Füzuli eşqinin sırf ilahi məzmun daşıdığını iddia edən bir sıra Türkiyə və İran tədqiqatçılara etiraz edir və öz fikrini əsaslandırmak üçün prof. Mir Cəlalin müddəələrinə müraciət edir. Həmdə maraqlıdır ki, Füzulidə real, həyati eşq örnəklərini onun dini əsəri olan «Hədiqətüs - süəda»dan gətirir. Lakin Ə. Möhsünü bu cəhətdən ifrata varmir; Şimali Azərbaycan füzulişünaslarından H. Araslinın, Mir Cəlalin, M. Quluzadənin ardınca mötədil bir mövqe tutaraq, irfani və başqa qəzəllərə aid örnəkləri də göstərməyi unutmur.

Şairin ictimai – siyasi görüşlərini daha qabarıq əks olunduğuunu qitələrin üzərində geniş dayanan Ə. Möhsünü Füzuli irsi ilə ciddi, ardıcıl məşğul olduğunu göstərir.

Prófessor Yaşar Qarayevin «Fələklər yandı ahimdən...» məqaləsi də dərginin bu sayının sanbalını artıran yazılardandır (95 – 96; 62 - 84).<sup>1</sup>

Ənənəvi, şablon başlangıclardan qaçan tədqiqatçı, elə ilk cümlədən Füzuli yaradıcılığının mahiyyətini la-konik bir şeikildə ifadə edir:

<sup>1</sup> Eləcə də bax: Qarayev Y. Tarix yaxından və uzaqdan. Bakı, «Sabah», 1996, c. 128 - 140

«Xalqımızın faciəli tarixində və taleyində Füzuli narahat və böhranlı bir dövrün şeirdə rəmzi, siması və əzabkeşи kimi daxil olur və sonralar da tarix boyu ən əzablı çağlarda iztirabın, dərdin Füzuli karvanı' millətin harayına həmişə yenidən həmişə vaxtında qayıdır» (95-96; 62).

Qeyd edək ki, «Varlıq» dərgisi əsas etibarı ilə Cənubi Azərbaycan oxucusunun səviyyəsini nəzərə aldığından, prof. Y. Qarayev kimi intellektual tədqiqatçıların yazılarının nəşri zamanı bir sıra əlavə izahlarısız kecilmək olmur ki, bu da əksər hallarda həmin yazını kiril əlifbasından ərəb əlifbasına köçürən «Varlıq» əməkdaşının xidməti olur.

Bu izahlar əsasən iki cür olur: ya Şimalda işlənən bu və ya digər ədəbiyyatşunaslıq termininin Cənub qarşılığı verilir, ya da müəyyən realilərin izahı mötərizə içində, yaxud ətəkyazısında verilir. Fikrimizcə, hər iki halda bu, xalqımızın vahid ədəbi dilinin, ədəbi təfəkkürünün formalaşmasına yardım göstərdiyinə görə, «Varlıq» dərgisinin bu yolda böyük zəhmətlərə qatlaşan əməkdaşlarına – C. Heyət, Q. Beqdeli, H. M. Savalan, Ə. Möhsüni, M. Xamnei, M. R. Heyət, D. İbrahimpur, S. Sərdarniya, M. H. Hesari cənablarına minnətdar olmalıdır.

Y. Qarayevin məqaləsində də tez – tez belə izahlara rast gəlmək mümkündür. Elə ilk səhifədə tədqiqatçının işlətdiyi «Bayron» sözündən sonra mötərizədə «XIX əsr İngilis şairi» izahı verilmişdir (95 – 96; 62).

Bəzən isə köcürücülər mətn üzərində «bədahətən» əməliyyat apararaq, onu özləri anlayacaq bir hala salırlar. Məsələn, Y. Qarayevin: «Bəli, beş əsrdir ki, Füzuli «kim»i Şərq şeirinin təsir dairəsindən buraxmır»<sup>1</sup> cümləsini «Varlıq»ın əməkdaşı M. P. Heyət bu şəkildə təqdim edir: «Bəli, beş əsrdir ki, «Füzuli kimi» Şərq şeirinin təsiri – qələmərvindən buraxmır» (95-96; 63).

<sup>1</sup> Qarayev Y. Göstərilən əsəri, c. 130.

Bu minvalla məqalədəki «ekologiya» - «buñşinasi», «gercəklik» - «vaqeiyət» vəs ilə əvəz olunur. Lakin burada vahid prinsip gözlənilmir. Məsələn, əgər populyar olan «Bayron»un kim olmasına izahat verilirsə, daha az tanınan «Rotterdamlı Erazm»ın kimliyinə hec bir izah verilir. «Ortodoks» termininə isə mötərizədə «mötad və sünneti» izahı verilir ki, bu da həmin terminin məzmununu və mahiyyətini kifayət qədər acmır. Hətta bəzi terminlərin qarşısında aciz qalan köcürücü mötərizədə yalnız sual işarəsi qoymaqla kifayətlənir. Məsələn, aşağıdakı cümlədə olduğu kimi: «Ümumi fəlsəfi məsələsi cari publisist konveyerdə (?) «vintə» və «təkərə» çevrilməkdə Füzuli «sosialist realizminə» həmkar ola bilməyib.»

Ədəbiyyatşunaslıq və publisistika örnəklərinin nəşri zamanı bir sıra Avropa və rus, mənşəli sözlərin düzgün oxunuşu üçün mötərizədə onlar ya kiril, ya da latin əlifbası ilə verilir. Məsələn, bu məqalədəki «Hesiod» adı mötərizədə latin əlifbası ilə də verilib (95-96; 72).

Ümumiyyətlə, Y. Qarayevin tədqiqatı nəzəri – fəlsəfi səpgidə aparılıb və nəinki Cənub ədəbiyyatşunasları, eləcə də bir çox Şimal ədəbiyyatşunasları, üçün mürəkkəbdir və Füzulinin öz poeziyası kimi düşüncə, fikir tələb edir.

Bundan başqa, peşəkar nəzərriyəçi - alim olan Y. Qarayev bəzən bədii sitatları tam dəqiqliyi ilə vermir və bu da köcürücünü növbəti sual işarəsi qoymağa vadər edir. Məsələn, «Leyli və Məcnun» poemasından verilən bir bədii örnəyi tədqiqatçı belə təqdim edir:

Türkü ərəbü əcəmdə əyyam  
Hər şairə idi bir şam

(95-96; 75)

İkinci misrada vəznin pozulduğunu görən M. R. Heyət poemanın orjinalindən bu beyti axtarıb tapmaq və düzgün variantını vermək əvəzinə misranın sonunda sadəcə

sual işaretisi qoymaqla kifayətlənmişdir. Halbuki poemada həmin beyt belədir:

Türkü ərəbü əcəmdə əyyam  
Hər şairə vermiş idi bir kam<sup>1</sup>

Qeyd etmək lazımdır ki, buxovlardan və ideoloji cərcivələrdən azal olan füzulişünaslığın təbii inkişafı həm Şimal, həm də Cənub alimlərinin müstərək fikirlərə gəlməsinə zəmin yaratmışdır. Yuxarıda Ə. Möhsüninin məqaləsini nəzərdən kecirərkən, Füzlinin irfanı barədə onun mötədil mövqe tutduğunu demişdik. Yaşar Qarayev də ona yaxın bir mövqe tutaraq yazır: «Füzuli elə yer var, Tanrıni, elə yer də var gözəlini təsvir edir». Farsca bir qəzəlində əbədiyyətin yox... «bir gecənin eşqinin vəsfı» qələmə alınır: «Vəslin mənə novruz gecəsi oldu müyəssər» (95-96; 83)

Son vaxtlar Füzuli sənətinin ənənəvi Şərq poetikasının vasitələri ilə təhlil etməyə meyl artmışdır. Bu, özünü «Varlıq» dərgisində nəşr olunan məqalələrdə də göstərir. Professor Q. Beqdelinin «Füzulinin fars şeirində sənətkarlıq xüsusiyyətləri» məqaləsi bu qəbilədəndir (94; 27 - 38 və 95 - 96; 11 - 24).

Q. Beqdeli Füzulinin fars divanında sənətkarlıqla istifadə edilmiş ədəbi vasitələrin izahını və bədii örnəklərini vermişdir. Bu ədəbi vasitələr aşağıdakılardan ibarətdir: mübaliğə, təzad, təşxis, intaq, təsgir, məcaz, təkrir, təşbih, ya bənzətmə, bədii təyin, istiarə, təcnis (tam təcnis, naqis təcnis, mürəkkəb təcnis, zaid təcnis, mükərrər təcnis və.s) səhlü mümtəne, ya hüsni – təlil (gözəl əsaslandırma), ləfvü nəşr, təlmih, kinaya və təriz, rucu ya kiriz, tərsi, rəddül – əcz, ələs – sədr, sual, xıtab, nida, imalə, zihaf, iştıqat, tənsiqüs – sifat.

<sup>1</sup> Füzuli. Leyli və Məcnun. Bakı, 1958, c. 19.

Yuxarıda nəzərdən kecirdiyimiz məqalələrdən başqa, doktor Cavad Heyətin Füzuli haqqında daha bir tədqiqatı da «Varlıq»ın səhifələrində nəşr olunmuşdur. Bu, «Füzulinin ədəbi şəxsiyyəti » adlı məqalədir (94; 13-27).

Füzulinin ədəbi şəxsiyyətinin formallaşmasında özünəqədərki farsdilli və türkdilli poeziyanın rolunu yüksək qiymətləndirən tədqiqatçı bu qənaətə gəlir ki, Füzuli hər cür təsirdən yüksəkdə duran mütəfəkkir şairdir. Məqalənin sonunda Füzulinin 134 beytlik «Ənisül – qəlib» adlı fəlsəfi qəsidiəsi verilmişdir.

Rəhim Cavuş Əkbərinin «Molla Məjəmməd Füzulinin şeirlərində atalar sözü və hikmətlər» məqaləsi də (97-98; 59-81) şairin 500 illik yubileyi münasibətilə yazılmışdır. Tədqiqatçı şairin türk divanından secdiyi atalar sözlərini və hikmətlərini əslifba sırası ilə düzərək, türk və fars folklorundan, eləcə də klassiklərin yaradıcılığından uyğun müqayisələr vermişdir. Məqalə, Füzuli xəlqiliyinin, Füzuli poetikasının araşdırılması üçün zəngin material verir.

Cənubi Azərbaycan ədəbiyyatşunaslarının tədqiqat xarakterli məqalələrində yeni, maraqlı elmi fikirlər söylənsə də profesionallıq azlığı hiss olunur.

Bu cəhətdən «Varlıq» dərgisinin əməkdaşı olan Mir Hidayət Hesarinin «Füzulinin həyatı və yaradıcılığı haqqında izahlar» (93; 29 - 43) məqaləsini nümunə gətirmək olar:

Mir Hidayət Hesari Füzulinin kürd qəbiləsindən çıxması haqqında Krımskinin məlum və gülünc iddiasını tutarlı dəlillərlə darmadağın etmiş, şairin tərcüməyi – hali və əsərləri haqqında ümumi məlumat vermişdir.

Məqalədə Füzuli divanına çəkilmiş bir miniatür barədə məlumat vermişdir. Müəllif yazır:

«Təqribən 40 il bundan qabaq Tehranın «İrani - bastan» muzeyində Füzulinin divanından təkcə bir səhifədə çəkilmiş gözəl bir miniatür gördüm. (Kitabın əslinin harada olduğu məlum olmadı). Bu miniatür Birinci

Şah Abbas Səfəvi ilə müasir olan məşhur nəqqas Rza Abbasinin qələmi ilə cəkilmişdir. Söz yex ki, bu kitabda bundan artıq miniatürlər var imiş və o qıta'b. o zamanın rəsmi olan kimi, şah, ya ayrı bir böyüklerin sifarişi ilə hazırlanmış imiş –bu da o zaman (400 il bundan qabaq) Füzulinin nə qədər İranda məşhur və möhtərəm və qiymətli olduğunu göstərir. Çünkü Rza Abbasi məmuli (adi – N.İ) bir nəqqas deyildi və hər bir əsərdə nəqqaslıq etməzdi.» (93; 35-36)

Sonra M. H. Hesari həmin miniatürün təsvirini verir:

«Bu miniatürdə bir ağacın dibində beli əyilmiş bir qoca kişi və onun ətəyindən asılmış bir oğlan sağlığı görünürdü. Qocanın bir əlində bir cəlik və bir əli isə onun ciynində asılan heybənin içində idi. Miniatürün altında Rza Abbasının məşhur «Rəqəmi-kəminə Rza Abbasi» ünvanlı imzası görünürdü. Bu miniatürdə bu necə beyt şeir diqqəti cəlb edir:

Sağ tərəfdə:

Biyabankərd Məcnundan qəmü dərdim sual etmin,  
Nə bilsün bəhr halnı ol ki, mənzilgahı sahildür.

Mənim tək ola bilməz şöhreyi – şəhri – bəla Məcnun,  
Qəbul eylərmi bu rüsvallığı hər kim ki, aqildir.

Sol tərəfdə:

Fəraq əyyami seylabi – sırişkimdən xəbər sorma,  
Qiymət məcarasından kör o zaman nə qafıldır.

Nə müşkül halı olsa aşiqin, məşuq edər carə,  
Gər ol bidərd bilməzsə bu halı, hal müşküldür.

Altda:

Çaklər cismində tiğ eşqindən eyb etməniz,  
Kim cünun gülzarının munlar küli-xəndandır.

Ey Füzuli, ola kim, rəhm edə yar əfğanidə  
Ağlagıl zarınca kim, zar ağlamaq imkanıdır (93; 36)

Hesarinin verdiyi bu məlumatın füzulişünaslar üçün nə dərəcədə qiymətli olduğunu söyləməyə ehtiyac yoxdur. Eyni zamanda bu məlumatın kitabşünaslıq və mətnşünaslığımız üçün də elmi əhəmiyyəti böyükdür.

Miniatürdəki beytləri Füzuli əsərlərinin tənqidini ilə tutuşdurduqda müəyyən nüsxə fərqlərinə də rast gəlmək mümkündür. Elə birinci beyt 1958-ci il nəşrində belədir:

Biyabanlarda Məcnundan əgəmü dərdim sual etmin,  
Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.<sup>1</sup>

Aydındır ki, beytin miniatürdəki variıntı daha uğurludur və poetik məntiq baxımından düzgün səslənir. «Biyabangərd Məcnun» dedikdə aydın olur ki, Məcnunun gəzdiyi yerlər ancaq cöllər və səhralardır, buna görə də onun «mənzilgahi sahildir» və «əgəmü dərd bəhrinin halını» bilə bilməz. «Biyabanlarda Məcnundan» dedikdə isə Məcnunun ümumiyyətlə çöllərdə olmasına deyil, indiki halda çöllərdə olmasına işarə edilmiş olur və poetik məntiq, bədii təzad zəifləyir.

Əvvəzində miniatürün sol tərəfində yazılmış beytin birinci misfəsi yanlışdır və tənqidini mətndə onun düzgün variantı belədir:

Fəraq əyyami seylabi-sirişkəmidən xəbər tutmaz.<sup>1</sup>

Altda yazılmış beylərdə də tekstoloji dəqiqləşdirmələr aparmağa ehtiyac duyulur. Belə ki, birinci beytin birinci misrası:

---

<sup>1</sup> Füzuli. Əsərləri, 5 cilddə, I c., Azərb. EA nəşriyatı, B., 1958, c. 143

Caklər cisimdə tiği – eşqdən eyb etməniz;  
İkinci beytin birinci misrası isə:

Ey Füzuli, ola kim, rəhm edə yar əfğaninə – şəklində  
olmalıdır!<sup>1</sup>

M. Hesarinin məqalədə istifadə etdiyi qaynaqlar  
sırasında Azərbaycan Elmlər Akademiyası Nizami adına  
Ədəbiyyat institutunda hazırlanmış üçcildlik ədəbiyyat  
tarixinin birinci cildi də vardır.<sup>2</sup>

Ümumilikdə «Varlıq» dərgisində Füzuli barədə  
cap olunmuş məqalə və tədqiqatlar Azərbaycan xalqının  
bu dahi şairi haqqında, kifayət qədər təsəvvür yaradır və  
Cənubi Azərbaycan oxucuları və tədqiqatçıları üçün  
qiymətli mənbədir.

«Varlıq» dərgisində Azərbaycan ədəbiyyatının  
sonrakı mərhələləri və xüsusən çağdaş ədəbiyyat və ədəbi  
proses haqqında tədqiqatların sayı klassik dövrə nisbətən  
xeyli azdır. Bunlar da əsasən doktor Cavad Heytin  
«Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» seriyasına daxil  
olan və məlumatlarının əsas hissəsi Şimal mənbələrindən  
götürülmüş məqalələridir.

Dərginin 6-cı nömrəsinin üz qabığında XVIII əsr  
Azərbaycan şairi Molla Pənah Vaqifin şəkli verilmişdir. Bu  
sayda gedən «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış»  
seriyasının 4-cü hissəsi əsas etibarı ilə Vaqifə həsr  
edilmişdir.

Əvvəlcə, Vaqifin yaşadığı dövrün özünü qiymət-  
ləndirmək təşəbbüsü göstərən alim yazır:

«Səfəvilərin son illərindən 18-ci əsrin sonunacan  
keçən müddət İran ədəbiyyatı üçün olduğu kimi, Azəri

<sup>1</sup> Füzuli. Əsərləri, 5 cilddə, I c., Azərb. EA nəşriyatı, B., 1958, c. 143  
Həmcinin bax: Füzuli. Türk divanı. Tərtib edəni: Əmin Sədiqi.  
Tehran, 1374, c. 79

<sup>2</sup> Füzuli Leyli və Məcnun Bakı, 1958, c 19

ədəbiyyatı üçün də rükud və durğunluq dövrüdür. Bu dövrdə fars ədəbiyyatında Hatif İsfahanidən savayı tərazi-əvvəl şairə rastlanmadığı kimi, Azəri şairləri arasında da bir necə növhə və mərsiyə şairindən başqa mühüm bir şəxsiyyət zühur etməmişdir. Yalnız Şimali Azərbaycan və daha doğrusu, Şimali Qafqaz bu qaydadan müstəsnadır » (6; 15)

Əsas tədqiqat obyekti Vaqif və Vidadi kimi Şimali şairləri olsa da, C. Heyət bu məqalədə Şimal ədəbiyyat şūnasları üçün daha çox maraq kəsb edən bir iş görür: XVIII əsrə türk dilində yazüb – yaratmış Cənub şairlərinin adlarını sadalayır. Bunlar aşağıdakılardır:

Nizaməddin Tufarqanlı: Əhli – beytə aid mərsiyələrlə məşhur olub və 1180h. (1801) vəfat etmişdir.

Seyid Fəttah Mərägayı: farsca və türkçə şeir yazmış, təxəllüsü İşraqdır. 1175 (1176)-də Marağada vəfat etmişdir.

Hacı Xudaverdi: təxəllüsü Taib, xoyludur. 1201-ci (1822) ildə ölmüşdür.

Topcu: Nadir şah ordusunda topçuluq etdiyi üçün bu təxəllüsü almışdır.

Nəşə Təbrizi: Nadir şah dövrünün məşhur şairidir. 1153 – 1155-ci (1774-1776) illərdə Nadir şah Nəcəfdə Həzrət Əli hərəminin künbəzini təmir və təzyin etdiyi vaxt Nəşə Təbrizi buna türkçə tarix söyləmiş və bu şeir Nəcəfdə Həzrət Əli məqbərəsinin böyük qapısı üzərində həkk edilmişdir.

Sonra C. Heyət iyirmi səkkiz beytdən ibarət olan həmin qəsidənin 5 beytini örnek gətirir:

Şəhi – Cəmhişmət, Daraq dirayət, Nadiri – dövran  
Ki, təxti- dövləti- Cəmşidə varisidür cahan üzrə .

Bədəxşan ləli-ümmən incisinin vermiş xəracində,  
Günəş tək hökmi nafiz müttəsil dəryavükan üzrə .

Cəkilməz kəhkəşanın yayı tək, nəqqaş əger çəksin  
Misali-qüvvəti-bazuyi-iqbalin kəman üzrə

Büləndiqbal olan ədalərin də sərbülənd iştir,  
Mükərrər eyləmiş düşmənlərin başın sinan üzrə,

Cavabın nəş oldu misrası tarixi – itmamə,  
Ədəl bil, mehrasikindir mətafi-insü can üzrə.

Elci: adı Murtuzaqulu xan. İran tərəfindən İstanbula səfir getmiş (1721) və orada şair kimi tanınmışdır. Türk şairi Nədim ona nəzirələr yazmışdır (6; 15, 16)

Məqalədə Molla Pənah Vaqif haqqında geniş danışan C. Heyət, şairin əsərlərindən örnəklər də vermişdir. Bunlar, məşhur «Bax» rədifli qəzəl, «Görinədim» rədifli müxəmməs, başqa qoşma və gərayılalarından parcalardır.

Bu əsərlərin nəşrində maraq doğuran cəhət budur ki, transliterasiya zamanı klassik orfoqrafiya ənənələri ilə yanaşı, çağdaş Şimal orfoqrafiyasından da bir növ orfoqrafik kalkalara yol verilir. Məsələn, klassik ədəbiyyatda «əgri» şəklində yazılan söz – Vaqifin «Görmədim» müxəmməsində çağdaş Şimal orfoqrafiyasında olduğu kimi, yəni – «əyri» şəklində yazılmışdır və s.

Əksər hallarda isə transliteriyası zamanı klassik orfoqrafiya ənənələri ilə çağdaş orfoqrafiya qaydalarına qarışiq şəklində əməl olunur və sanki «Varlıq» dərgisi bunların hər ikisini oxucuların və zamanın sinağına buraxır.

Məsələn, Vaqifin «Küsmüşəm» rədifli qəzəlinində qafiyələrin bir hissəsi çağdaş orfoqrafiya qaydalarına («məhliqadan», «dilrübadan», «sahibcəfadan»), digər hissəsi isə klassik yazı ənənələrinə («qəradən», «aşinadən», «binadən») söykənir.

Qəzəlin dördüncü beyti Şimalda çap olunmuş mənbələrdə:

Çün uman yerdən küsərlər, bir məsələdir xəlq arası  
Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm-

şəklində getdiyi halda, «Varlıq» dərgisində həmin beytin ikinci misraşı yanlış olaraq:

Küsmüşəm bica degildir aşinadən küsmüşəm-

şəklində verilmişdir. Məqalənin sonunda doktor Cavad Heyət poetik örnəklərin qaynağı kimi (1945-ci il) Bakı nəşrini göstərmişdir.<sup>1</sup> lakin mətindən göründüyü kimi tədqiqatçı digər qaynaqlara da müraciət etmişdir. Vaqifin fars dilində yazılmış və məqalənin sonunda verilmiş bu məsnəvisi bu mülahizəyə əsas verir.

İndiyə qədər də Şimali Azərbaycanda Vaqifin farsca yaradıcılığı barədə geniş təsəvvür yoxdur və onun Qacara cavab olaraq yazdığı:

Gər negəhdare – mən anəst ke, mən midanəm,  
Şišeira dər bəğele-sənk neqah midarəd.

Tərcüməsi:

(Əgər mənim qoruyucum tanığdımrsa,  
Şuşəni daşın qoltuğunda da salamat saxlar.)

beytində başqa da farsca əsər yazdığı bir çoxlarının ağlına belə gəlməmişdir.

Lakin həmin dərin poetik mənalı məsnəvinini oxuduqca Molla Pənah Vaqifin fars dilinin incəliklərinə bələdliyi adamda heyrət doğurur. İndiyədək məlum

<sup>1</sup> Bax: Azərbaycan ədəbiyyatı tarixi. I c., Azərbaycan. EA nəşriyyatı, Bakı, 1960.

olmayan bu küçük həcmli məsnəvini olduğu kimi təqdim etməyi lazım bildik:

Şenidəstəm ke Məcnune-delazar  
Ço şod əz mordənə – Leyli xəbərdar

Keriban cak zəd ba aho əfğan  
Besuye – torbətə – Leyli şətaban

Dəranca kudəki did istade  
Behər su dideye – həsrət qoşade

Neşane – qəbre – Leylira əzu cost  
Ço an kudək bexəndido bədu qoft

Ke ey Məcnun tora gər əql budi  
Ze mən key in təmənna minəmudi

Miyane – qəbrhara costocu kon  
Ze hər mərqəd kəfi əz xak bu kon

Ze hər xaki ke buye - eşq bərxast  
Yəqin kon torbətə-Leyli həmancast

To həm Vaqif dər in deyre – çekərsuz  
Romuze – eşq əz an kudək beyamuz.  
(6; 25-26).

### Tərcüməsi:

(Eşitmışəm ki, ürəyi dərdli Məcnun  
Leylinin ölümündən xəbər tutan kimi

Ah – fəğanla yaxasını yırtdı  
Leylinin qəbrinə tərəf qacdı

Orada durmuş bir uşaq gördü  
Həsrətlə hər tərəfə baxırdı

Leylinin qəbrinin nişanını ondan soruşdu  
O uşaq küldü və ona dedi:  
Ey Məcnun, səndə ağıl olsayıdı,  
Məndən bu təmənnada olmazdın.

Qəbrlərin arasını axtar.  
Hər qəbrdən bir ovuc torpaq iylə.

Hansı torpaqdan eşq ətri gəlsə,  
Yəqin et ki, Leylinin qəbri oradadır.

Vaqif, sən də bu ürək yandıran dünyada  
Eşqin rəmzlərini o uşaqdaq öyrən.)

Jurnalın elə həmin sayında verilmiş Həsən Məcidzadə Savalanın qələminə məxsus «Azərbaycanın böyük maarifpərvər şairi hacı Seyid Əzim Şirvani» məqaləsi də ədəbiyyatımızın tədqiqindəki vəhdət prinsipi baxımından maraq doğurur (6; 30-38)

Ümumiyyətlə, «Varlıq» jurnalına xas olan tədqiqat sinkretizmi (yəni Şimal və Cənub tədqiqat metodlarının birləşdirilməsi) bu məqaləyə də xasdır. Bunu ən xırda detallarda da sezmək mümkündür: belə ki, məqalənin başlığında S. Ə. Şirvaninin doğum və vəfat tarixləri miladi ilə verilmişsə (1835-1888), elə ilk cümlədə müəllif yazır:

«Hac Seyid Əzim şamaxılı Seyid Məhəmmədin oğlu 1251 h. qəməridə şeir və sənət beşiyi olan Şamaxı şəhərində doğulmuşdu» (6; 30)

Bu məqalədə də Şimalda və Türkiyədə işlənən termin və ifadələrdən istifadə zamanı müəllif ətəkyazılarda onları ya farscaya tərcüməsini, ya da Cənubda işlənən qarşılığını vermişdir. Məsələn, «özəllik»- «xüsusiyyət», «avunur»-«təsəlli tapır» və s.

XX əsr Azərbaycan ədəbiyyatının tədqiqinə də «Varlıq» dərgisində müəyyən yer ayrılmışdır. Doktor C. Heyətin yuxarıda adını cəkdiyimiz silsilə məqalələri ilə

yanaşı, cənublu, yaxud şimallı müəlliflərin də bu problem barədə ayrı – ayrı tədqiqatları jurnalda işıq üzü görmüşdür. Bu tədqiqatlarda da «Varlıq» öz araştırma metoduna sadıq qalaraq, otaylı – butaylı milli ədəbi ənənələri, ədəbi əlaqələri öyrənən elmi istiqamətlərə daha geniş yer vermişdir. Bu sıradan olan məqalələr arasında M. Afiyətin «Səttarxan Sabirin şeirində» (1; 54-56), A. Zamanovun «Səhhət və Sabir» («Əməl dostları» kitabından) (39-40; 65-73), «Füzuli və Sabir» (77; 114-120), «H. Cavid 100 yaşında» (41-42; 38-47), H. Məhəmmədzadənin «Cəlil Məmmədquluzadə haqqında yeni əsər» (prof. İsa Həbibəylinin «Əsrin dahisi» foto –albomu barədə) (90; 75; 76), M. Mənasının «Əbdürrəhim Talibov» (33; 59, 67), S. Sərdarniyanın «Molla Nəsrəddin» və İran» (79, 80, 81, 82; 105-118 Molla Nəsrəddin naşiri Cəlil Məmmədquluzadənin ailəsi haqqında) («Molla Nəsrəddin və İran» naşiri Cəlil Məmmədquluzadənin ailəsi haqqında) (76; 117-120), «Mirzə Cəlilin nəvələri tapıldı» (87; 97-98), «Molla Nəsrəddin» İranda» (85; 69-78) məqalələrini xüsusi qeyd etmək lazımdır.

M. P. Afiyətin «Səttarxan Sabirin şeirində» məqaləsi elmi sanbalı, lakinlikliyi, konkretliyi ilə Şimalda aparılan çağdaş tədqiqatlara çox yaxınlaşır. İran Məşrutə hərəkatına və xüsusilə Təbriz qiyamına dair Mirzə Ələkbər Sabirin iyirmi beşdən artıq şeir yazdığını göstərən müəllif, bu şeirlərin mövzu dairəsini də konkretləşdirərək yazar: «Bu əsərlərdə əsas iki məsələ qoyulmuşdur. Bunlardan biri-xalqın istibdad əleyhinə mübarizəsi, ikincisi-azadlıq hərəkatını boğmağa çalışan irtica qüvvələrinin ifşa edilməsi» (1; 54)

Sovet imperiyasının dağılması, Azərbaycan Respublikasının suverenlik əldə etməsi nəticəsində İran dövləti ilə müstəqil Azərbaycan arasında gediş – gəlişin asanlaşması «Varlıq» jurnalında Şimali Azərbaycan yazarlarının sıx-sıx əməkdaşlıq etməsinə şərait yaratmaqla bərabər, həm də ədəbiyyatımız və mədəniyyətimiz üçün

böyük əhəmiyyət kəsb edən bir sıra faktların üzə çıxarılib quzeyli-güneyli bütün Azərbaycan xalqına çatdırılmasına imkan vermişdir. Bu baxımdan professor İsa Həbibbəylinin İranda apardığı gərgin axtarışların nəticəsi olan, Mirzə Cəlil haqqında məqalələri xüsusi əhəmiyyət kəsb edir.

Alim, mirzə Cəlili dəqiq və yiğcam elmi ifadələrlə Cənub oxucusuna tanıtdıraraq yazır:

«Bu gün görkəmli Azərbaycan yazıcısı Cəlil Məmmədquluzadənin adı bütün mədəni dünyada tanınır. Ədibin məşhur «Ölülər» tragedi – komediyası, «Poct qutusu», «Usta Zeynal», «Qurbanəli bəy», «İranda hürriyyət», «Xanın təsbehi» kimi kicik hekayələri təkcə milli ədəbi hadisə olaraq qalmır. Yazıcının qələmindən çıxan dram və nəşr əsərləri mövzusu Azərbaycan həyatından alınmış, milli dildə və üslubda yazılmış, lakin bəşəri məzmuna malik bənzərsiz bədii nümunələrdir» (76; 117)

Onu da qeyd edək ki, Şimal müəlliflərinin əsərlərini çap edərkən «Varlıq » dərgisində nəzərə carpan tipik xətalardan biri də Şimalla Cənub arasında müxtəlif il hesablanması ilə bağlıdır. Bəzən mexaniki olaraq Şimal müəlliflərinin əsərlərindəki 19... tarixi əvəzinə 13... tarixi yazılır. Elə haqqında danışdığınıza məqalədə də diqqətsizlik üzündən Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin 1342-ci (1942 vəzinə) ildə orduya çağırıldığı qeyd edilmişdir (76; 119).

Cağdaş Şimal ədəbiyyatının və Şimalda gedən ədəbi prosesin təsviri də jurnalda müəyyən yer tutmaqdır. Bu cür məqalələrə xarakterik nümunə kimi Q. Qasımzadənin «Davam edir 37» (77;65-71) məqaləsini göstərmək olar. Məqalədə Xəlil Rza yaradıcılığı Azərbaycanda gedən ictimai – siyasi hadisələrin fonunda təhlil edilərək, ümumən cağdaş ədəbi prosesdə mövcud olan tendensiyalar üzə çıxarıılır.

Ədəbi bibliografiya baxımdan «Varlıq» jurnalında diqqəti cəkən silsilə yazılarından biri də «Yeni kitablar» rubrikası altında verilən bibliografik icmallardır.

Bu ictimallarda artıq 'Şimal mətbuatında «Tənqid və biblioqrafiya» rubrikasında verilən yazıların nəfəsi duyulmaqdadır. Bu da təsadüfi deyil və «Varlığ»ın bu sahədə artıq müəyyən təcrübəsi də var idi. Belə ki, hələ 1979-cu ildə, jurnalın ilk saylarından birinə Mırzə İbrahimovun iki Cənub yazarının kitabı barədə ədəbi rezessiyası verilmişdi. (8; 49-56). Bu ənənə Məmməd Cəfər və Abbas Zamanov tərəfindən davam eildirilərək daha da möhkəmləndirilmişdi. (H. M. Savalanın «Apardı sellər Saranı» kitabı haqqında (35; 68-73) və M. Məhzunun «Hicran xəstəsi » kitabı haqqında (37-38; 63) rəylər).

Bu səpgidə olan yazıların üslubi təsiri cənub tənqidçilərinin məqalələrində aşkar hiss olunur. Jurnalın son 5-6 ildəki saylarında getmiş icmallerin sələfi kimi Mir Hidayət Hesarinin 1990-cı ildə cap olunmuş «Danişməndani-Azərbaycan»ı yoxlayaq» məqaləsini göstərinək olar (76; 39 – 45 ).

Məqalə, təkcə böyük Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin «Danişməndani - Azərbaycan» kitabının tərtibində və capında yol verilmiş nöqsanları göstərmək baxımından deyil, ümumiyyətlə Cənubda poliqrafiya işlərinin səviyyəsini qiymətləndirmək baxımından maraq kəsb edir. Müəllif yazar:

«Danişməndani - Azərbaycan» kitabı 1314 (1935-n) hicri şəmsidə capdan çıxmışdır və 1355 (1976-n) hicri şəmsidə ikinci dəfə olaraq Təbrzidə Firdovsi kitabxanası tərəfindən tələsik halda, əl vurmadan, olduğu kimi ofset olunmuşdur. Hər iki capda cap tarixi yazılmamışdır. ...Kitabın ən böyük eybi ona layiqincə müqəddimə (ön söz) və fihristlər (icindəkilər, adam və məkan adları və qaynaqlar) və hətta kitabda gələn musiqi alət və ahəngləri və sairə kimi lazımlı olan izahların yazılmamasıdır» (76; 39)

Bütün bu qeydlər M. H. Hesarinin müasir səviyyədə kitab tərtibi bardə kifayət qədər bilikli olduğunu, onun professional bibliqraf olduğunu sübüt edir.

«Yeni çıkan kitablar» rubrikası «Varlıq» Jurnalının 81-ci sayında başlanır. Bu sayda jurnalın əməkdaşı, şair H. M. Savalanın kitab haqqında bibliografič icmali verilmişdir (81; 123-129). Bu kitablardan ikisi Şimali Azərbaycan ədəbiyyatı ilə bilavasitə bağlıdır. Bunlar: Nəbi Xəzrinin Təbrizdə «Ərk» nəşriyyatı tərəfindən büraxılmış «Torpaq, sənə and icirəm» kitabı və «İnci kitab» seriyasından çıxmış «Divani – Xurşid banu Nətəvan» kitabıdır.

Kitabların təqdimi zamanı elmi prinsip gözlənilir və kitab bütün parametrləri ilə birgə təsvir olunur. Örnək üçün Nəbi Xəzrinin yuxarıda adını cəkdiyimiz kitabının təqdimatına nəzər salaq:

«Kitabın adı: Torpaq sənə and icirəm.

Müəllif: Nəbi Xəzri.

Qət (formatı – n.i.) roqi.

Naşır: intişarate-Ərk, Təbriz.

Səhifə : 96.» (81; 124)

Bibliografič icmaldan öyrənirik ki, Nətavanın divanına şairənin öz əsərləri ilə yanaşı, onun qohumlarının da farsca və türkcə şeirləri daxil edilmişdir. Bunların arasında şairənin qızı Xanbikə xanımın, bibisi Ağabəyim ağanının əsərlərindən örnəklər verilmişdir. İcmal Nətavanın bir qəzəli ilə bitir. Beş beytdən ibarət olan həmin qəzəl bəzi tekstoloji dəyişikliklər tələb etdiyindən, aşağıda veririk:

Bilin yaran, bu dunyada hərə bir kar ilən oynar,  
Kimi xanənişin olmuş, kimi bazar ilən oynar.

Kimi təxti – mürəssədə, başında tacı-şahanə,  
Kimi zindan içində əl-ayağı dar ilən oynar.

Kimi talibdi dünyaya, kimi aşiqdi üqbaya,  
Kimi sazə, kimi nazə, kimi tək tar ilən oynar.

Kimisi şadü xürrəmdir, kimi leylü nahar ağlar,  
Fələk də sərkirən olmuş, xurşidi-zar ilən oynar.  
(81; 128, 129)

Qəzəlin üçüncü və dördüncü beytləri daxili qafiyələr üzərində qurulduğundan onlar üzərində aşağıdakı tek-stoloji dəqiqləşdirmələr aparmaq olar: üçüncü beytin birinci misrasında qafiyələr «dünyayə» və «üqbayə» olduğundan, uyğun olaraq, ikinci misradakı «nazə» sözü «nayə» ilə əvəz olunmalı və beyt aşağıdakı şəklə düşməlidir:

Kimi talibdi dünyayə, kimi aşiqdi üqbayə,  
Kimi sazə, kimj náyə, kimi tək tar ilə oynar.

Qafiyə tələbindən başqa, ikinci misrada «saz» ə «tar» kimi musiqi alətləri sadalandığından, uyğun olaraq onlarla bir sıradə duran söz də musiqi aləti (nay-ney) olmalıdır.

Eyni qəlib üzrə dördüncü beytin ikinci misrasındaki üçüncü söz də «üzərində» deyil, «yanağında» olmalıdır. Çünkü bunu «sorağında» və «fəraigində» qafiyələri tələb edir.

Dərginin 82-ci sayında H. M. Savalan Nəriman Həsənzadənin «Söyüd ağacı» şeirlər məcmuəsini də professional bibliograf səviyyəsində təqdim etməyə nail olmuşdur. Burada həm kitabı ərəb əlifbasına köcürən, ön söz müəllifi haqqında, həm cap tarixi, həcmi və formatı, hətta bədii redaktoru haqqında yiğcam məlumat alırıq. İcmalın mətni də Nəriman Həsənzadə poeziyasını, onun folklorдан gələn səmimiyyət və şirinliyini çox gözəl xarakterizə edir (82; 142).

İcmal müəllifi təqdim etdiyi kitabların hərtərəfli xarakteristikasını yiğcam şəkildə verməyə nail olmuş, oxucuda həmin kitablar haqqında dolğun təəssürat yarada bilmişdir.

Jurnalın 86-cı sayında rubrikanı aparan Ə. Möhsüni H. M. Savalan nisbətən bibliografiya sahəsində daha az səriştə nümayiş etdirmiştir. Doğrudur, təqdim olunan kitabın üz qabığının şəklinin verilməsi irəliyə doğru bir addım hesab edilə bilər. Lakin Ə. Möhsünü kitabıñ məzmun və mahiyyətini lakonik şəkildə təsvir etməyə nail olmur. Məsələn, Abbas Bozork Əminin iki ciddə buraxdığı «Gözəllik nəgməkarı» (Aşıq Ələsgər) adlı kitabıñ tirajı, formatı naşırı və qiymətinin göstərilməsini çıxdıqdan sonra, müəllif həmin kitabıñ qiymətinin məhz nədə olduğunu oxucuya aydınlaşdırıa bilmir və M. H. Təhmasibin müqəddiməsindən bir parça verməklə kifayətlənir (86;100)

Eyni üsul Mikayıl Azafının «Qoca qarṭal» kitabına da tətbiq edilir. Bir fərqlə ki, bu dəfə kitabıñ köcürən Süleyman Salisin müqəddiməsindən bir parça verilir.

«Varlıq»da cənublu müəlliflərin kitabıñ ilə yanaşı, kiril əlifbası ilə nəşr edilən kitablar haqqında da bibliografiq məlumat təsadüf olunur.

Elə həmin sayda jurnalın naşırı doktor Cavad Heyətin «Müqayisətül - lüğəteyn» kitabıñ Bakıda nəşr olunmuş tərcüməsi barədə ətraflı məlumat verilmişdir<sup>1</sup> (86; 102-104). Kitabıñ cap olunduğu nəşriyyat («Elm» nəşriyyatı) və tərcüməcıləri (Mirəli Mənafı və Firuzə Parənci) göstərilərə də nəşr ili gəstərilməmişdir. Həmcinin Cənubda cap olunan kitabıñ necə nüsxədən və necə səhifədən ibarət olduğunu qeyd edildiyi halda, burada həmin bibliografiq parametrlərə rast gəlmirik. Bu da Cənubda hələlik ədəbi bibliografiyanın elmi prinsiplərinə tam ciddiyyəti ilə riayət olunmadığını göstərir.

Bu icmalda da Ə. Möhsünü kitabıñ fars dilindəki nəşrinə doktor Cavad Heyətin müqəddiməsindən, Azərbaycan dilinə tərcüməsinə akademik, xalq yazıcısı Mirzə

<sup>1</sup> Bax Heyət C. İki dilin müqayisəsi. Bakı, «Elm», 1992

İbrahimovun yazdığı ön sözdən və kitabıın tərcümələrinin şərhindən uzun – uzadı sitatlar gətirir. Lakin bu təqdimatın sonunda müəllif qısa şəkildə həmin kitabıın əhəmiyyətini ümumiləşdirərək yazar:

«Müqayisətül – lügəteyn» kitabıın öz doğma ana dilimizə tərcüməsi, hər bir nəzərdən diqqətəlayiqdir. Şimali Azərbaycandakı qardaşlarımız bu kitabı kırıl əlifbası ilə tərcümə olunduğu üçün ondan faydalanaçaqlar, eyni zamanda dilimiz barəsində bu tayda aparılan tədqiq, və elmi nəzəriyyələr ilə yaxından tanış olacaqlar. Bu kitabı tərcüməçilərin və başqa dilimiz barəsində nəzəriyyə sahiblərinin göstərdiyi kimi, doğma ana dilimizin nə qədər zəngin, nə qədər yaralı və nə qədər geniş və dərin olduğunu və fellərin dilimizdə 'növ, şəkil və zamana görə çox müxtəlifliyini aydın göstərir. Bu kitabda Azərbaycan türkcəsinin yüksək mədəni və hərtərəfli inkişaf etmiş dillərdən biri olduğu müqayisələr ilə sübuta yetirilir»

Biblioqrafik icmaldan bu qədər geniş gətirdiyimiz sitat, Cənubda elm üslubun formallaşması prosesini izləmək baxımından da böyük maraq doğurur. Hələlik sintaksisdə fars dilinin təsirinin qalıqları («bu kitabıın kırıl əlifbası ilə tərcümə olduğu üçün», «tərcüməçilərin və başqa dilimiz barəsində nəzəriyyə sahiblərinin » sintaqmları, «və» bağlayıcısının eyni cümlədə bir necə dəfə işlədilməsi və.s) açıq – aşkar hiss olunsa da, Cənubla Şimalın elmi üslubunun dönmədən identifikasiyaya doğru getdiyi göz qabağındadır.

Onu da qeyd edək ki, bu biblioqrafik icmal həmin kitabı haqqında «Varlıq» jurnalında verilən ikinci yazıdır. Dərginin 83-cü sayında həmin kitabı barədə qısa məlumat verilmiş və bu məlumatda əsərin tərcüməçiləri sırasında əvvəlki iki alımlə yanaşı, C. Sasaninin də adı cəkilmişdir. (83; 113)

«Yeni cıxan kitablar» rubrikasından Mirzə İbrahimovun «İki nümayişnamə» kitabıın da «Dünya» nəşriyyatında, 2000 tirajla buraxıldığını, Behzad Bezadi tərəfin-

dən ərəb əlifbasına köcürüldüyünü öyrənirik. Lakin kitabın nəşr ili və həcmi barəsində hec bir məlumat yoxdur. Həm də müəllif icmalin başlangıcında dolaşıqlığa yol verir və məlum olmur ki, Mirzə İbrahimovun «Yaxşı adam» və «Kəndci qızı» pyesləri ərəb əlifbasına köcürülməklə yanaşı, fars dilinə də tərcümə olunub, ya yox. (86; 104-106)

İcmalın sonrakı hissələrində də yazıcının pyesləri xarakterizə edilərkən əsərlərdən bütün bədii örnəklər Azərbaycan dilində gətirilir və bəzən müəllif Cənubda işlənməyən sözlərə mətnadxili izahlar verir. Məsələn «çinovnik» sözünün qarşısında mötərizə acaraq, farsca «məmuredoulət, sahebmənsəb» sözlərini yazmışdır (86; 105).

Dərgidəki biblioqrafik icmallar əsas etibarı ilə Şimalda və Cənubda Azərbaycan dilində çıxan kitablar barəsində olsa da, bəzən bilavasitə Azərbaycan ədəbiyyatı mövzusuna həsr edilmiş farsca kitablar barədə məlumat rast gəlmək olur. Bu baxımdan körkəmli Cənub alimi və «Varlıq» jurnalının əməkdaşı Səməd Sərdarniyanın «Molla Nəsrəddin dər Təbriz» kitabının biblioqrafik təqdimi maraq doğurur (87; 90-93).

İcmalın müəllifi Əziz Möhsüni artıq bu yazısında xeyli püxtələşmiş biblioqraf təsiri bağışlayır. Təqdimatı oxuduqca kitabda qoyulan və elmi həllini tapan mətləblər bir – bir göz qabağında canlanır. Həmin kitabda Cəlil Məmmədquluzadənin geniş bioqrafiyası ilə yanaşı, onun məslək dostlarının haqqında, ədibin yaradıcılığı haqqında da ətraflı məlumat verilməsi aydın olur.<sup>1</sup> Hətta Ə. Möhsüni yazıının axırında kitabıñ bəzi kiçik qüsurlarını da göstərməyi unutmur.

İcmalda əsas elmi-ədəbi terminlər Şimalda işlədiyi kimi verilsə də, bunların arasında Cənub terminlərinə də rast gəlmək mümkündür. Məsələn, müəllif «tənqidi-

<sup>1</sup> Bu barədə bax: Həbibbəylı İ. «Molla. Nəsrəddin» sərhəddi kecir. «Azərbaycan» jurnalı, 1993 № 3 -4, s. 183-187

satirik» termini əvəzinə «tənqidi-fükahi» terminini işlətmüşdir.

Cənubda ərəb əlifbası ilə çıxan kitabların Şimalda kiril əlifbasına çevrilib nəşr edilinəsi ilə yanaşı, Cənub, xüsusü həalda İran ədəbiyyatına aid Şimalda tərcümə edilib basılmış kitabların Cənubda ərəb əlifbası ilə buraxılması prosesini əks etdirən kitabların bibliografik təqdiminə də dərgidə yer ayrılmışdır. Azərbacyanın körkəmli şərqşünas – alimi M. Əlizadənin tərcüməsində böyük İran şairi Firdovsinin «Şahnaməsi» bu qəbilədən olan kitablar-dandır (94; 82-84)

Dərginin 86-cı sayından başlayaraq «Yeni çıxan kitablar» rubrikasını daimi aparan və saydan-saya professionallaşan Əziz Möhsünü M. Əlizadə haqqında ətraflı məlumat verərək tərcümənin bədii kifayyətlərini yüksək qiymətləndirmiş, bədii parçaların tutuşdurulması ilə fikrin sübuta yetirmiştir.

Əziz möhsünü həm də bir alim təvazökarlığı nümayiş etdirərək, öz yazdığı «Azərbaycan ədəbiyyat tarixin-dən qızıl yarpaqlar» kitabı barəsində yalnız bibliografik parametrləri verməklə kifayətlənmışdır (97-98; 122).

«Varlıq» dərgisinin materialları arasında ədəbiyyatşunaslıq əsərləri sayına və həcminə görə aparıcı yer tutmaqdadır. Lakin bununla yanaşı, Şimali Azərbaycan bədii örnəklərinə də xeyli yer verilmişdir. Bu materiallar secilərkən klassik ədəbiyyata və canlı klassikaya üstünlük verilmiş, yeri gəldikcə çağdaş ədəbiyyat nümunələrindən də istifadə olunmuşdur.

Şimali Azərbaycan ədəbiyyatının ən müxtəlif janr və növlərinə aid əsərlər jurnalda özünə yer tutmuşdur. Bunların arasında roman (N. Hacızadə. Yaşa, ey haqq! – 1992; 86, 87, 88, 89, 90), poema (N. Xəzri. Peyğəmbər – 1992; 84, 85), dram (N. Xəzri. Gecə döyüllən qapılar – 1992; 87, 88), çoxlu lirik şeirlər, hekayələr, mənzum yazışmalar və s. vardır.

Yaradıcı sənətkarlar arasında jurnalda ən sıx – sıx gözü dəyən imzalardan Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Balaş Azəroğlunun, Hökümə Billurinin imzalarını göstərmək olar.

Bədii əsərlərin mövzu secimində də «Varlıq» dərgisinin öz yolu, öz dəst-xətti acıq-aydın hiss olunur. Jurnalda verilən əsərlərin aparıcı mövzusunu vətənpərvərlik təşkil edir. Bu ana mövzunun özü də bir neçə yerə bölünür: «ayrı düşmüş el» həsrəti, torpaq qeyrəti, müharibə mövzusu və s. bu ana xəttin icərisində əriyir.

Şimali Azərbaycanda yaranmış bədii ədəbiyyatın müəlliflər tərkibində də o tay – bu tay nisbəti gözlənilmiş, vaxtı ilə Cənubdan mühacirət etmiş M. Müsəddiq, Q. Cahani, B. Azəroğlu, M. Gülgün, Ə. Tədə, S. Tahir, H. Bülluri və başqalarının yaradıcılığından da geniş istifadə olunmuşdur.

Ədəbiyyatşunaslıq əsərlərində və bibliografiik icmallarda olduğu kimi, bədii örnəklərdə də Cənubla Şimal arasında ədəbi əlaqə, ədəbi ünsiyyət, ədəbi təmas ön plana cəkilmişdir. Jurnalın ilk saylarından birində məşhur şərqşunas alim, professor Qulamhüseyn Beqdelinin böyük Azərbaycan şairi Əliağa Vahidin ölümü münasibəti ilə yazdığı və hələ Bakıda yaşadığı zaman jurnala göndərdiyi mərsiyə əvəz cəhətdən xarakterikdir. «Günəş batarkən» adlandırılmış səkkiz beytdən ibarət olan bu şeir müəllifin gözəl nəstəliq xəttinin avtoqrafi ilə foto-faksimile şəklində verilmişdir. Əsərin sonunda belə bir qeyd var:

«Qəzəl ustadı Vahidin ölüm xəbərini eşidib evinə getdim. Çox darisqal və yoxsul bir otaqda cənazəni ağac tabutda nimdaşt bir cecimlə örtülmüş gördüm. Çox dərin kədərləndim» (6; 66)

3 sentyabr 1965-ci ildə yazılmış və yalnız 14 ildən sonra cap olunmuş bu mərsiyənin ədəbiyyatşunaslığımız üçün maraqlı doğuracağını nəzərə alaraq onu aşağıda veririk:

Vahid daxmada yatmış gördüm,  
Gənci viranədə batmış gördüm.  
Ayın örtmüşdü bulud çöhrəsini,  
Günəşi məğribə çatmış gördüm.

Bu vəfasız fələkin hərzə əli  
Yusifin heç nəyə satmış gördüm.

O qəzəl mülkünə sultan olanın  
Balına ağunu qatmış gördüm.

Nəyə baxdım, kimi gördüm-hamısın  
Bir dərin matəmə batmış gördüm

Göy gölü, Xan Arazı, Mil düzünü  
Büsbütün şənliyə atmış gördüm

Hüsnü, vurğunluğu, şeiri, qəzəli  
Matəmin zəhrini dadmış gördüm...

Beqdeli, Vahidimiz ölməzdir –  
Şairi, şeiri yaşatmış gördüm

«Varlıq» jurnalında müstərək mövzulardan o tay – bu tay sənətkarlarının şeirlə məktublaşmaları da mühüm yer tutur.

Məsələn, jurnalın 3-4-cü sayı «Səhənddən Kürçaylıya» adlı yazı ilə başlayır. Mənzum epistolyar janrı gözəl nümunəsi olan bu şeirə verilmiş redaksiya qeydində əsərin yazılmış səbəbi və şəraiti açıqlanmışdır.

«Bu sayımızda... xalq şairi Səhəndin... «Qardaşım Əliağa Kürçaylıya cavab» şeirini dərc etdik. Səhənd bu şeiri illər əvvəl, Əliağa Kürçaylinin «Fillər də ağlayır» şeirinə cavab olaraq yazmışdır» (3-4; 3)

Şeirə böyük türk şairi Tofiq Fikrətin:

İnsanlığı təhqir edən alcaqlığı yix, əz,  
Billah, yaşamaq yerdə sürünməkliyə dəyməz!  
Beyti epiqraf verilmişdir.

19 bəndlik şeirdə Səhənd «Ədəbiyyat və incəsənət» qəzetindən Ə. Kürçaylıının məlum şeirinin oxumasını və onun təsiri altında öz fəlsəfi düşüncələrini təsvir etmişdir.

Maraqlıdır ki, jurnalın ətək yazılarında təkcə şimallı müəlliflərin deyil, eləcə də Cənublu müəlliflərin bəzi söz və ifadələr izah edilmişdir. Məsələn, Səhəndin:

Bıraxıbsan, bırax «ötəriləri»  
Əbədi insana əbədi söz yaz  
Ürəklərə yazsa sözün sənətkar,  
Aləm də pozulsa o söz pozulmaz-

Bəndindəki «ötəri» sözünə belə izahat verilmişdir:

«Burada fürsəttələb və qondarma adam yerinə işlədilmişdir» (3-4; 5). Başqa bir bənddəki «duyuram» sözü isə «ehsa edirəm» kimi izah edilmişdir.

Bütövlükdə əsər xalqımızın bir etnik vahid kimi birləşməsi yolunda Azərbaycan ziyahlarını mübarizəyə səsləyir. Lakin bu mübarizə üsulunun özü də orijinaldır-vurub-yıxməq, söküb-dağıtməq, asıb-kəsmək fəlsəfəsi yox, Füzuliyana kədər, ağlamaq, göz yaşı fəlsəfəsidir. Ancaq bu, acizliyin, bacarıqsızlığın, fərsizliyin göz yaşları deyil. Bu göz yaşlarının özü də bir silahdır, mübarizə vasitəsidir:

Ağla, qoy ağlayım, qoy ağlaşınır,  
Axsın göz yaşımız ümməna dönsün.  
Dolsun yer üzünün dəlik – deşiyi,  
Sürünənlər bəlkə boğulsun, ölsün.

(3-4; 4)

Bu qəbilədən olan şeirləşmələrin gözəl nümunələrindən biri də Süleyman Rüstəmin H. M. Savalana yazdığı və Savalanın da ona verdiyi cavabdır (28-29; 51-52)

Süleyman Rüstəmin şeiri sadəcə olaraq «Böyük xalq şairi Süleyman Rüstəmdən şair Savalana» başlığı altında verilmişdir. Cəmi 4 beytdən ibarət olan bu şeir S. Rüstəmin «Cənub şeirləri»<sup>1</sup> silsiləsinin davamı kimi səslənir və poetik kamilliyinə görə onlarla bir sıradə durmağa ləyiqdır:

Batırıb mən qələmi göz yaşına,  
Yazıram öz Savalan qardaşima.

Bəlkə salsın məni tez – tez yadına  
Yanmayım bir daha hicran oduna

Bilirəm, sər də yanırsan, bilirəm,  
Mənə qəlbədən inanırsan, bilirəm.

Bilirəm mən bunu – bir gün gələcək,  
Ağlayan dərdli könüllər küləcək.

(28-29; 51)

H. M. Savalan əruzla yazılmış bu şeirə heca vəzni ilə 15 bəndlik geniş bir şeirlə cavab yazılmışdır. Həmin cavabın əvvəlində verilmiş redaksiya qeydində deyilir:

«Duyğulu müasir şairimiz Savalan da xalq şairi Süleyman Rüstəmin 75 yaşına çatması münasibəti ilə aşağıdakı şeiri qoşmuş və şeirində Balaş Azeroğlunu xalq şairi ünvanını görə təbrik etmişdir»

Bu qəbildən olan şeirlər arasında əslən Cənubdan olan Söhrab Tahirin Məmməd Araza həsr etdiyi şeir də maraq doğurur (90; 28)

Şeirin əvvəlində Söhrab Tahir və Məmməd Arazi haqqında qısaca məlumat verilir. Bu yazının transliteriyası ilə bağlı maraqlı bircəhəti də qeyd etmək lazımdır. Şeirin başlanğıcında «Söhrab Tahirdən Məmməd Araza» sözleri

<sup>1</sup> Bax: Rüstəm S. Təbrizim. Bakı, Gənclik, 1986.

yazılmış, «Araza» sözündəki yönelik hal şəkilçisi «a» «Araz» sözündən defis işarəsi ilə ayrılmışdır. Bu isə daha çox Türkiyədə işlənən orfoqrafiyanın təsiridir. Çağdaş Türkiyədə istifadə olunan orfoqrafik qayda-qanunlara uyğun olaraq, xüsusü adlar şəkilcılardən apostrofla ayrıılır.

Ümumiyyətlə, jurnalın bu sayında Məmməd Araza geniş yer verilmiş, o zaman dosent, indi isə Naxçıvan Dövlət Universitetinin rektoru, professor İsa Həbibbəylinin iki yazısı, doktor Cavad Heyət və Məmməd Arazla birgə şəkilləri çap edilmişdir. (90; 24-31)

Birinci yazı «Naxçıvanda Məmməd Araz günləri», ikinci yazı isə «Məmməd Araz – milli şeirin ağsaqqalı» adlanır. Bu yazınlarda Məmməd Araz yaradıcılığına yüksək qiymət verilir, onun çağdaş Azərbaycan şeirinin korifeylərindən biri kimi ədəbiyyatımızda oynadığı müstəsna rol layiqincə qiymətləndirilir.<sup>1</sup>

Bayaq nəzərdən keçirdiyimiz şeirdə olduğu kimi, bu yazıların transliterasiyasında da köçürən (M. P. Heyət) bir səra maraqlı orfoqrafik qaydalardan istifadə etmişdir. Belə ki, burada da «Məmməd Araz» adı qrammatik cəhətdən hallanarkən hal şəkilcilişləri şəxs adından ayrı yazılmış, bir səra yerlərdə ənənəvi olaraq «Məmməd» şəklində yazılmışdır. Lakin bu prinsipə yazının hər yerində əməl olunmamışdır.

Digər ərəbməşəli sözlərin yazılışından da M. P. Heyətin fonetik prinsipdən istifadə etməsi maraqlıdır. Məsələn, «təşəbbüs» sözünü fonetik prinsiplə («be»dən sonra «vav» hərfi və sözün sonunda «sin» hərfi ilə) yazan köçürücü, oxucuların bu sözü anlamayacağını ehtimal edərək mötərizədə həmin sözün ənənəvi yazılış formasını da vermişdir (90; 24).

---

<sup>1</sup> Eləcə də Bax: Məmməd araz. Qayalara yazılın səs (tərtib, ön söz, tərcüməyi-hal göstəriciləri və bibliografiyanın müəllifi İ. Həbibbəyli). Bakı, Azərnəşr, 1994

«Varlıq» jurnalında çap olunmuş Şimali Azərbaycan poeziyasının mövzu leytmotivini vətənpərvərlik təşkil edir. Həm də bu mövzu ən müxtəlif çalarları ilə çıxış edərək, milli dildən, milli mənəviyyatdañ aylılmır. Səhəndin dili ilə desək:

Anadan doğulanda bələ  
Özüm bilməyə-bilməyə  
Dil açıb danışdığını dildə  
Danışmağında yasaq (1; 15)

olmuş bir mühitdə yazış-yaradan jurnal əməkdaşları ilk öncə bu dilin vəsfî həsr edilmiş bədii parcalara müraciət edirdilər.

Bəxtiyar Vahabzadənin ilk nömrədə -«Bəxtiyar» imzası ilə verilmiş «Ana dili» şeiri bu cəhətdən jurnalın məramını açıqlamaq üçün gözəl bədii-əyanı vasitə rólunu oynayır. Şairin son misraları, sanki hər iki Azərbaycanın ziyyahları üçün məramnamə kimi səslənir:

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,  
Bu dil – əcdadımızın bizə qoyub getdiyi  
ən qiymətli mirasdır, onu gözlərimiz tək  
qoruyub nəsillərə biz də hədiyyə verək (1; 35)

Böyük xalq şairi Səməd Vurğunun jurnalının son saylarında verilmiş «Şuşa» şeiri də maraq doğuran əsərlərdən biridir. Şeirin əvvəlində Şuşanın hüsnünü tərifləyən şair bir qədər sonra tarixi kecmişə baş vurur və bu gözəl məkanda baş vermiş qırğınları, cinayətləri xatırlayıır. S. Vurğunun həmin poetik anımları erməni qəsbkarları tərəfindən vəhşicəsinə dağıdılmış Şuşanın bu günü ilə heyrətamız dərəcədə səsləşir:

Vaxtilə cahan oxurkən meydan,  
Dağıdır etmişən qalanı viran

Ah aldatdı səni o zalim düşman,  
Fələkdən umduñ səadət Şuşa!

Hörümcəklər yaşar boş divarında,  
O ucuq yerlərin hər diyarında.  
Tospağalar gəzər laləzarında,  
Aman, aman, bu nə xəyanət,<sup>1</sup> Şuşa?

Şeirin sonunda onun tarix elmləri namizədi doktor Cavanşir Vəkilov tərəfindən təqdim olunduğu göstərilmişdir (97-98; 90)

Şeirin nə dərəcədə orjinal olduğu deyə bilmərik, ancaq S. Vurğunun əsərlərində həmin şeirin başqa bir variantda yuxarıdakı bəndlər bir yana, hec bədbin əhval-ruhiyyə də yoxdur. Doğrudur, bunu sovet dövrünün ideoloji qadağaları ilə izah etmək olardı, lakin S. Vurğun əsərlərinin ən son nəşrində belə, həmin şeir aşağıdakı kimi verilmişdir:

Qoynuna girməyə qalmışdır bir az,  
Könül fərəhlənib eylədi pərvaz;  
Ölməyib görəydim seyri尼 hər yaz,  
Səndə vardır başqa lətafət, Şuşa

Dağlarından qopar havalı yellər,  
Ah, o sərin yellər səfalı yellər;  
Dáğıdib huşumu divanə eylər,  
Vüsəlin hər kəsə səadət, Şuşa!

Xirdaca – xirdaca yağışın yağar,  
Çən – çiçək icində günəşin doğar  
Bir ağız bir bulaq suyunu soğar,  
Eyləyirsən yenə qiyamət Şuşa!  
Bir əcəb gülşəndir torpağın, daşın,

---

<sup>1</sup> Jurnalda yanlış olaraq həmin söz «cinayət» şeklinde getmişdir.

Dumanlı dağlardır həyat yoldaşın,  
Bir ağrı gördümü ömründə başın,  
Ey fitrən xəlq olmuş təbabət Şuşa!!

Dərgidə şimallı yazılıcı və şairlətin Cənub həsrəti, Cənubdakı qardaşları ilə mənəvi birliyi əks etdirən əsərləri ilə yanaşı, Cənub müəlliflərin Şimal həsrətini, xüsusən son illərdə Azərbaycan xalqının başına gələn müsibətlərə həmdərliklərini əks etdirən əsərlərə yer verilmişdir.

Rövşən Xəyavının «O taylıq, bu taylıq» şeiri – Şimali Azərbaycan ədəbiyyatındaki Cənub mövzusu ilə çox yaxından səsləşir:

İllər boyu gözüm yolda,  
Mən bu tayda, yar o tayda.  
Aşıqlərə budur qayda-  
Araz gəldi, yurdum böldü,  
Şahlar bizə cəpər hördü

(81; 135)

Yaşar Heydərbabaoğlunun «Xəyalım Bakı» (83; 104), H. M. Savalanın «Qarabağ-Allahu əkbər» (87; 122-123) və s. şeirlər də bu qəbilədəndir.

Vətənin başına gələn faciələrin bədii təqdimində «Varlıq» jurnalı Şimalla Cənub arasında fərq qoymur-əsas qayə, məqsəd, düşmənə qarşı əlbir mübarizə aparınaq, onun törətdiyi vəhşilikləri bütün dünyaya açıb göstərməkdir. Nəriman Həsənzadənin «Bir Məhəmməd ümməti» (88; 73) şeiri də bu məqsədə xidmət edir<sup>1</sup>.

Əsərdə Qazax rayonunun sərhəd kəndlərini işgal edən ermənilərin törətdiyi görünməmiş vəhşilik-körpə bir çağanın diri- diri oda atılması təsirli poetik vasitələrlə təsvir edilmişdir. Qeyd edək ki, şeirin Bakıda, IV sinfin «Ana dili» dərsliyində çap olunmuş variantında səhvən

<sup>1</sup> Vurğun S. Secilmiş əsərləri, 4 cilddə, I c., Bakı Şərqi-Qərb nəriyyatı, 1996, s.11

«Məhəmməd ümməti» əvəzinə «Məhəmməd hümməti» ifadəsi yazılmışdır.<sup>1</sup>

Əlamətdardır ki, Qarabağ mövzusunda jurnalda təkcə Azərbaycan dilində deyil, həm də fars dilində yazılmış şeirlərə təsadüf etmək mümkündür. Ə. Mirşəmsin sərbəst vəzndə yazdığı on dörd misralıq «Təqdim be məcruhine-əzize-Qərəbağ» (87; 123) – «Əziz Qarabağ yaralılara» şeiri bunlara örnək ola bilər. Şeir bir yaralının psixoloji vəziyyətini, kecirdiyi hissləri gözəl poetik dillə təsvir edir.

«Varlıq» dərgisində Şimali Azərbaycan ədəbiyyatından verilmiş digər örnəklər hekaya, dram, poema, romat, povest janrlarını əhatədir. Bu janrlar Cənubi Azərbaycan ədəbiyyatı üçün şeir qədər ənənəvi olmadığından, jurnalda onların hərəsindən bir – iki nümunə verməklə kifayətlənmişlər.

Nəbi Xəzrinin «Peyğəmbər» poeması jurnalın iki sayında dalbadal getmişdir. (84; 54-56 və 85; 59-68) Bir sıra bədii örnəklərdən fərqli olaraq, bu əsərin nə əvvəlində ərəb əlifbasına köçürəni göstərilmiş, nə də çətin söz və ifadələrin izahı verilmişdir.

Bu tendensiyani jurnalda verilmiş başqa irihəcimli bədii əsərlərdə də müşahidə etmək mümkündür. Nəbi Xəzrinin «Kecə döyülen qapılar» adlı iki hissəli dramı da bu qəbil örnəklərdəndir (87; 51-77 və 88; 77-98). Doğrudur, əsərin əvvəlində onu ərəb əlifbasına köçürənin adı (M. P. Həyat) yazılmışdır, lakin mətn daxilində və ətək yazılarında hec bir qeyd-şərhə rast olmur. Hətta orijinalda rus dilində olan mətnlər sadəcə ərəb əlifbasına transliterasiya edilmiş və hec bir tərcümə verilməmişdir.

Dərgidə verilən hekaya örnəkləri əsas etibarilə Mirzə İbrahimovun bu janrda yazdığı nümunələrdən ibarə-

<sup>1</sup> Bax Həsənzadə N. Bütün millətlərə. Bakı, yazılıçı, 1901.

tdir. Bunlar «Çobanın məsləhəti» (32; 55-58) və «Şairin yadigarı» (24; 61-64) hekayələridir.

Bundan əlavə, jurnalda əslən cənublu olan nizamışunas-alim Qasım Cahanninin də üç hekayəsi verilmişdir.

Bütöv əsərlərlə yanaşı, dərgidə «Nəşr örnəkləri» rubrikasından Şimal yazıçılarının əsərlərindən kiçik parçalara da təsadüf etmək mümkündür. Güman etmək olar ki, bunların verilməsindən məqsəd-Cənub yazılılarının nəşr dilinə rəvac verməkdir.

Vahid ədəbi məkan yaratmaq uğrunda «Varlıq» dərgisinin göstərdiyi xidmətlərdən biri də bədii tərcümələrə yer verməsidir. Jurnalda həm fars dilindən Azərbaycan dilinə, həm də azərbaycan dilindən fars dilinə edilmiş bədii tərcümələrə aid örnəklər vardır. Qeyd etmək lazımdır ki, bunlar əsas etibarı ilə şeir nümunələridir. Poetik ənənələrin uzun əsrlər boyu yaxın olması bu sahədə yüksək bədiliyiə malik tərcümə əsərlərinin yaranmasına səbəb olmuşdur. Bu cür əsərlər jurnalda çox zaman orjinalla birlikdə verilir ki, bu da oxucunun müqayisə etməsi üçün şərait yaradır.

Əliağa Vahidin:

Zülfündə nə lazım, gözəlim, şanə dolansın,  
Qoyma o hərəmxanəyə biganə dolansın! –

beyti ilə başlayan qəzəlin Hüseynləi Şəqaqi orijinalın öz bəhrində, öz ritmində və bədii məzmununu saxlamaqla tərcümə etməyə müvəffəq olmuşdur:


Əndər xəme-zolfət nə sazə şane begədəd  
Biqane məhel gerde-hərəmxane begərdəd.  
(30; 71-72).

Hər iki şeiri professor Qulamhäseyn Beqdeli öz gözəl nəstəliq xətti ilə yazmışdır. Qeyd etmək lazımdır ki, professorun özü də jurnalda tərcümələr təqdim etmişdir.


Bunların əksəriyyəti gözəl xətlə yazılmış və offset üsulu ilə jurnalda verilmişdir.

Əbdülkərim Əhmədin fars dilində yazdığı «Azərbaycan» şeirinin Rəsul Rza tərəfindən edilmiş tərcüməsi də dərgidə veriləngözəl tərcümə örnəklərindəndir. Şeirin farsca orijinalı verilmədiyindən, tərcümə xüsusiyyətləri barədə elmi fikir yürütmək qeyri-mümkündür, lakin bütövlükdə əsərin yüksək bədiiliyi onun orijinalının da poetik səviyyəsindən xəbər verməkdir (15-16; 53-55).

«Varlıq» jurnalında Şimali Azərbaycan ədəbiyatının nəşri, tədqiqi və təbliği – materialın zənginliyi baxımından çox geniş, çoxşaxəli, müxtəlif bucqlardan araşdırma tələb edən bir mövzudur. Bu mövzunun hərfərəfli elmi tədqiqi – ədəbiyyatşunasların, ədəbi tənqidcilərin, tarixçilərin, dilçilərin, bibliografların, sosioloqların və hətta psixoloqların birgə zəhməti sayəsində həyata keciriləcək bir işdir. Burada biz yalnız ədəbi bibliografiya elminin müəyyən prinsiplərini tətbiq edərək dərgidə çap olunmuş əsərlərin tanıdılmasına və ilkin qiymətləndirilməsinə çalışdıq.




«Varlıq» jurnalı redaksiyasında Doktor Heyat ve müllif



«Varlıq» jurnalı redaksiyasında Doktor C.Heyət ve Məmmədrzə Heyət




«Varlıq» jurnalının redaksiyasında. Jurnalın əməkdaşları: Soldan öndə Doktor C.Heyət, müəllif, Əziz Məhsuni, H.M.Savalan, soldan arxada: İsmayıllı Hadi, müəllisin oğlu Rza, Dilbər İbrahimpur, Məmmədzəra Heyət, Mir Hidayət Hesari.



Naxçıvan Dövlət Universitetində (1999 -cu il). Müəllifin «Varlıq» jurnalı ilə bağlı yazdığı dissertasiya işinin müdafiəsi əraflasında.



«Varhq» jurnalının redaksiyasında. Soldan önde: doktor Cavad Heyət, oğlum Rza və mən. Soldan arxada: Dilbər İbrahimpur, Mənişə xanum.





Naxçıvan Dövlət Universiteti (1999 - cu il). Müellifin dissertasiya işinin müdafiəsi zamanı Tehran şəhərindən gəlmış «Varlıq» jurnalının əməkdaşı H.M.Savalanın çıxışı.



## II FƏSİL

### «VARLIQ» JURNALINDA ŞİMALİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ ƏDƏBİYYATŞÜNASLIĞI ÖRNƏKLƏRİNİN BİBLİOQRAFIYASI

Məlum olduğu kimi, bədii ədəbiyyatın və ədəbiyyatşunaslığın biblioqrafiyası kitabşunaslıq elminin xüsusi, və ən zəngin sahələrinindən biridir.<sup>1</sup>

Elmi ədəbiyyatda qısaca olaraq ədəbi biblioqrafiya adlandırılan bu elm sahəsinin tədqiqat obyekti olduqca genişdir. Buraya ədəbi-bədii, ədəbiyyatşunaslıq, ədəbi tənqid əsərləri, eləcə də ictimai – siyasi publisistika, müxtəlif esselər, yazıçı və şairlərin intervü və müsahibələri, elmi və elmi-populyar konfrans və forumlarda çıxışları və s. daxildir.

Biblioqrafiya bir elm sahəsi kimi bütün bu tədqiqat obyektləri haqqında ilkin, yiğcam, ləkonik, eyni zamanda obyektin məğzini əhatə edən məlumat vermək baxımından çox qiymətli və əvəzedilməzdür. Bu cəhətdən ədəbi biblioqrafiya müəyyən dərəcədə ədəbiyyatşunaslıq və ədəbi tənqidin tədqiqat metodlarından faydalıdır və onlara söykənir.

Ədəbi biblioqraf – sinkretik zəka sahibi olan bir tədqiqatçı olmalıdır. O, eyni zamanda ədəbiyyatşunas, tənqidci, publisist və s. bacarığını, faktlara müdaxilə, onları təhlil və sistemləndirmə qabiliyyətini özündə birləşdirməlidir.

Elə buna görə də çox zaman ədəbi biblioqrafiya və ədəbi tənqid anlayışlarını kəsişən, carpzalaşan elm sahə-

<sup>1</sup> В барəдə bax: Библиографийа художественной литература и литератураведение. Москва, «книга» 1985; барсук А. И. Теоретико-методологические проблемы общего библиографоведения Москва, 1978

ləri kimi qəbul edirlər. Bu elm sahələrinin tədqiqat sferaları çox zaman bir-birlərinə nüfuz edir. Təsadüfi deyil ki, dövri mətbuatda «tənqid və biblioqrafiya» ifadəsi çox zaman bir yerdə, üzvi vəhtətdə işlədir.

Azərbaycanda elmi biblioqrafiya, xüsusi halda ədəbi biblioqrafiya XX əsrin 70-ci illərindən başlayaraq formalaşmış, bir sıra fundamental tədqiqatlar aparılmışdır.<sup>1</sup>

Lakin konkret jurnal biblioqrafiyasına həsr edilmiş elmi əsər, demək olar ki, yox dərəcəsindədir. Halbuki, «Varlıq» səviyyəsində bir jurnal 18 il ərzində bütöv bir kitabxana şöbəsi qədər zəngin bir materialı öz içiniə almışdır və bu materialların biblioqrafik təqdiminə böyük ehtiyac duyulur.

Biblioqrafiyanın nəşr olunmuş əsərlərin janr təsnifatına görə dörd bölmədə tərtib etməyi məqsədə uyğun saydıq.

## 1. Bədii ədəbiyyat örnəkləri

18 illik nəşri ərzində «Varlıq» jurnalında istər klassik, istərsə də çağdaş Şimali Azərbaycan ədəbiyyatının ən müxtəlif janrlarına aid örnəklər cap edilmişdir. Aşağıda onların əlisba sırasına görə biblioqrafiyasını veririk:

1. Ağquş. Qanlı Qarabağ (şeir), - 1992, №85, s. 22.1 (1. Şimali Azərbaycan mövzusunda yazmış cənublu muəlliflərin, əsərlərinin də biblioqrafiyaya daxil etmişik.)

6 bənddən ibarət olan bu şeir:

Gəlir Qarabağdan qara xəbərlər –  
misrası ilə başlayıb,

<sup>1</sup> Bax; Kazimov R. Biblioqrafiya xudojestvennoy literatura i literaturovedeniya v Azerbaydjans (1920-1965) Avtoref. Kand. Bak.. 1971; Mamedov F. Biblioqrafiya obşestvenno – politikeskoy literaturu v Azerbaydjane v 1920-1970 qq. Avtoref. Kand. Diss. Lelinqrad. 1972; Xalafov A. İatoriya bibliotegneqo dela v Azerbaydjane. Avtoref. Dokt. Dtss. Baku. 1974.

Ancaq bilməlisiz, Azər elləri  
Qan qardaşlarını yardımsız qoymaz!-

beyti ilə bitir. Şeirin sonunda 30.1. 1371 tarixi göstərilmişdir.

Şeirdə sülh, mehribancılıq, dinc, yanaşı yaşamaq ideyaları təbliğ olunur və erməni xalqına xəbərdarlıq müraciəti ilə bitir.

2. Ağkəmərli A. Bir anda (şeir – hörmətli N. Həsənzadəyə ithaf) – 1991, № 79, s. 94

Şeir «hörmətli Nəriman Həsənzadəyə ithaf» sözləri ilə

Bir anda  
qaranlıq gecəm künəşli  
səhər oldu –  
misraları ilə başlayır. Sərbəst vəzndə yazılmışdır.

Son misraları:

Sevgim təmiz, pakdır sənə  
axan saf bulaqlar kimi!

Şeirdə N. Həsənzadə ilə görüşün ülviliyi tərənnüm olunur.

3. Azəroğlu B. Ana (şeir)-1980, № 15-16, s 55  
İlk misrası:

Payız tək qucağı bəhərlə dolu,

son misrası :

Bütün insanların şöhrəti ana!

Şeirdə ana ən müqəddəs anlayışlarla – cənnət. Səadət, məhəbbət və həqiqətlə müqayisə edilərək onlarla bərabərləşdirilir.

4. Azəroğlu B. Ana dili (şeir),-1988, № 66, s 83

Şeir süjetlidir. Cəlladın edama apardığı bir qəhrəman ölməyəcəyini söyləyir; çünkü onun ana dili var. Cəllad bu dili də alacağını deyəndə qəhrəman bir qədər susur, sonra:

Nə bilsən elə, el cəllad,  
Divan sənindir.  
Dövran sənindir-  
deyir.

5. Azəroğlu B. Bir xəbər eşitdim (atasının ölümü münasibəti ilə yazılmış şeir) -1981, №30 s 63 – 64.

Atasının ölümünə həsr edilmiş bu şeit sərbəst vəzndə yazılmışdır. İki sütunda jurnalın bütöv bir səhifəsini tutur.

6. Azəroğlu B. Getdi (şair Mədinə Gülgünün xatirəsinə həsr edilmiş şeir) – 1992, №86 s,95

7. Azəroğlu B. Səttarxanın tūfəngi (şeir)-1980, №13, s.58

8. Alim M. Bağışlamaz Vətən bizi, yurd bizi (şeir)-1993, №90, s 73-74

Şeirin əvvəlində Məmməd Alimin «Qısa arayış» adı altında bir səhifəlik tərcümeyi – hali verilmişdir. Beşlik formasında yazılan şeir vətəndaş həmrəyliyinə çağırış kimi səslənir. Son misraları:

Ey yer, yarıł, ey göy, ayrıł, ud bizi,  
Yeyəcəksə içimizdən qurd bizi.

Şeirin sonunda «10 may 1992-ci il. Gəncə» qeydi vardır..

9. Alim M. Təbrizim (şeir) – 1992, № 83, s 95

Şeir Şahin Miyabın Şimali Azərbaycana səfərini və qan qardaşları ilə görüşünü təsvir edən «Yuxuda gör-dükərimi gözümlə gördüm» (83; 94-95) yazısının sonunda yazı müəllifinin təqdimatı ilə verilmişdir.

İlk beyti:

Tanrı bizi qarğamayıb ağlayaqq,  
Ağlamağın at daşını, Təbrizim!  
Son beyti:

Qədim Gəncə boyun əyməz hec kimə ,  
Unutmaz qan qardaşını, Təbrizim!

10. Araz M. «Kürsü ağılların qalxdığı zirvə» misrası ilə balayan şeir – 1993, №90 s. 147

Şeirin başlığında «(22 avqust 1982) Məhəmməd Arazdan» sözləri yazılmışdır.

Kürsü –ağılların qalxdığı zirvə,  
Söz də ağılların yəhəri üçün

misraları ilə başlayan,

Təzə nağılimız qalsın sabaha,  
İstəsən sabahsız bir ayrı vaxta-  
misraları ilə bitərək, bədii sözün qüdrətini vəsf edir.

11. Arif H. Bir dəfə köksünü ötürmüsənmi? (şeir)-1982, №45-46 s 28

Şeirin ilk misrası:

Gündə bir cəməndən yüz çiçək üzən,

Son misrası:

Bir dəfə köksünü ötürmüsənmi?

Şəxsiyyətin vətəndaşlıq mövqeyini tərənnüm edir

12. Bayatılar (20 yanvar münasibəti ilə – Yəhya Yadigar Şimalda çıxan qəzetlərdən köçürüb təqdim etmişdir) – 1991, №79, s 117

13. Beqdeli Q. Hənüz (Nəsiminin qəzəlinin fars dilinə tərcüməsi)-1979, №6, s. 64 – 65.

14. Beqdeli Q. Günəş batarkən (Vahidin ölümüne) – 1979, №6, s 66
15. Bülluri H. Vətən (şeir)-1985, №69-70, s 67
16. Bülluri H. Qaməti əyildi Heydərəbabanın (Şəhriyarın ölümü münasibətilə yazılmış şeir)-1991, №79, s.48
17. Bülluri H. Yalan dünya (Şəhriyarın vəfatına həsr edilmiş şeir) - 1991, № 79, s. 115-116.
18. Bülluri H. Mən ölmərəm (şeir)-1980, №13 s 59
- Şeirin yaranma səbəbi belədir:
- Bir təbrizli ziyalı prof. Abbas Zamanovdan, şairə Hökümə Büllurinin ölüm xəbərinin doğru olub – olmadığını soruşur. A. Zamanov təbrizliyə şairənin ölmədiyini deyir və bu hadisəni Bakıda H. Bülluriyə çatdırır. Ö isə bundan təsirlənərək həmin şeiri yazar.
19. Bülluri H. Mən sizinləyəm (şeir) 1981, № 32, s61-62
20. Bülluri H. Təbriz (şeir) – 1990, №76, s 71
21. Vahabzadə B. Ana dili (şeir) – 1979, №1, s 35
- Ustad Şəhriyarın «Zaman səsi» şeiri ilə yanaşı verilmiş bu şeirdə anaya məhəbbət, Vətənə məhəbbət ana dilinə məhəbbətlə əlaqələndirilir. Şeir:
- Dil açanda ilk dəfə «ana» söyləyirik biz,  
Ana dili adlanır bizim ilk dərslərimiz –  
misraları ilə başlayır,  
Bu dil əcdadımızın bizə qoyub getdiyi  
ən qiymətli mirasdır, onu gözlərimiz tək  
qoruyub nəsillərə biz də hədiyyə verək –  
misraları ilə bitir.
- 32 misradan ibarət olan bu şeirin qaynağı və kim tərəfindən köçürüldüyü göstərilməyib.
22. Vahabzadə B. Biz vətən torpağı üçün doğulduq (şeir) - 1994 № 92 s 130
23. Vahabzadə B. Bıcaq – qələm (Cənub Azərbaycanda dərc olunan «Varlıq» məcmuəsinin naşiri cərrah – ədib Cavad Heyətə – şeir) – 1991 № 80, s. 130 – 132
24. Vahabzadə B. Vətən var (şeir) – 1984, № 63-64, s 97

25. Vahabzadə B. Vətəndaş (şeir) – 1985, № 69 – 70, s 97

26. Vahabzadə B. Vətən torpağı, Həsən özün ol (şeirlər) – 1990, № 73, s. 103

27. Vahabzadə B.

«Dünyada əgər hörmət ilə nəşə dilərsən,  
Öz qəlbinə bax, zülməti boğ, nifrəti öldür»-  
beyti ilə şeir – 1985, № 67-68 s 41

28. Vahabzadə B. Yaz gəldi (şeir)-1980 № 22-23, s 45

29. Vahabzadə B.

«Gələcək ehqinə yola çıxmadan  
Bu yolun sonunu görəsən gərək»  
beyti ilə başlayan şeir – 1987, № 64, s 26

30. Vahabzadə B.

«Gülmə öz kökünə, eyibdir sənə,  
Ot kökü üstündə bitər, unutma»  
beyti ilə başlayan şeir 1982 № 33 s 46

31. Vahabzadə B. Mən belə dünyaya nə deyim indi?  
(şeir) – 1991 № 79, s. 40

32. Vahabzadə B. Söz qocalmaz (şeir) 1981, № 32, s. 75

33. Vahabzadə B. Həsrət (ustad Şəhriyara - şeir) – 1991  
№ 80 s. 95

34. Vahabzadə B. Şəhidlər (şeir)-1994, № 94, s. 135-136

35. Vahid Ə. Qəzəl («Zülfündə nə lazım, gözəlim, şanə dolansın?»)-frsca tərcüməsi il birlikdə («Əndər xəme-zolfət nə səza şane begərdər») – Tərcümə edəni: H Şəqaqi, xttat: Q. Beqdeli – 1981 № 30, s. 71 – 72

36. Vahid Ə. Vətən («Könlüm yenə bülbül – kimi  
şeydayı-vətəndir»)-1980, № 15 – 16, s. 52

37. Vəhdəti (Bahar) – Urmiyalı şair – Ağla, Bakı, ağla,  
Bakı (şeir) – 1991, № 79, s. 47

38. Vurğun S. Ana (şeir) – 1979, № 5, s. 54

Şeir bu misralarla başlayır:

Pək cocuqdum, yerə gömdülər səni,  
Həyata qanadsız atdlar məni.

Son misralar bunlardır:

Səni görmək üçün ölmək istərəm,  
Təsəllim ah ilə fəğandır, ana.

39. Vurğun S. Sözün şöhrəti («Sözün mənası həd bilməz, ucub yüksəl bu qüdrətlə » misrası ilə başlayan şeir) – 1990, № 73, s.80

40. Vurğun S. Şuşa (şeiri tarix elmləri namizədi doktor Cavanşir Vəkilov göndərmişdir) – 1995, № 97-98, s 90

Şeir vətən torpağının gözəlliyyini tərənnüm edir. Altı bənddən ibarət qoşmadır. İlk beyti:

Qoynuna girməyə qalmışdı bir az,  
Könül fərəhlənib eylədi pərvaz

Son beyti:

Tospağalar gəzir laləzarında.  
Aman, aman, bu nə cinayət, Şuşa?

Şeirdə Səməd Vurğun tarixə ekskurs edərək on səkkizinci əsrə Şuşanın qanlı – qadalu illərin xatırlaması – şəhərin bugünkü vəziyyəti ilə heyrətamız dərəcədə səsləşir.

41. Qarapur C. Gördüm (20 yanvar şəhidlərinə həsr edilmiş şeir)-1991, № 79, s.52

42. Qasımlı M. Yol verin (şeir)-1993 № 90, s 105.

43. Qasimoğlu N. Əs, külək (şeir) – 1990, № 76, s. 96

44. Qocabəyli D. Qarabağ (şeir) – 1991, № 81, s 137 – 138

45. Quluzadə M. Qarabağ (qəzəl) – 1993, № 89, s 101

46. Dağın Y. Canım Qarabağ (şeir) – 1994, № 92, s 126-128

47. Dilbazi M. Olur məzəli (şeir) – 1980, № 18, s 48

48. Dilbazi M. Xalı toxuyan qızlar (şeir) – 1980, № 22-23 s 83

49. Elci Ə. Füzuliyə təxmis («Pənbeyi – dağı – cünun nihadır bədənim»). – 1987, № 64, s 61-62

50. Əlborz A. Bakı (şeir) – 1992 № 85, s 125

51. Əliağa Vahidin aforizmləri – 1995, № 95-96, s 116

52. Əlizadə M. «Şahnamə»nin tərcüməsindən bir parça və «Xalqın fəryadi» adlı şeir. – 1991, № 79, s 72-74
53. Əhməd Ə. Azərbaycan, Azərbaycan (şeiri fars dilindən Rəsul Rza tərcümə etmişdir) – 1980, № 15-16, s 53-55
54. İbrahimov M. Diyarımı mənim (şeir) – 1980, № 15-16 s 57-58
55. İbrahimov M. Murovdağın ətəyində (əsərin 9-cu fəslindən bir parça) – 1981 № 30 s 52-56
56. İbrahimov M. Cobanın məsləhəti (hekayə) – 1981, № 32, s 55-58
57. İbrahimov M. Şairin yadigarı (hekayə) – 1981, № 24, s 61-64

Hekayənin mövzusu Sultan Mahmud Qəznəvi və Firdovsi əhvalatına yaxındır. Kənddə yaşayış bir şairi padşah öz sarayına gətirir və özü də şeir yazmağa başlayır. Saray adamlarının tərifləyib göylərə qaldırdıqları padşahın şeirini şair təqnid etdiyinə görə samanlığa salınır. Bir gün padşah yenə bir şeir yazıb şairi çağırır və onun fikrini soruşur. Şair başını aşağı salıb, sakitcə: «Məni samanlığa qaytarın» - deyir.

58. İldırım A. Bakı radiosunda gedən verlişdən yazılib köçürülmüşdür. Şair haqqında qısa məlumat, «Azərbaycan», «Olsun», «A dağlar», «A dostlar», «Əlvida», «Neyləyim» şeirləri. Yazının sonunda H. M Savalanın izahları verilmişdir. – 1991, 82, s. 110-114.

59. İlkin Q. Qatarda («Nəşr ölkələri») rubrikasından- 1990, № 76, s 97

60. Yaqub Z. (Dönməz). Dar gündü, dar ayaqdı (şeir)- 1993, № 87, s 137

Şeir «Bakı: Zəlimxan Yaqub (Dönməz)» qeydi ilə verilmişdir. Beşlik formasında, on dördlüklə yazılmış beş bənddən ibarət şeir klassik ədəbiyyatın «qəsəmnamə» janrını xatırladır. Vətən övladının vətəni qorumaq andı kimi səslənir.

61. Kərmov X. (Naxçıvan). Anamdan məktub (şeir) - 1995 №97-98 s 108-109
62. «Koroğlu» dastanından:  
«Dan yeri atmadan, şəfəq sönmədən  
Düşmənin üstünə horolanmalı» -  
misraları ilə başlayan qoşma - 1987, № 63, s 79
63. Gülgün M. Yadıma düşdü (şeir)-1979, № 3-4, s 43
64. Gülgün M. Haqqında nekroloq və «Yadıma düşür»  
adlı şeiri - 1991, № 79, s 90
65. Gülgün M. Getmə soruş (şeirlər)-1992, № 86, s 96-97.
66. Gülgün M. Şəhid balalar (şeir 1990, № 76, s 78)
67. Memari Y. «Hophopnamədə»dən bir təzmin («Vay,  
görürsən nə qədər ölkədə heyvan ölübə?») – 1985, № 69-70,  
s 66
68. Məmmədzadə R. Atam (şeir)- 1983, № 57-58, s 65
69. Məftun D. Təbrizli cərrah Cavad Heyətə (şeir  
«Karvan» jurnalından götürülmüşdür)-1991, № 82, s 79
70. Müsəddiq M. Qalmış (şeir) – 1982, № 36 s 60
71. Müsəddiq M. Elə verərdim (şeir) – 1982, № 37-38, s  
99
72. Müsəddiq M. Nəgməkar mən (şeir) – 1981, № 27, s  
72-74
73. Müsəddiq M. Göndərin məni (şeir) – 1991, № 80, s  
117.
74. Nəqəvi H. Füzuli qəzəlinə təxmis («Məni candan  
usandırıcı, cəfadan yar usanmazmı?») – 1987, № 62, s 51-  
52
75. Nəsimi. «Gəl ki, müştaq olmuşam didarına»  
misrası ilə başlayan tuyuq -1987, 64 s. 81
76. Nəsimi. Sığmazam (qəzəl)-1995, № 97-98, s. 147
77. Nəsimi. «Hənüz» (Farsça) və «Yenə» rədifikasi  
qəzəllər. – 1979, № 6 s. 64 – 65. (Q. Beqdelinin tərcüməsi  
ilə)
78. Nizami. Qəzəl  
«Cavanlıq dövrü kecməkdə, qənimət qıl bu dövranı,

- Qəribə karvandır, bir də görməzsən bu karvanı» - tərcümə edəni: S. Ziya – 1992, № 87, s. 132-133
79. Nizami . Türkçə «Leyli və Məcnun»dan bir parça (S. Vurğunun tərcüməsini Hüseyin Fejzullahi Vəhid (Ulduz) ərəb əlifbasına köçürərək, Təbrizdə «Şəfəq» çapxanasında «Təlaş» nəşriyyatı tərəfindən çap etdirmişdir) – 1990, №78, s 100
80. Nizami «Xosrov və Şirin»in başlanğııcı (R. Rzanın tərcüməsindən bir parça)-1991, № 80 s 44
81. Nütqi H. Bakı (şeir) – 1992, № 86 s 34-36
82. Nütqi H. Rəsul Rza (şeir)-1981, № 25, s 76-77
83. Rza X. Kücüm, kücsüzlüyüm (şeir) – 1979, №7, s. 3-4
84. Rza X. Şəhriyaram (şeir «Azərbaycan» jurnalının 1980-ci il 9-cu sayından götürülmüşdür) – 1982, № 41-42, s 51-53
85. Rzayev N. Təbrizim, Təbrizlə üz-üzə (şéirlər) -1990, № 78 s 75-76
86. Rəmzi C. Dəvə və çäqqal, Dovşanın igidliyi (təmsillər)  
– 1990, № 77, s. 76.
87. Rəmzi C. Tülükü və şir, Dəvə və siçan (təmsillər)  
- 1983, № 49 – 50, s. 62
88. Rəsuloglu B. Bakıdan ayrılkən (ayrılıq nəgməsi)  
– 1992, № 87, s 130 – 131
89. Rəsulvənd (Rəsuloglu) B. Qarabağ mərsiyəsi (oğlum Səlcuq üçün - şeir). – 1992, № 84, s 40-42
90. Rəhimli K. Ağlama, qardaş, ağlama (şeir) – 1994 № 91 s 120-121
91. Rəhman S. Şəhərə gedərkən («Nəşr örnəkləri» Rubrikasından ) – 1990, № 73, s 97.
92. Rizvan N. Sənsizlik dərdi (şeiri) – 1992, № 86, s 111 – 112.
93. Rüstəm S. Şair Savalana (şeir)-1981, № 28-29, s. 51-52

Süleyman Rüstəmin Savalana yazdığı bu şeiri onun həsrət, nostalgiya və gələcəyə ümid hissələri bu kiçik parcada da özünü göstərir.

94. Rüstəmzadə V. Azərbaycan (şairi Səhəndin xatirəsinə)

- 1994, № 93, s. 100 – 101

95. Sabir M. Ə. Molla Nəsrəddin və oğru – 1987, № 67, s. 74

96. Sabir M. Ə. Yaz günləri (şeir) – 1980, № 22- 23, s. 46

97. Savalan H. M. Qarabağ-Allahu əkbər (şeir)-1992, № 87, s.122-123

98. Savalan H. M. S. Rüstəmin 75 illiyinə (şeir)-1981, № 28-29 s 51-52

99. Savalan H. M. Füzulinin «Saqın» rədifi qəzəlinin beşləməsi – 1986, № 79, 80, 81, 82; s. 88-89.

100. Savalan H. M. Füzulinin «İstərəm» rədifi qəzəlinin beşləməsi- 1986, № 88, 89, 90; s. 72.

101. Savalan H. M. Füzulinin «İstərəm» rədifi qəzəlinin başqa bir beşləməsi – 1994, № 93 s. 45- 46.

102. Sadıq F. Məhəmməd hadiyə (şeir)-1982, № 34, s. 56

103. Sadıq F. Şəhriyarın «Azərbaycan» şeirinin tərcüməsi- 1982, № 37 – 38, s. 79.

104. Seyidzadə M. Vətənim (qəzəl) – 1979, № 3-4, s. 5  
«Bax» rədifi, beş beytdən ibarət olan bu qəzəl şairin vətəndəki xoş güzərandan, xalqların qardaş bacısına, qonaqpərvərliklə yaşamasından söz açır. Qəzəl:

Gəzib mənim vətənimdə, dolan, hər adətə bax,  
Bu qardaş elləri gör, dostluğa, sədaqətə bax-

beyti ilə başlayır və:

Gir odlu qəlbinə Mirmehdinin sən, ay gözəlim,  
Məhəbbətinlə yanın gün kimini hərarətə bax.-

beyti ilə bitir.

105. Səlimzadə A. Payız gəldi ... (şəir) – 1979 №7, s 65

106. Səhənd. Qardaşım Əliağa Kürçaylıya cavab-1979,  
№ 3-4 s. 3-5

Bu şeir Səhənd, «Ədəbiyyat və incəsənət» qəzetində Əliağa Kürçayının «Fillər də ağlayır» şeirini oxuduqdan sonra yazmışdır. Şeirdə mübarizə ruhu hakim olsada, Səhənd Kürçayının ağlamağını da alqışlayır, bu göz yaşları ilə «dünyanın dəlik – deşiyini doldurmağa və sürünenləri boğmağa » çağırır. Şeirdə rus yazıcısı M. Qorkinin «Şahin nəgməsi» mənsur şeirindən də bədii örnek gətirilir və həmin əsərin güclü təsiri duyulur.

107. Səhhət A. Mübarək (şəir) – 1980, № 22 – 23, s 44

108. Sınıqdağı A. Səni görməmişəm (Qanlı Yanvar faciəsində həlak olan bir gənc şairə ithaf) – 1991, № 79, s 49 – 51 T.Ü.R.K.P.I.T.İ.K

109. Sönməz. Çalış ki, bir dahə yanılmayasan (B. Vahabzadəyə ithaf) – 1991, № 79, s. 75 – 76

110. Tahir S. Məmməd Araza (şəir) – 1993, № 90, s. 28

111. Fərəhməndi Ə. Qarabağ bayatıları. – 1993, № 88, s. 71

Şairin yazdığı on beş bayatının həmisi Qarabağda erməni quzdurlarının dinc Azərbaycan əhalisinin başına gətirdiyi faciə və müsibətlərin təsvirinə həsr olunmuşdur. Bədii cəhətdən o qədər yüksək olmayan bu bayatılar:

Qarabağ qəlbini yanır,

Varlığın zalim danır.

Min illik tarixini

Əfsanə, nağıl sanır –

bayatısı ilə başlayıb,

Düşmən gözü dolacaq,

Acan gülü solacaq.

İgid yurdu Qarabağ

Yenə bizim olacaq –

bayatısı ilə bitir.

112. Füzuli. Bahar əyyamı («Eyş içün bir türfə mənzildir bahar əyyamı bağ») – 1980, № 11, s 35
113. Füzuli. Qitə («Ey xacə, gər quluñdan oğulluq murad istə») – 1979, № 7, s. 61
114. Füzuli. İki beyt («İldə bir qurban kəsərlər xəlqi-  
aləm eyd içün, Dəmbədəm, saətbəsaət mən sənin  
qurbanınam» və «Cəkmə zəhmət, cək əlin tədbiri –  
dərdimdən, təbib, Kim degil sən bildigin mən cəkdim  
bimarlıq») – 1984, № 63 – 64, s. 15
115. Füzuli. Qitə («Ol səbəbdən farsi ləfzilə çoxdur  
nəzm kim...») – 1987, № 63, s. 43
116. Füzuli. Nəti – nəbəvi («Su» rədifli qəsiyə) – 1987,  
№ 66, s. 68-69
117. Füzuli. Ulu peyğəmbərimiz Həzrət Məhəmmədin  
(s) doğum gününə Füzulinin qoşduğu qəzəl («Əşrəqət min  
fələkil-becəti şəmsən və ləha»). – 1987, № 66, s. 70
118. Füzuli. Füzulinin vəsfı – halı («Dust bipərva, fələk  
birəhm, dövran bisükun» misrası ilə başlayan qəzəl) –  
1994, № 94, s. 147
119. Füzuli. Rübai («Canan isə mətlub, təmə candan  
kəs») – 1987, № 64, s. 65
120. Xəzri N. Qoy çiçək açsın (şeir) – 1991, № 80, s.  
146
121. Xəzri N. Ədəbiyyatdan gələn səslər, Xocalıda ərik  
ağacı (şeirlər) – 1992 № 86, s 81 – 86
122. Xəzri N. Gecə döyülen qapılar (iki = hissəli dram,  
I hissə) – 1992, № 87, s. 51 – 77
123. Xəzri N. Gecə döyülen qapılar (II hissə) – 1993, №  
88, s 77- 98
- Jurnalın dalbadal iki nömrəsində verilmiş iki hissədən  
ibarət olan bu dram məşum 37-ci il hadisələrinə müasir  
siyasi – tarixi və bədii zirvədən baxış kimi qiymətləndirilə  
bilər.
124. Xəzri N. Peyğəmbər (s) – poema – 1992, №84, s.  
54-65

125. Xəzri N. . Peyğəmbər (s) – poemanın ardı – 1992, № 85 s 59-68

Poema İslam Peyğəmbəri Məhəmmədin (s.ə.s) hayatı, fəaliyyəti, islam ideyalarını yaymaq uğrunda mübarizəsi haqqında şairin lirik – psixoloji düşüncələrini ifadə edir.

126. Xəlil Z. «Dünyaya bir qartal balası gəldi» misrası ilə başlayan şeir – 1987, № 64, s 54

127. Xəndan C. Novruz bayramı (şeir) – 1980, № 11, s. 36-37

128. Xətai. Bahar fəsli («Dəhnəmə»dən)-1980, № 11, s. 83

129. Hadi M. Dünya səhneyi-qəmdir (qəzəl)-1980, № 21, s.83.

130. Hasilova X. Evdə («Nəşr örnəkləri» rubrikasından) – 1990, № 76, s. 97

131. Hafız. Qəzəl («Əla ya əyyahəl-saqi, ədir kasən və navihal») – Tərcümə edəni K. Sönməz – 1994, № 93, s 64

132. Hafız. Cami – cəm (qəzəli C. Vahabzadə tərcümə etmişdir) – 1994, № 91, s. 115.

133. Hacızadə Ə. Qürbətin (şeir) -1980 № 20, s. 64

134. Hacızadə N. Yaşa, ey haq! (Romandan səhifələr – I hissə) – 1992, № 86, s. 87 – 94

135. Hacızadə N. Yaşa, ey haq! (Romandan səhifələr – II hissə) – 1992, № 87, s 36-46.

136. Hacızadə N. Yaşa ey haq! (Romandan səhifələr – III hissə) – 1993, № 88, s. 113 – 124

137. Hacızadə N. Yaşa ey haq! (Romandan səhifələr – IV hissə) – 1993, № 89, s 54 – 64

138. Hacızadə N. Yaşa ey haq! (Romandan səhifələr – V hissə) – 1993, № 90, s. 45 – 52

Roman, Azərbaycanın böyük siyasi xadimlərindən biri olan Məmmədəmin Rəsulzadənin həyat və fəaliyyətinin təsvirinə həsr edilmişdir.

139. Heydərbəbəoğlu Y. Xəyalım Bakı (şeir) – 1992, № 83, s. 104

140. Həbib. Müsəddəs («Dün Gördüm ol nikari tərbnakü ərcümənd ») – 1981, № 30, s. 34 – 35
141. Həkim Q. Təxmis (Füzulinin «Ey həkim» rədifli qəzəlinə) – 1994, № 93, s 46 – 47
142. Həsənzadə N. Bayraqı Şuşada sançana kimi (şeir) – 1994, № 93, s. 101 - 102
143. Həsənzadə N. Bir Məhəmməd ümməti (şeir) – 1993, № 88, s 73
- Şeir «Ermənilər qazaxda iki aylıq uşağı anası ilə bərabər, üstəlrinə bezin töküb yandırmışlar» qeydi ilə verilmişdir.
- Qundaqda bir müsəlman  
Azəri türk balası.  
Yarımçıq qaldı, gülüm  
Çalınmadı layası –
- misraları ilə başlayıb,  
Sən bələkdən, beşikdən  
Təhlükəsən, ey Vətən –  
misraları ilə bitir.
144. Həsənzadə N. Gətirin (xalqımızın böyük oğlu doktor Cavad Heyətə – şeir ) – 1992, № 87, s 127.
145. Həsənzadə N. Sürücü Ağarzaya (şeir) – 1991, № 80, s. 102
146. Həsənzadə N. Şəhidələr xiyabani (şeir) -1991, № 79, s 53
147. Hisarı M. Azəroğluna (şeir ) – 1981, № 28 – 29, s 53
148. Çaldırınlı M. Bəxtiyara alqış (Vətən oğlu Bəxtiyar Vahabzadəyə ithaf) - 1990, № 78, s. 83
149. Cabbarlı C. Qəzəl («Ey dil, baxırmışan kölü dərya bilənlərə») – 1981, № 30, s . 35- 36
150. Cavad Ə. Göy göl (şeir) – 1983, № 89, s 107
151. Cavad Ə. (Azərbaycanın şəhid şairi) Sən ağlama (şeir) – 1990 № 77, s. 84

Beş bənddən ibarət olan bu qoşma klassik ənənəyə uyğun olaraq, beylərinin misraları bir – birinin qarşısında çap edilmişdir. Birinci bənd:

Mən deyən yox, fələk deyən oldusa,  
Əsdi yellər, gül yanağın soldusa,  
Dərd əlindən ala gözlər doldusa,  
Sən ağlama, mən ağlayım, gözəlim!

Şeir bədbin məhəbbət hisləri və müəyyən rəmzi mənalalar ifadə edir.

152. Cavadlı C. Kəndimizin dağlarına gələcəyəm (şeir) 1990 № 73, s. 88

153. Cavad H. Qız məktəbində (şeir) – 1983, № 55-56, s 96

154. Cavad H. İlk bahar (şeir) – 1983, № 47 – 48, s . 50

155. Cahani Q. Qiyyas (hekayə) – 1980, № 21, s. 61 – 69

Hekayənin mövzusu kənd həyatından götürülmüşdür. Bir kəndlə qadının qoyunu ekiz bala doğur, lakin quzulardan birini əmizdirmək istəmir.

Yazıcı bundan əxlaqi – fəlsəfi nəticə çıxararaq dövr və zəmanənin korlanması ilə əlaqələndirir.

156. Cahani Q. Yoldaş, səni kim apardı? (hekayə) – 1982, № 35, s. 57 – 60

157. Cahani Q. Söz vətəndən düşüb (şeir) – 1981, № 31 s 76

158. Cahani Q. Həyat məktəbi (hekayə) – 1981, № 27, s. 44 – 49

159. Şəbkahı A. Bakı (şeir) – 1992, № 85, s. 125

160. Şəhriyar. «Əli, ey hümayi – rəhmət...» (Tərcümə edəni: M Əlizadə) – 1994, № 92, s. 119 – 120

## **II. Ədəbiyyatşunaslıq və folklorşunaslıq örnekleri**

Bölmə istər Şimali Azərbaycan ədəbiyyatşunaslarının və folklorşunaslarının, istərsə də, Şimali Azərbaycan ədəbiyyatından və folklorundan yazmış Cənub müəlliflərinin tədqiqatlarını öz icinə alır.

1. Azərbaycan xalq şairi akademik doktor Nəbi Xəzrinin 70 illiyi münasibətilə – 1994, № 94, s. 120 -121.
2. Azərbaycan xalq şairi Rəsul İbrahim oğlu Rzayevin (Rəsul Rza) vəfatı – 1981, № 25, s. 74 – 75
3. Azəroğlu B. «Lacın» kitabının müəllifi ağayı – İsmayıllı Hadiyə açıq məktub («Ədəbiyyat qəzeti»ndən götürülmüşdür) - 1992, № 87, s 47 – 50
4. Anar. Bir gün bu röyadan oyanmaq (H. Nütqi barədə – «Ədəbiyyat qəzeti»nin 1992-ci il 11 sentyabr tarixli sayından götürülmüşdür). – 1992, № 86, s. 31-34

5. Anar Nizami Gəncəvinin anadan olmasının 850 illiyi münasibət ilə Moskavada kecirilən yubiley təntənəsində məruzə (Ruscada tərcümə edəni H. Məmmədzadə) – 1991, № 82, s 59-66

Yazının əvvəlində belə bir qeyd vardır:

«Dahi İran, Azərbaycan şairi Nizami Gəncəvinin doğulmasının 850 illiyi şərəfinə bu günlərdə Moskvada mücəssəməsi ucaldılmışdır və bu münasibətlə təşkil olunmuş təntənəli iclasda Azərbaycan yazıçıları birliyinin sədri, körkəmli yazıçı və dramaturq Anar rus dilində məruzə etmişdir. Məruzənin elmi dəyərini, müasir həyatla ilgili olmasını və cəsarətli fikirlərini, nəzərə alaraq dilimizə tərcümə etdik»

6. Ankarada Füzuli qurultayı. – 1994, №94, s. 127
7. Arashlı H. «Razhayı-dər dele tarix» əsərinin müəllifi Firuz Mənuriyə açıq məktub. – 1981, № 30, s. 37-51
8. Arashlı H. Cavad Heyətin «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» məqalələri barədə – 1982, №35, s. 60-64
9. Aslanov V. Poliqlot şairimiz Füzuli. – 1994, № 93, s. 20 – 28.

10. Aslanov V. Füzulinin poetik orbiti («Ədəbiyyat qəzeti»nin 12 fevral 1993-cü il tarixli sayından götürülmüşdür) – 1993, №90, s. 13-23.

11. Afiyət M. Səttarxan Sabirin şeiriñdə – 1979, № 1, s. 54 – 56

Redaksiyanın qeyd etdiyi kimi, bir az sadələşdirilmiş və ixtisar edilmiş bu məqalədə M. Ə. Sabir poeziyasında İran Məşrutə inqilabı və Təbriz qiyamı mövzusu, eləcə də Səttarxan obrazı araşdırılır. Şairin həm də müstəbid İran, şahına və əksinqilabçılara qarşı yönəlmış öldürücü satirası «Satıram», «İran özümündür», «Səttarxana», «Mir Haşımın Təbrizi», «Ərzi – hal», «Şahnamə» kimi şeirlərinin əsasında nəzərdən kecirilir.

12. Bakıda Şəhriyar konqresi – 1993, № 88, s. 17 – 59

Material, İranda və Azərbaycanda daimi fəaliyyət göstərən «Şəhriyar konqresi» komitələrinin, Azərbaycan Elmlər Akademiyasının, Yazıcılar Birliyinin və Mədəniyyət Nazirliyinin 1993-cü il martın 31-dən aprelin 3-nə kimi keçirdiyi «Şəhriyar poeziyası: ənənələr və qaynaqlar» mövzusunda beynəlxalq elmi konfransın gedişini təsvir edir.

Konfrans martın 31-də Respublika sarayında açılmışdır. Azərbaycan və İran prezidentlərinin konfrans təbrik məktubları oxunmuşdur.

Konfransda çıxış edən alimlərdən E. Salayevin, Ə. Şeirdustun, C. Taclinin, İ. Hakiminin, C. Heyətin («Şəhriyarın ana dilində yaradıcılıq»), V. Aslanovun məruzələri, S. Rüstəmxanlıının, P. Bülbüloğlunun, M. Şahruxinin, M. Kaşanının, M. Hisarının, Z. Tərzəminin, H. Məcidzadənin çıxışları verilmişdir.

Material aşağıdakı sözlərlə bitir:

«Yuxarıda məqalələrin nəql etdiyimiz şəxsiyyətlərdən başqa bir çoxları da kongrədə çıkış elədilər. Onların məqalələri əlimizə gəlmədiyi üçün burada dərc edə bilmədik»

13. Bertels Y. E. Əz tarixe – bərresiye-Nizami (Nizaminin tədqiq tarixindən-fars dilinə tərcümə edəni H. Məmmədzadə)-1991, № 80, s. 17-32

14. Beqdeli Q. Məhəmməd Füzulinin fars şeirində sənətkarlıq xüsusiyyətləri (I məqalə) – 1994, № 94 s. 27 – 37.

15. Beqdeli Q. Yusifli X. Məhsəti və onun rübatləri. - 1980, № 12, s. 29 – 34.

Məqalədə XII əsr Azərbaycan poeziyasında Məhsətinin mövqeyi müəyyənləşdirilir, bir sıra qədim mənbələrdə şair haqqında verilən məlumatlar nəzərə çatdırılır. XIX əsr dən etibarən Qərb şərqşünaslarının Məhsəti haqqında tədqiqatları ümumiləşdirilir və qiymətləndirilir.

16. Beqdeli Q. Nizaminin «Xosrov və Şirin» mənzuməsində əsas surətlərin təhlili . – 199, № 80, s. 33 – 44

17. Beqdeli Q. Əvhədəddin Əvhədi Mərağeyi.-1980, № 15-16, s. 38-48

18. Beqdeli Q. Füzulinin fars şeirində sənətkarlıq xüsusiyyətləri (II məqalə) – 1995, № 95 – 96, s. 11-24

19. Beqdeli Q. Xəlil Rzanın yasında – 1994, № 93, s. 49 – 51

20. . Beqdeli Q. «Xosrov və Şirin» mövzusu və türk ədəbiyyatı – 1987, № 62, s. 27 – 36

21. Bəndəroğlu Ə. Azərbaycanda İraq türkman ədəbiyyatı – 1992, № 87, s. 33 – 35.

Jurnalın əsas məramını ifadə edən Ə. Bəndəroğlu məqalədə xalqlarımızın arasındakı mənəvi vəhdətə toxunaraq, İraq türkmanlarının folklor və ədəbiyyatlarının Azərbaycandakı nəşr və tədqiqindən söhbət açır.

22. Vahabzadə B. Füzuli – Şekspir – 1983, № 49 – 50, s. 34 – 38

Məqalə müəllif dünya ədəbi prosesində Füzulinin oynadığı müstəsna roldan, onun Qərb ədəbiyyatlarına, o cümlədən Şekspir yaradıcılığına təsir problemlərindən elmi ehtimallarla söz açır, Şərq – Qərb qarşıdurmasının obyektiv həllini verməyə çalışır.

23. Vahabzadə B. Füzuli – Şekspir («49 – 59 dəki məqalənin fars dilinə tərcüməsi») – 1987, № 66, s. 44 – 48
24. Vəlizadə K. Elimizin söz sərvəti (bədii söz haqqında esse) – 1987, № 63, s. 82 – 86
25. Qarayev Y. Nizami haqqında söz – 1991, № 80, s. 45 – 61
26. Qarayev Y. «Fələklər yandı ahimdən...» (Füzulinin yaradıcılığı barədə) – 1995, № 95 – 96, s. 62 – 84
27. Qarayev Y. Şəhriyar tariximizdə və taleyiinizdə (yaxud dədə Şəhriyarın üç sehri, üç möcüzəsi) – 1992, № 86, s. 23 – 30
- Məqalədə Şəhriyar yaradıcılığı Azərbaycan ədəbiyyatının ümumi kontekstində götürülərək təhlil edilir, onun bir sıra orijinal xüsusiyyətləri, ədəbi prosesə göstərdiyi təsirlərin konkret istiqamətləri üzə çıxarılır.
28. Qasimzadə Q. Davam edir 37 (Xəlil Rzanın yaradıcılığı və ictimai – siyasi fəaliyyəti barədə) -1990, № 77, s. 65 – 71
29. Qasımlı M. Aşıq sənətinin genetik qaynaqları: qam – şaman ənənəsi – 1994, № 94, s. 96 – 109
30. Qasımlı M. Aşıq sənətində təriqət ənənəsi – 1995, № 95 – 96 s. 92 – 104.
31. Qaraxan Ə. Moqayeseye – Leylivo Məcnune – Nezami və Füzuli (Nezami və Füzuli «Leyli və Məcnun»larının müqayisə) – 1991, № 81, s. 37 – 43
32. Qərib H. M. Əhməd Cavadın doğumunun 100 illiyi münasibəti ilə (haqqında qısa məlumat və «Göy göl» şeiri) - 1993, № 89, s. 106 – 107.
33. Quliyev Ə. Mahmud Kaşğəri – 1993, № 89, s 19 – 28.
34. Dövlətabadi Ə. Əşaro moqateate – torkiye-Qaseme – Ənvar (Qasim Ənvarın türkçə şeirləri və qitələri – fars dilində) – 1990, № 73 s. 48-51
35. Əlibəyzadə E. «Dədə Qorqud»un tarixi barədə- 1981 №31 s 49-53

36. Əliyev R. Douran, şəxsiyyət və təalime – Nezami (Nizaminin dövrü, şəxsiyyəti və fikirləri – fars dilində) – 1991, № 81, s 19 – 30

37. Əliyev R. Yeganə səfər (Nizaminin Qızıl Arslanla görüşüb «Xosrov və Şirin» poemasına ona təqdim etməsi haqqında) – 1980, № 19, s. 60 – 65

38. Əliyev R. Nizaminin doğma xalqına məhəbbəti – 1982, № 43 – 44, s. 34 – 46.

Məqalədə çoxsaylı bədii örnəklərlə Nizaminin türklüyü əsaslandırılır və onun öz xalqına verdiyi yüksək qiymət, öz xalqı ilə fəxr etməsi tutarlı dəlillərlə sübuta yetirilir.

39. Əliyev R. Nizami poemalarında qıpçaq – oğuz gözəli – 1981, № 31 s. 35 – 48

Məqalə Nizami əsərlərində öz bədii əksini tapmış qıpçaq – oğuz gözəlinin – şairin sevimli həyat yoldaşı Afaqın haqqında yazılmışdır. Eyni zamanda Nizami əsərlərində qadına verilən yüksək qiymət, bu məsələdə şairin əsrini xeyli qabaqladığı nəzərə çatdırılır.

40. Əliməhəmmədi Ə. Hozure – Nezami dər şeirə – Şəhriyar (Şəhriyar poeziyasında Nizami) – 1991, № 81, s. 31 – 36

41. Əkbəri R. Molla Məhəmməd Füzulinin şeirlərinə atalar sözü və hikmətlər – 1995, № 97 – 98, s 59 – 81

42. Əhməd V. «Böyük Füzulimizin yadigarı mən özümə» (Ə! Vahidin yaradıcılığı haqqında). 1995, № 95 – 96, s. 111 – 116.

43. Əhməd N. Aşıq Ələsgər və Kor Nəsib (dastanın mətni) – 1994 № 93, s. 89 – 91

44. Zamanov A. Abdulla Şaiqin 100-cü ildönümü. 1982, № 35 s. 65-67

45. Zamanov A. «Əməl dostları» kitabından. Səhhət və Sabir – 1982, № 39 – 40, s. 65 – 37

46. Zamanov A. Füzuli və Sabir (Sabir yaRadıcılığında Füzuli ənənələri haqqında) – 1990, № 77. s. 114 – 120

47. Zamanov A. «Hicran xəstəsi» (M. Məhzunun ey-niadlı kitabı haqqında) – 1982, № 37 – 38, s. 63

Bu qısa rəyin Cənubda və «Varlıq» jurnalında ədəbi bibliografiyanın formallaşmasında müəyyən təsiri olmuşdur.

48. Zamanov A. H. Cavid 100 yaşında – 1982, № 41 – 42, s. 38 – 47

49. Zamanov A. (haqqında) Prof. Zamanov A. Vəfat etdi (nekroloq). 1993, № 88, s. 76

Nekroloqda prof. A. Zamanovun həyat və fəaliyyəti yığcam şəkildə xarakterizə edilir, onun vəfatının təkcə Azərbaycan Respublikası üçün deyil, Cənub ədəbiyyatı üçün də ağır itki olduğu göstərilir.

Nekroloq «Varlıq»ın təhriyyə heyəti adından verilmişdir».

50. İbrahimov M. «Azərbaycan» jurnalında «Varlıq» - 1990, № 17, s. 54 – 60

51. İbrahimov M. İki kitab (Səhəndin «Dədə Qorqud» və S. Cavidin «Azərbaycan folkloru örnəkləri» kitabları haqqında) – 1979 № 8, s. 49-56

52. İdrisi H. (Türkiyə, Ərzurum Universiteti). Koroğlu kimdir? – 1993, № 89, s. 29 – 41

53. Yaziçi Anar ilə müsahibə (Şimal və Cənub ədəbiyyatlarının keçmişsi, indisi və prespektivləri barədə)-1990, № 73, s. 58 – 62

54. Yəqubi Ə. Məhəmməd Füzulinin yaradıcılığında insan və tarbiyə məsələsi – 1995, № 97 – 98, s. 52 – 58

55. Kanar M. (Türkiyə, Ankara) Nizami əsərlərinin bəzi xüsusiyətləri barədə Təbrizdəki Nizami konfransındakı məruzəsi (fars dilində) – 1991, № 82, s. 52 – 58

56. Kirmani T. Nizami və Quran (fars dilində – I hissə) – 1991 № 81, s. 8 – 11

57. Kirmani T. Nizami və Quran (II hissə) – 1991, № 82, s. 47- 51

58. Kongereye-bozorgdaşte-həkim Nezami Gəncəvi (Təbrizdə kecirilmiş Nizami yubley konfransı haqqında məlumat – fars dilində) – 1991, № 80, s. 3
59. Məmmədzadə H. Bahar Şirvaninin «Gul və Nərgiz» münazirəsi (ön söz və əsrin mətni) – 1994, № 91, s. 52 – 58.
60. Məmmədzadə H. Xəlil Rza Ulutürkə açıq məktub – 1993, № 89, s. 42 – 48
61. Məmmədzadə H. Cəlil Məmmədquluzadə haqqında yeni əsər (prof. İsa Həbibbəylinin «Əsrin dahiisi» foto-albomu barədə) -1993, № 90, s. 75 – 76
62. Məmmədli Q. Ağır illərin nəgməkarı (Sönməzin «Ağır illəri» kitabı barədə – məqalə «Azərbaycan müəllimi» qəzetinin 21 aprel 1982 – ci il sayından götürülüb) – 1982, № 36, s. 45 – 48
63. Məmmədov M, Teatr («Rejissor sənət kitabından») – 1981, № 26, s. 79 – 82
- Məqalədə daha çox teatrın bədii – estetik və ictimai – siyasi əhəmiyyətində söz açılır. Bu baxımdan Cənubi Azərbaycanda təzə – təzə yaranmağa başlayan teatrşünaslığa böyük fayda verəcəyi şəksizdir.
64. Mənafı M. Əbdürrəhim Talibov – 1982, № 33, s. 59 – 67
65. Möhsüni Ə. Molla Məhəmməd Füzuli dahi Azərbaycan şairi – 1995, № 95 – 96, s. 42 – 61
66. Müsəddiq M. Saib Təbrizinin anadan olmasının 380 illiyi – 1982, № 43 – 44, s. 29 – 33
67. Nəbiyev B. «Hədiqətüs - süəda» məqtəl növünün klassik nümunəsidir (Füzulinin «Hədiqətüs - süəda» əsərinin ənənələri və təsir dairəsi haqqında) – 1995, № 95 – 96, s. 25 – 41
68. Niqabi M. Aşıq sənəti və Xəstə Qasım yaradıcılığı – 1990, № 78, s. 47 – 51
69. Nizami konfransının (Təbriz) bəyanatı və bağlanışı (fars dilində) 1991, № 81, s. 3 – 7.

70. Nitqi H. Diliinizdə «Cami - Cəm» (Q. Beqdeli və X. Yusiflinin Əvhədinin «Cami - cami» poemasının tərcüməsi barədə) – 1986, №, 88, 89, 90, s. 44 – 48
71. Piri Y. Cahangir T. İsmayıł, bəy. Nakam. – 1991, № 82, s. 36 – 39
72. Pirhaşimi T. Xəyyamın rübai'lərinin azəri türkcəsinə tərcümələri (Bağcaban, Memari, Hüseyni və M. Seyidzadənin tərcümələrinin qarşılıqlı müqayisəsi və dəyərləndirilməsi – 1980, № 25, s. 53 – 59
73. Savalan H. M. Vahidin 100 illiyi – 1995, № 97 – 98, s. 82 – 89
74. Savalan H. M. Professor – doktor Abbas Zamanovun 80 illiyi münasibətilə – 1992, № 83, s. 59 – 62
75. Sadıqzadə F. Füzulinin 500 illik sənətinin qüdrəti – 1992, № 83, s. 125 – 134
76. Sərdarniya S. «Molla Nəsrəddin» və İran (Fars dilində) – 1986, № 79, 80, 81, 82, s. 105 – 118
77. Sürxəlizadə Ş. Füzuli dövrünün yadigarı-1995, №97-98, sl 11-113
78. Təbrizdə Gəncəli Nizaminin beynəlxalq qurultayı (qısa məlumat) – 1991, № 79, s 91
79. Təclil C. Təsire – şaerane-İrani dər şeire-fezuli (Füzuli şeirinə İran şairlərinin təsiri) – 1994, № 94, s. 38 – 52
80. Toxmaq Ə. (Türkiyə, İstanbul) «Xəmse» sərayane-şoərəye – Osmani (Osmanlı «Xəmsə» yazırlar-fars dilində) 1991, № 82, s. 40 – 46
81. Füzulinin 500 illiyi (17 mart 1994-cü il tarixli prezident fərmanı) – 1994, № 92, s . 118
82. Xəlil Rza ədəbiyyata qovuşdu (nekroloq) – 1994, № 93, s. 48
83. Heyət C. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış (Realist – maarifpərvər ədəbiyyat: S. M. Qənizadə, A. Şaiq, R. Əfəndiyev, Y. V. Cəmənzəminli) – 1980, № 15 – 16, s. 19 – 38

84. Heyət C. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış Müasir dövrdə ədəbiyyat: şeir, nəşr, dramaturgiya: R. Rza, M. İbrahimov. -1981 №24 s.10-23

85. Heyət C. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış (Osman Sarıvəlli, Nigar Rəfibəyli – 1981, № 25, s. 14 – 21

86. Heyət C. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış (M. Seyidzadə, M. Dilbazi, B. Azəroğlu) – 1981, № 26, s. 15 – 25

87. Heyət C. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış (B. Vahabzadə, H. Hüseynzadə) – 1981 № 28 – 29, s. 13 – 23

88. Heyət C. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış (T. Əyyubov, Z. Cabbarzadə, Ə. Tuda, A. Babayev, S. Tahir, Ə. Kərimov) - 1982, № 39 – 40, s 12 – 26

89. Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı (Folklorun mənşəyi, Azərbaycan folklorşunaslığı) – 1981, № 24, s. 42 – 55

90. Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı (XIX əsr də Azərbaycan folklorşunaslığı) – 1981, № 25, s. 39 – 44

91. Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı (XX əsr də Azərbaycan folklorşunaslığı, R. Əfəndiyev, A. Şaiq, Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti, H. Zeynallı, Y. V. Cəmənzəminli, V. Xuluflu, S. Mümtaz, H. Əlizadə, M. H. Təhmasib, Ə. Axundov və bəzii Cənub folklorşunasları) – 1981, № 26, s. 38 – 48

92. Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı («Kitabi-Dədə Qorqud» dastanları və onların sonrakı folklorumuza təsiri) – 1981, № 28 – 29, § 34 – 48

93. Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı («Kitabi – Dədə Qorqud» dastanlarından «Dirsə xan oğlu Buğacın boyu», «Salur Qazanın evinin yağmalanması boyu», «Bayburanın oğlu Bamsı Beyrək», «Qazan bəyin oğlu Uruzun dustaq olması» boylarının məzmunu )-1981, № 30,s.21 33

94. Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı (Aşıq şeiri və saz şairləri, sığır mərasimi, şülen mərasimi, yuğ mə-

rasimi, aşiqşeirinin növləri: qoşma, gərəyli, ustadnamə, deyişmə. Xəstə Qasım, Qurbani, Aşıq Abbas, Sarı Aşıq, Aşıq Valeh) – 1982, № 33, s. 14 – 28

95. Heyət C. Alınas İldirimin şeirlər məcmusinə ön söz – 1992 № 85, s. 4 – 12

96. Heyət C. Vajeha, məfahim və əmsale – torki dər asare – həkim Nezami Gəncəvi (Nizami Gəncəvi əsərlərin-də türk sözləri, anlayışları və məsəlləri- fars dilində) – 1991, № 80, s. 4 – 16.

97. Heyət C. «Dədə Qorqud» dastanları nə vaxt və harada yarandı? – 1994, № 91, s. 3 – 8

98. Heyət C. Məmməd Arazın 60 illiyi münasibətilə- 1993, № 89, s. 102 – 105

99. Heyət C. Məhəmməd Əmani – 1985, № 69 – 70, s. 20 – 24

100. Heyət C. Nizami Gəncəvinin 850 illiyi münasibəti ilə Bakı – Gəncədə təntənəli mərasim kecirildi – 1992, № 86, s. 14

101. Heyət C. Robaiyyati əz Nəsimi – 1985, № 67 - 68, s. 19 – 20

Müəllif, Nəsimi haqqında farsca qısa məlumat verdikdən sonra onun əsərlərindən türkcə 10 tuyuq və farsca 7 rübai gətirir. Nədənsə , tədqiqatçı tuyuqları da rübai hesab etmişdir.

102. Heyət C. Füzulinin dili və söz xəzinəsi – 1994, № 93, s. 3 – 19

103. Heyət C. Füzulinin ədəbi şəxsiyyəti – 1987, № 66, s. 21 – 34

104. Heyət C. Füzulinin ədəbi şəxsiyyəti – 1994, № 94, s. 13 -27

105. Heyət C. Füzulinin «Leyli Məcnun» mənzumə-sində Nizami və digər şairlərin təsiri – 1995, № 97- 98, s. 17 – 35

106. Heyət C. Cahansah Qaraqoyunlu və şeirləri- 1990, № 73, s. 30-35

107. Həbibbəyli İ. İbrət dəftəri (represiya illərində yaşayıb – yaratmış sənətkarlar haqqında) – 1995, № 97 – 98, s. 102 – 107
108. Həbibbəyli İ. Məmməd Araz - milli şeirin ağ-saqqalı – 1993, № 90, s 29 – 31
109. Həbibbəyli İ. Mirzə Cəlilin nəvələri tapıldı – 1992, № 87, s. 97-98
110. Həbibbəyli İ. «Molla Nəsrəddin» İranda – 1992, № 85, s. 69-78
111. Həbibbəyli İ. Naxçıvanda Məmməd Araz günləri – 1993, № 90, s. 24 – 28
112. Həbibbəyli İ. Əvhədi əsərlərinin türk dilinə tərcüməsi və nəşri məsələləri – 1995, № 99, s. 82 – 86
113. Həkimov M. Ustadnamələrin toplanması, nəşri və araşdırılması tarixindən – 1995, № 97- 98, s. 63 – 71
114. Həsənov H. Nezami və vəzayefe – nezamişenəsi (Nizami və nizamışunaslığın vəzifələri – fars dilində) – 1991, № 81, s. 15 – 18
115. Hesari M. H. Ağabəyim Cavanşir (1780 - 1832) – 1993, № 89 s. 89 – 100
116. Hesari M. H. Aşıq Pəri məclisinə ithaf (Müctəhidzadənin «Riyazül - aşiqin» təzkirəsi barədə) – 1987, № 66, s. 52 – 55
117. Hesari M. H. Nizamişinin yaşayışı barədə təhqiqat (ədəbiyyatın xülasəsi) – 1991, № 80, s. 62 – 65
118. Hesari M. H. Füzulinin həyatı və yaradıcılığı haqqında izahlar – 1994, № 93, s. 29 – 43
119. Cavadova M. Tədqiq tarixi («Şah İslmayıl Xətayinin leksikası » kitabından) – 1979, № 7, s. 58 – 61
120. Cəfərzadə Ə. «Varlıq» dərgisi və folklor («Cənubdan səslər» rubrikasından ) – 1993, № 89, s. 83 – 86
121. Cəfərov M. C. Var olsun bu məhəbbət (H. M. Savalanın «Apardı sellər Saranı» kitabı haqqında rəy) – 1982, № 35, s. 68 – 73
122. Cəfərqulu Ə. Azərbaycan ədəbiyyatı – 1990, № 73, s. 40 – 47

123. Şirvani S. Ə. Məhəmməd Füzuli – 1979, № 3 – 4, s. 39-40

Seyid Əzim Şirvaninin təzkirəsində olan bu məqalənin qaynağı: Məhəmməd Füzuli (məqalələr məcmuəsi) Vəfatının 400 illiyi münasibəti ilə Bakı, Azərnəşr, 1958.

### III. Publisistik yazılar

1. Abdulla A. Kəndimizin toyları («Ədəbiyyat və incəsənət» qəzetindən köcürən M. Xamnei) – 1979, № 6, s. 39 – 44

2. Altstadt O. L. Dağlıq Qarabağ – 1992, № 84, s. 11 – 30

3. Anar. Bədbəxtlik, bəla, müsibət, fəlakət (20 yanvar faciəsi barədə) – 1990, № 76, s. 55 – 56

4. Bülluri H. Ötenlərim və bu günüm – 1990, № 77, s. 81 -82

5. Qarabağ faciəsi – 1992, № 84, s. 5 – 8

6. Qarayev Y. Xoş gəlmış «Varlıq» («Karvan» jurnalından) – 1991, № 82, s. 75 – 79

7. Qurbanov Ş. Kökümüz tariximiz: bizdən necə iz var? («Həyat qəzeti»nin 19 mart 1994 ... cü. il sayından götürülmüşdür) – 1994, № 92, s. 39 – 44

8. Əkbərzadə Ş. Öz gözündə tiri gör (İ. Belyayevin növbəti fitnəkarlığı) – 1990, № 76, s. 60 – 63

9. Əliyev R. Şəhriyarla görüşlərim – 1979, № 5, s. 42 - 45

10. Mehdiyev S. Şəhidlər nə deyirlər («Xocalının səsi» qəzetindən) – 1992, № 84, s. 31 – 33

11. Mənafı M. Bahadırlar daimi yaşayırlar (inqilabçı Mirzə Mahmud Əşrəfzadə haqqında) – 1982, № 43 – 44, s. 47

12. Nazim H. Hörmətli Cavad bəy (Bakıdan bir mətub) – 1991. № 80, s. 96 – 102

13. Namazov Q. Seyx Şamil (vəfatının 120 illiyi münasibətilə) – 1992, № 84, s. 66 – 82

14. Ordubadi M. S. Salhaye – xunin (Qanlı illər – fars dilində tərcümə edəni: S. Sərdarniya) – 1992, № 84, s. 133 – 146

15. Onullahi S. «Varlığı»ın səhifələrində («Azərbaycan müəllimi» qəzetiinin «Cənubdan səslər» rubrikasından köçürülmüşdür) – 1992, № 87, s. 98 – 102

16. Paşayev Q. İraq türkləri (Türkmanları) («Ədəbiyyat qəzeti»nin 18 dekabr 1992-ci il sayından götürülmüşdür) – 1992, № 87, s. 29 – 32

17. Rəsulvənd B. Xocalı faciəsinin dünyadakı inikası (icmal) – 1992 № 84, s. 36 – 39

18. Rəsulzadə M. Ə. Stalinə məktub – 1991, № 82, s. 18 – 24

19. Rəsulzadə M. Ə. Dirlilik nədir? («Ədəbiyyat qəzeti»nin 25 oktyabr 1991 – ci il sayından götürülmüşdür) – 1992, № 83, s. 24 – 26

20. Rəfizadə K. Sibirdə sürgünlük xatirələrim – 1990, № 78 s. 52- 61

21. Rüstəmxanlı S. «Ömür kitabı»ndan (Təbriz) - 1990, № 77, s. 58-64

22. Savalan H. M. İki böyük iranşunasın matəmində (prof. M. Əlizadə və prof. R. Əliyevin vəfatı münasibatılı) – 1994, № 92, s. 50 – 53

Məqalə, Tehrandaki xəmnəlilərin xeyriyyə cəmiyyətinin Azərbaycan ziyahıları üçün düzəltdiyi ehsan məclisin-dən bəhs edir. Mənzuri Xamnei prof. Mübariz Əlizadənin, H. M. Savalan isə prof. Rüstəm Əliyevin həyat və ədəbi – ictimai fəaliyyətləri haqqında hərtərəfli məlumat vermiş və onların şərqşünaslıq tarixində öynadıqları rolу layiqincə qiymətləndirmişlər.

23. Səməndər R. «Şəhidlər» kitabının ön sözü və son sözü (B. Vahabzadə təqdim etmişdir) – 1991, № 79, s. 41 – 46

24. Sultanov Z. Qərəbağ – vəqayeye- əxir (Qarabağ – son hadisələr – fars dilinə tərcümə edəni: S. Sərdarniya) – 1992, № 87, s. 140 – 146

25. Şahin M. Yuxuda gördüklerimi gözüm ilə gördüm (Şimali Azərbaycana səfərindən aldığı təəssüratın təsviri) – 1992, № 83, s. 94 – 95

26. Hamımız bir məqsədə – Azərbaycanın birliyini, bütövlüyünü, suverenliyini qorumaq məqsədinə xidmət etməliyik (Azərbaycan cumhur rəisi Heydər Əliyevin siyasi partiyaların və ictimai hərəkatların rəhbərləri ilə görüşü). («Azərbaycan» qəzetinin 19 noyabr 1993-cü il sayından götürülmüşdür) – 1993, № 90, s. 82 – 102

27. heyət C. Məhəmməd Əmin Rəsulzadə (tarixi-siyezi-ədəbi portret) – 1991, № 79, s. 7 – 23

28. Heyət C. Professor Rüstəm Əliyevin yaşında-994, № 92, s. 45-50

Müəllif mərhum professor Rüstəm Əliyevi çox yüksək qiymətləndirərək yazar: «Rüstəm Əliyev nəinki tək Azərbaycanda, həm də bütün dünyada tayına az rastlanan alimlərindədi. Ondakı zəka, qavrama, və öyrənmə qabiliyyəti fövqəladə idi».

C. Heyət sovetlər dövründə rus şovinizmi tərəfindən R. Əliyevin gözümçüxdə salınmasının səbəblərini də açıqlayaraq bir sıra tarixi həqiqətlərin üzərinə işıq salır, bu böyük alimin nəhaq yerə cəzalandırıldığını sübut edir. Müəllifin fikrincə, Azərbaycan indiyə qədər də gənc nəsil R. Əliyevin xidmətlərini layiqincə və obyektiv şəkildə dərk etməmişdir.

29. Həsənzadə N. Paris dəftəri – günün nəbzi – 1990, № 78, s 39 – 44

30. Həsənli H. Duyğular axarında («Ədəbiyyat qəzeti»nin 24 may 1991 – ci il sayından götürülmüşdür). – 1992, № 85, s. 112 – 114.

31. Hesari M. H. Məmməd Əmin Rəsulzadədən üç məktub. – 1993, № 90, s. 32 – 44

M. Ə. Rəsulzadə İran məşrutəçilərindən Seyid Həsən Təqizadə ilə dost olmuş və onunla məktublaşmışdır. Bu üç məktubu İran kitabşunas alimi İrəc S. H. Təqizadənin arxivindən tapmışdır. Çox səmimi, dostcasına yazılmış bu

məktublar həmdə bir sıra tarixi fakt və şəxsiyyətlərin adalarını icinə almaqla xalqımızın Şimal və Cənub hissələrinin əlaqələrinin tədqiq etmək baxımından böyük əhəmiyyətə malikdir.

Hər üç məktub izahlarla təchiz edilmiş, məqalənin sonunda məktublardan birinin foto – faksimilesi verilmişdir.

32. Cəfərzadə Ə. Azərbaycan anasının fəryadı (20 yanvar faciəsi ilə bağlı). – 1990, № 78, s. 81 – 82

#### IV Biblioqrafiq icmaller

«Varlıq» dərgisində müxtəlif kitablar barəsində rəy və resenziyalarla yanaşı, «Yeni çıxan kitablar» rubrikasında da biblioqrafiq məqalələr verilmişdir. – Bunların əksəriyyəti kifayət qədər irihəcimli və əhatəli rəylərdir. Bu bölmə məhz həmin rubrika altında verilmiş məqalələri icinə alır.

Burada həm Cənubda çıxan Şimal ədəbiyyatı, folkloru və ədəbiyyatşünaslığı, həm də Şimalda çıxan Cənub ədəbiyyatı örnəkləri öz əksini tapmışdır.

1. Azaflı Mikayıll. Qoca qartal. Nəşre-Fəhəngə- Təbriz və etneşarate-Mina. Tehran, sayı; 5000. – 1992, № 86, s. 101-102

2. Aşıq Ələsgər. Gözəllik nəğməkarı. Nəşre – Xəyyam və Mehran. 2 cilddə, tirajı 3000. – 1992, № 86 s. 99 – 100

3. Doktor Cavad Heyət. Tərtib edəni: M. Qasımlı. «Azərbaycan» nəşriyyatı, Bakı, 1995. – 1995, № 97-98, s. 116 – 120

4. Dəqiq Rəhim. Həcər. Bakı, Yaziçı, 1990. – 1993 s. - 332, № 88, s. 129 – 130

Cənubi Azərbaycan yazılışının bu kitabı çox böyük bir tirajla – 27000 nüsxə buraxılmışdır.

İcmal müəllifinin fikrincə, bu kitab Şimalda çap olunmuş irihəcimli Cənubi Azərbaycan romanıdır. 4 fəsildən ibarət olan romana yaziçı Sabir Əməirov «Çətin

gündərin xatirəsi» adlı ön söz yazmış, burada roman müəllifinin həyat və yaradıcılığı barədə məlumat verilmişdir. Cənubda gedən ictimai – siyasi prosesləri obyektiv şəkildə əks etdirmək baxımından romanın böyük əhəmiyyəti vardır.

5. İbrahimov Mirzə. İki nümayişnamə. Entəsarate-Donya. Sayı: 2000. – 1992, № 86, s. 104 – 406

Kitaba M. İbrahimovun «Yaxşı adam» və «Kəndçi qızı» pyesləri daxildir.

6. Ordubadi M. S. Qanlı seneler. Tərtib edəni: B. Rəsulvənd. Tirajı: 3000, 1372. – 1992, № 86, s. 107

7. Sərdarniya S. «Molla Nəsrəddin» dər Təbriz (fars dilində). Nəşrhəye-Təbriz. Tirajı: 5000. – 1992, № 87, s. 90 – 93.

8. Firdovsi Şahnamə. Tərcümə edəni M. Əlizadə. 1373, tirajı: 3000. – 1994, № 94, s. 82 – 84

Əbdül Kərim Mənzuri Xamneiniñ ərəb əlifbasına köçürüb çapa hazırladığı bu nəşr «Morğamin» nəşriyyatında işiq üzü görmüşdür.

Məqalədə öyrənirik ki, M. Xamnei kitaba farsça ön söz yazmış, burada tərcüməcinin qısa bioqrafiyasının, «Şahnamə» üzərində 27 il gərgin zəhmət cəkdiyini dəyərləndirmişdir. Müəllif göstərir ki, Cənubi Azərbaycanda doğulmuş M. Əlizadə ibtidai məktəbdə oxuyarkən iki dəfə Şeyx Məhəmməd Xiyabanidən mükafat almışdır.

9. Xəzri Nəbi. Torpaq, Sənə and icirəm. Entəsarate-Ərk, Təbriz. – 96 s. – 1991, № 81, s. 124- 125

10. Hafiz. Qəzəllər. Tərcümə edəni: Əkbər Müdərris Şiva. – 1993, № 90, s. 132

11. Heyət Cavad. İki dilin müqayisəsi. Bakı, elm 1992. Tərcümə edənlər: M. Mənafi və F. Parənci. – 1992, № 86, s. 102-104

12. Həsənzadə Nəriman. Söyüd Ağacı (şeirlər məcmuəsi). Ön sözün müəllifi: Ağşin Ağkəmərli. 1369. – 87 s. – 1991, № 82, s. 142.

13. Hesari M. H. «Danişməndani-Azərbaycan»ı yoxluyaq. – 1990, № 76, s. 39 – 45

Müəllif, Məhəmmədəli Tərbiyətin məşhur «Danişməndani-Azərbaycan» kitabının ikinci nəşrinə öz münasibətinini bildirir və onun bəzi qüsurlarını göstərir. Qeyd etmək lazımdır ki, kitabın Azərbaycan dilinə tərcümədə Bakı nəşrində (tərcümə edəni İ. Şəms, redaktoru Q. Kəndli) bu göstərilən qüsurların yalnız bir hissəsi islah olunmuş, əsas nöqsan – izah və şərhlərin yoxluğu isə aradan qaldırılmamışdır.

14. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Elm, Bakı, 1994 – 1994, № 94, s. 85 – 86

«Varlıq» jurnalının tam və bitkin elmi bibliografiyasının tərtibi çox gərgin əmək və müxtəlif elm sahələri ilə məşğul olan alimlərin zəhmətini tələb edir. Jurnalın sadəcə ədəbi bibliografiyasının yaradılması belə, bir tədqiqat işinin bir dissertasiyanın həcm və məzmunundan xeyli kənara çıxır. Buna görə də biz bibliografiyanın bu variantını ilk addım, ilk təşəbbüs hesab edir və gələcəkdə həcmlə məhdudlaşdırılmayan bir işdə bunu bitkin şəkildə həyata keçirrmək arzusu ilə yaşayırıq.

Tarixi-siyasi nədənlərə iki yerə parcalanaraq, 150 ildən artıq bir müddətdə ayrı düşmüş, xüsusən son 70 ildə bütün əlaqələri minimuma enmiş bir xalqın yenidən mənəvi birləşməsi üçün bir sıra forqlaşmış steriotipləri, psixoloji maneələri aradan qaldırmağa güclü ehtiyac duyulur. Bu ehtiyacın dəf edilməsində nüfuzlu bir mətbu orqanı müstəsna rol oynaya bilər.

Otuz ildən artıq bir müddətdə öz dəyişilməz baş redaktorunun və əməkdaşlarının fədakar əməyi sayesində bu nüfuzu qazanmış «Varlıq» jurnalı Azərbaycan xalqının mədəniyyət tarixində məhz bu cür rol oynamışdır.

İlk saylarından «Varlıq» jurnalı türk dünyasını, ilk növbədə isə Şimali Azərbaycanla Cənubi Azərbaycanı mənəvi cəhətdən birləşdirmək, tarixən bir olmuş mədəniyyətlər arasında körpü salmaq məqsədini güdərək, Şimali Azərbaycan yazılıcısı və şairlərinin ədəbiyyatşunas təqnidci və publisistlərinin əsərlərinə sıx-sıx müraciət etmişdir. Elə ilk saylarından nəzərə carpan bu xüsusiyyət «Varlıq»ın bütün nəşr tarixi boyunca davam etmişdir.

«Varlıq» jurnalının meydana gəlməsi, mənəviyyat səhnəsinə atılması və az qala əsrin beşdə biri ərzində öz varlığıni mühafizə etməsi – hər şeydən əvvəl bu dərginin təmsil etdiyi xalqın milli – mənəvi oyanması, özünə qayıdışı ilə bağlıdır. Təsadüfi deyildir ki, jurnalın nəşrə başlamasından bir necə il sonra Şimali Azərbaycanda güclü milli azadlıq hərakatı başlanmış, kecmiş ittifaq coğrafi – inzibati məkanında gedən analoji hadisələr nəticəsində isə bəşər tarixinin son imperiyalarından biri parcalanmış və xalqımız Vətənin şimalında müstəqil dövlət qurmağa nail olmuşdur. Əlbəttə, bu uğurda «Varlıq»ın irəli sürdüyü və illərdən bəri təbliğ etdiyi azadlıq, milli müstəqillik ideyalarının da müəyyən qədər rolü olmuşdur.

«Varlıq» jurnalında dərc olunmuş Şimali Azərbaycan ədəbiyyatı və ədəbiyyatşunaslığı örnəklərini üç böyük istiqamətdə qruplaşdırıb tədqiq etmək mümkündür.

Bunlardan birincisi – xalqımızın əsrlərdən bəri yaratdığı müştərəq folklor xəzinəsidir ki, onu heç bir vəchlə ayrib Şimala, yaxud Cənuba aid etmək olmaz. Bu bölgünü yalnız sırf tədqiqat məqsədilə şərti olaraq toplanlığı məkana görə toplayıcının yaşayış yerinə görə, epik folklor nümunələrinəndəki, konkret tarixi surətlərə görə aparmaq mümkündür.

Jurnalda dərc olunmuş bir sıra folklor materiallarını bu baxımdan tədqiqata cəlb edən dissertant bu qənaətə gəlmişdir ki, həmin materialların ümumi qayəsinə – vahid mədəni - mənəvi məkan yaratmaq qayəsinə uyğundur.

Bu, özünü xüsusi ilə Şimal folklorşunaslarının elmi tədqiqat əsrlərinin nəşrində göstərir. Müşahidə və müqayisələrdən aydın olur ki, həmin əsərləri transliterasiya edənlər Şimalın elmi tədqiqat üslubunu, dilini, terminalogiyasını, tədqiqatların elmi aparaturasını maksimum dərəcədə mühafizə etməklə, bütün bu elmi ənənələrin Cənub tədqiqatçıları tərəfindən qəbul edilməsinə və Cənubda elmi ədəbiyyatşunaslığın yaranmasına can atırlar. Özü də bu zaman Şimal ədəbiyyatşunaslığı ilə yanaşı, çağdaş Türkiyə ədəbiyyatşunaslarından bəhrələnmə meylləri də özünü açıq – aşkar biruzə verir.

Sevindiricidir ki, «Varlıq» jurnalı ədəbiyyatşunaslığının elmi prinsiplərinin tədqiq və təbliğində kor – koranə hərəkət etmir, yaxşını, uğuru, nailiyyəti mənimseməyə can atır.

Jurnalın fəaliyyət dövrü ərzində onu bütöv bir ədəbiyyatşunas, folklorşunas, tarixçi, publisist, dilçi və s. nəslinin yaranması – bu sahədə yürüdülən düzgün taktika və strategiyanın nəticəsidir.

«Varlıq» jurnalında çap olunmuş ədəbi – bədii materialların tədqiq edərkən, dərginin məqsədyönlü bir

mövzu palitrası olduğu aşkara çıxır. Bunlar: Vətən, yurd təəssübü, milli qeyrət, qardaş tərəfkeşliyi birlik mövzularıdır.

İkinci aparıcı istiqamət – klassik ədəbiyyatın nəşri, tədqiqi və təbliği də əsas etibarı ilə bu mövzular üzərində köklənmişdir. Jurnalın səhifələrində xalqımızın yetirdiyi söz nəhəngləri qırur və fəxrlə təqdim olunur, onların yaradıcılığının tədqiqi qiymətləndirilməsi və təbliği zamanı Şimalla Cənubu intellektual qüvvələr nisbəti eləcə də ləhcələr və dillər nisbəti gözlənilir. Belə ki, jurnalda Azərbaycan klassik ədəbiyyatı barədə gedən bir sıra tədqiqatlar fars dilində verilərək, Cənubi Azərbaycanda hələlik sayca üstünlük təşkil edən fars dilli auditoriyaya ünvanlanmışdır.

Klassik irs barədə tədqiqatların nəşri zamanı elmi aparaturanın Şimal ənənələrinin uyğun verilməsi meylləri də vahid elmi – ədəbi məkan yaradılması məqsədinin nəticəsidir. Doğrudur, jurnal bu sahədə hələ ilk addımlarını atır bir sıra hallarda nöqsanlara, elmi 'prinsiplərə' axıradək əməl etməmək hallarına da rast gəlmək olur. Lakin prosesin özü özülüyündə irəliyə, inkişafa doğrudur və saydan-saya bu inkişaf hiss olunmaqdadır.

Jurnalda klassik ədəbiyyat qədər geniş olmasa da, Şimalda yaranmış çağdaş ədəbiyyat nümunələri də müəyyən dərəcədə tədqiq, təbliğ, və nəşr edilmişdir. Bu əsərlərin müəllifləri olan yazılıçı və şairlər əsasən icmal xarakterli, ədəbiyyat tarixi yönlü tədqiqatlarda, öz yazılarında, müsahibələrində, esselərində təmsil olunmuşlar.

Elə «Varlıq» dərgisində çap olunmuş bədii örnəklərin əksəriyyəti də çağdaş yazılıçı və şairlərin qələminin məhsuludur. Bu örnəklərin arasında lirika üstünlük təşkil etsə də, müasir ədəbiyyatın ən müxtəlif janrları: təmsil, həkayə, povest, poema, roman, dram və s. janrlara aid nümunələrə təsadüf etmək mümkündür.

«Varlıq» jurnalında dərc olunmuş Şimali Azərbaycan ədəbiyyatına və ədəbiyyatşunaslığına aid materialların nəşr xüsusiyyətlərini aşadırarkən bir sıra maraqlı cə-

hətlərlə rastlaşmaq mümkündür. Bunları özünü bürüzə verməsi isə müxtəlif amillərlə, o cümlədən, örnəklərin götürdüyü qaynaqlarla, transliterasiya edəni Şimal ədəbi dilinə, elmi – ədəbi mühitinə bələdlik dərəcəsi ilə və s. bağlıdır. Birləşdikdə götürüldükdə isə yenə də bütün burlar vahid məqsədə – müştərək mənəvi – elmi məkan yaratmaq məqsədinə xidmət edir.

Bütövlüklə «Varlıq» dərgisinin elmi biblioqrafiyasının yaradılması – biblioqrafiya elmimiz qarşısında duran aktual vəzifələrdən biridir. Bu iş, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif elm sahələri mütəxəssislərinin – dilçilərin, tarixçilərin, etnoqrafların iqtisadçılarının, dinsünsaların və s. birgə əməyinin və qərəqin fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər. Ona görə də ayrıca ədəbi biblioqrafiyanın tərtib edilməsi ümumi işə ancaq xeyir gətirə bilər.

Ədəbi biblioqrafiyanın tərtibi zamanı da «Varlıq» jurnalının başlıca prinsipini – vahid mədəni – mənəvi – elmi məkan yaratmaq qayəsini unutmaq olmaz. Məhz bu na görə də dissertant tədqiq predmeti kimi yalnız Şimali Azərbaycan yazarlarının əsərləri ilə kifayətiənməmiş həm də Şimal mövzusunda yazımaqla suveren Azərbaycan Respublikasının təəssübünü çəkdiyini, onun kədərinə və sevincinə şərik olduğunu sübuta yetirən Cənub müəlliflərinin əsərlərini də götürmüdüdür. Bu baxımdan Qarabağ mövzusu xüsusi ilə zəngin material verir.

Cənubda ədəbi biblioqrafiya elminin formallaşması və intişarı baxımından «Varlıq» jurnalının səhifələrində «Yeni, çıxan kitablar» rubrikanı altında verilən biblioqrafiq icmallar da böyük maraq doğurur. Bu icmallarda təqdim olunan kiibalaların çağdaş səviyyədə lazımı biblioqrafiq parametrlərlə təqdimi – artıq jurnalın əməkdaşları arasında professional biblioqrafların yetişdiyindən xəber verir.

Namizədlik dissertasiyasının həcmi – tərtib olunmuş biblioqrafiyadakı bütün vahidlərin annotasiyalasdırılmasına və xarakterizə edilməsinə imkan verdiyindən, yal-

nız başlanğıçı ilə səciyyələnə bilən və haqqında təsəvvür yaranan örnəklərin annotasiyası ilə təchizindən hələlik vaz geçdi. Gələcək tədqiqatlarda bu sahədə geniş şəkildə araştırma aparılacaqdır. Eyni sözləri bir sıra bədii və ədəbiyyatşunaslıq örnəkləri barəsində də demək mümkündür.

«Varlıq» jurnalında ədəbiyyat məsələləri və bu jurnalda dərc olunmuş nümunələrin bibliografiq araşdırılmasına hələ çox tədqiqat əsərləri həsr ediləcəkdir. İlk monografiq tədqiqatlardan biri kimi, bu dissertasiyanın Qüs-sur və nöqsanları olacağı da təbidir. Lakin belə zəngin bir bulağın suyundan hec olmasa bir damçı dadmışıqsa və onun tamı haqqında obyektiv fikir söyləyə bilmışıksə, demək məqsədimizə nail olmuşuq.

# ƏDƏBİYYAT

## 1. KİTABLAR

1. Azərbaycan məhəbbət dastanları. Bakı, Elm, 1979.
2. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I c. Bakı, 1960.
3. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II c. Bakı, 1961
4. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, III c. Bakı, 1967
5. Azəroğlu B. Bir kursu istəyirəm. Bakı, Yaziçi, 1989.
6. Araz M. Qayalara yazılın səs (Tərtib, müqəddimə, tərcümeyi hal göstəriciləri və bibliografiyanın müəllifi İ. Həbibbəyli). Bakı Azərnəşr, 1994.
7. Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı, 1958.
8. Барсук А. И. Теоретико – методологические проблемы общего библиографоведения. Москва, 1978.
9. Beqqeli Q. Şərq ədəbiyyatlarında «Xosrov və Şirin» mövzusu. Bakı, Elm, 1970.
10. Бертелс Е. Е. Избранные произведения. Низами и Фузули. Москва, изд – во Восточной литературы, 1962.
11. Библиография художественной литературе и литературоисследований. Москва, «Книга», 1985.
12. Vaqif M. P. Əsərləri. Bakı, Yaziçi, 1988.
13. «Varlıq» (türkçə, farsca fərhəngi dərgi). 1979 – 1995, № 1 – 99.
14. Vahabzadə B. Vətəndaş. Bakı, Gənclik, 1994.
15. Vəliyev K. Elimizdən, obamızdan. Bakı, Gənclik, 1980.
16. Vurğun S. Əsərləri, 6 cilddə, I c. Bakı, 1960.
17. Vurğun S. Seçilmiş əsərləri, 4 cilddə, I c. Bakı, 1996.
18. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, «Sabah», 1996.
19. Qasımlı M. Aşıq sənəti. Bakı, «Ozan», 1996.

20. Qasimova A. Füzuli yaradıcılığında Quran rəvayətləri. Bakı, 1995.
21. Quluzadə M. Füzulinin lirikası. Bakı, Elm, 1962.
22. Dəstgerdi V. Divane – Qəsaedo qəzəliyyate – Nizami. Tehran, 1317.
23. Doktor Cavad Heyət. Bakı, «Azərbaycan» nəşriyyatı, 1995.
24. Əvhədi. Cami – Cəm. Bakı, Elm, 1970.
25. Əliyev Z. H. Biblioqrafiyanın nəzəriyyəsi və metodikası. B. ADU, 1973.
26. Əliyev R. Nizami Qısa bibliografiq məlumat. Bakı, Yaziçı, 1987.
27. Əliyev R. Nizami Gəncəvi. Bakı, Yaziçı, 1991
28. Zamanov A. Əməl dostları. Bakı, Yaziçı, 1979,
29. İbrahimov M. Anama deyərəm ha! Bakı, Gənclik, 1986.
30. İldırım A. Əsərləri. Bakı, 1995.
31. Комиссаров Д. С. О современном Иранском литературоведении. Москва, Наука, 1980.
32. Koroğlu (topluyanı H. Əlizadə). Bakı, Azərnəşr, 1941.
33. Məmmədov F. Məhəmənəd Füzuli əsərlərinin nəşri (biblioqrafik göstərici). Bakı, Maarif, 1996.
34. Mənafî M. Əbdürrəhim Talibovun yaradıcılığı. Bakı, Elm, 1972
35. Məhəmməd Füzuli (elmi tədqiqi məqalələr). Bakı, Azərnəşr 1958
36. Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, Azərnəşr 1958
37. Moin M. Təhlile – həft peykəre-Nizami. Tehran 1335
38. Nəsimi İ. Seçilmiş əsərləri. Bakı, Elm, 1985.
39. Nəfisi S, Əhvalo əsare- qəsaedo qəzəliyyate Nizami. Tehran, 1326.
40. Nizami. Xosrov və Şirin. Bakı, Yaziçı, 1982
41. Nizami. Leyli və Məcnun. Bakı, Yaziçı, 1983
42. Rza X. Ayla günəş arasında. Bakı Yaziçı, 1993
43. Rza X. Bağışla, ey Vətən, Bakı, 1995

44. Rəsulzadə M. Ə. Azərbaycan şairi Nizami. İstanbul, 1991,
45. Rüstəm S. əsərləri, 6 ciddə I. c, Bakı, Yaziçi, 1983
46. Rüstəm S. Təbrizim. Bakı, Gənclik, 1986
47. Sabir M. Ə. Hophopnamə. Bakı, Azərnəşr, 1962 (ərəb əlifbası ilə)
48. Təhmasib M. H. Azərbaycan xalq dastanları. Bakı, Elm, 1976.
49. Firdovsi. Şahnamə. Bakı, Yaziçi, 1987
50. Füzuli (izahlı bibliografiya göstəricisi) tərtib edən Ə. Xələfov. Bakı, 1958
51. Füzuli M. (Qısa bibliografiya) Bakı, Azərnəşr, 1996
52. Füzuli. Əsərləri, 5 ciddə, I, c , Bakı, Elm, 1958
53. Füzuli Əsərləri, 5 ciddə II c, Bakı, Elm, 1958
54. Füzuliyə təxmislər. Bakı, Yaziçi, 1993
55. Füzuli Leyli və Məcnun. Bakı, Uşaqgəncnəşr, 1958 (ərəb əlifbası ilə)
56. Füzuli. Seçilmiş əsərləri (tərtib, müqəddimə və şərhler Ə. Cəfərindir). Bakı Yaziçi, 1984.
57. Füzuli. Türk divanı (tərtib edəni Əmin Sədiqi). Tehran, 1374
58. Xalisbəyli T. Nizami və xalq ədəbiyyatı. Bakı, yaziçi, 1992.
59. Xəzri N. Qəm dəftəri. Bakı, Azərnəşr, 1991
60. Xəzri N. Torpaq, sənə and içirəm. Bakı, Yaziçi, 1989.
61. Xələfov Ə. Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslıq elmi-koməkçi bibliografiyanın müasir vəziyyəti. Müasir mərhələdə Azərbaycanda bibliografiya işi məsələləri (Elmi əsərlərin toplusu) B. ADU, 1982
62. Xələfov Ə. Bədii ədəbiyyat və ədəbiyyatşunaslığının bibliografiyası (dərs vəsaiti) B. ADU, 1985
63. Heyət C. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, Yaziçi, 1993
64. Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Azərnəşr, 1990

65. Heyət C. Türklərin tarix və mədəniyyətinə bir baxış (başlanğıcdan XVI əsrə qədər). Bakı, Azərnəşr, 1993
66. Həsənzadə N. Bütün millətlərə. Bakı, Yaziçi, 1991
67. Hüseynov B. İran dini – siyasi və fəlsəfi fikrində «islam inqilabı» konsepsiyası. Bakı, Elm, 1989
68. Cabbarlı C. Əsərləri, Bakı, Azərnəşr, 1958
69. Cavadova M. Şah İsmayıllı Xətainin leksikası. Bakı, Elm, 1977
70. Cavid H. Əsərləri, 4 cilddə I c, Bakı, Azərnəşr, 1968
71. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Bakı, Elm, 1994
72. Şəhabi Ə. Nizami-şaire-dastansəra. Tehran 1336
73. Şəriati Ə. Özünəqayidış (fars dilindən tərcümə edəni T. Kərimli) Bakı, «Sabah», 1994

## II MƏQALƏLƏR

74. Abdulla B. Güney sovgatı: «Azərbaycan şifahi xalq ədəbiyyatı» Cənubdan səslər. «Azərbaycan müəllimi» qəzeti, 5 avqust 1990
75. Aslanov M. Qalmaz bu çöl divanəsiz – Cənubdan səslər «Azərbaycan müəllimi» qəzeti, 21 Aprel 1991
76. «Varlıq» və «Ədəbiyyat qəzeti»nin Tehran görüşü. «Ədəbiyyat qəzeti» 4 iyul 1994
77. Qarabağ fəryadı «Varlıq»ın səhifələrində «Elm» qəzeti, №5, 1994
78. Qarayev Y. Folklorumuzun tarixi C. Heyət Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Azərnəş, 1990
79. Qarayev Y. Xoş gəlmisən, «Varlıq», «Karvan» jurnalı, sentyabr, 1990
80. Qənbəroğlu Ə. Peşəm çərrahlıqdır, eşqim ədəbiyyat. «Şəhriyar» qəzeti, 15 mart, 1993
81. Əliyev R. Gúcümüz birlikdədir. «Ədəbiyyat və incəsənət» qəzeti, 28 oktyabr 1988

82. Əliyev R. Nizaimi əsərlərində işlənmiş türk sözləri «Ədəbiyyat və incəsənət» qəzeti, 26 iyul 1990
83. Əhmədov T. Ustad Şəhriyarın xatirəsi. «Ədəbiyyat və incəsənət» qəzeti, 14 aprel 1989
84. Zamanov A. Nəbiyev A. Folklorşunaslığımız: Şifahi xalq ədəbiyyatımız yeni tədqiqatda. «Ədəbiyyat və incəsənət» qəzeti, 8 dekabr 1989
85. Kərimli T. Füzuli qəzəllərində təcnis Azərbaycan EA Xəbərləri (ədəbiyyat dil və incəsənət seriyası-xüsusi buraxılış) Füzuli-500, 1996, s. 14 – 21
86. Məmmədli Q. Ağır illərin nəğməkarı (Sönməzin «Ağır illər» kitabı haqqında) «Azərbaycan müəllimi» qəzeti, 21 aprel, 1982.
87. Mənafı M. «Müqayisətül-lüğəteyn» - Tənubdan səslər. «Azərbaycan müəllimi» qəzeti, 8 avqust 1987
88. Mətbuat soraqları («Varlıq» dərgisi haqqında). «Ədəbiyyat qəzeti», 7 iyul 1994
89. Nitqi H. Müqəddimə C. Heyət, Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, Yazıcı, 1993, s. 3 – 8
90. Paşayev Q. İraq türkmanları. «Ədəbiyyat qəzeti» 18 dekabr 1992
91. Rəsulzadə M. Ə. Dirilik nədir? «Ədəbiyyat qəzeti» 25 oktyabr 1995
92. Hacı qızı P. «Varlıq»ın səhifələrində. «Ədəbiyyat qəzeti», 1995, № 7
93. Hacı qızı P. «Varlıq»dan seçmələr. «Ədəbiyyat qəzeti», 1995 № 11
94. Hacı, qızı P. «Varlıq»dan seçmələr. Xəbərlər. «Ədəbiyyat qəzeti» 1995, № 9
95. Hacı qızı P. «Varlıq» jurnalında Azərbaycan şifahi xalq ədəbiyyatı Azərbaycan EA-nın «Folklor və mədəniyyət» toplusu. Bakı, 1989
96. Hacıyev İ. Kazımlı Ç. Mənəvi körpü yaradanlar. «İki sahil» qəzeti, 15 mart, 1994
97. Hacıyev T. Ədəbiyyat tariximizə faydalı bir baxış. «Ədəbiyyat qəzeti», 8 dekabr 1993.

98. Həbibbəyli İ. «Mólla Nəsrəddin» sərhəddi keçir. «Azərbaycan» jurnalı, 1993, № 3 – 4, s. 183 – 187
99. Cəfərzadə Ə. «Varlıq» dərgisi və folklor – Cənubdan səslər «Azərbaycan müəllimi » qəzeti, 18 aprel 1991

### III Aftoreferatlar

100. Казыимов Р. Библиография художественной литературы и литературоведений в Азербайджане (1920-65 гг) Автореф. Канд. Дисс. Баку, 1971
101. Ларикова Н. А. Рекомендательная библиография. Автореф. Канд. Дисс. Москва, 1983
102. Мамедов Ф. Библиография общественно-политической литературы в Азербайджане в 1920-70. Автореф. Канд.дисс.Ленинград, 1972
103. Халафов А. История библиотечного дела в Азербайджане (1930 – 50 гг). Автореф, докт. дисс. Баку, 1974.

## MÜNDƏRİCAT

«Varlıq» jurnalının yarandığı tarixi şərait və inkişaf yolu .....	3
<b>I Fəsil.</b>	
«Varlıq» jurnalında Şimali Azərőaycan ədəbiyyatı və ədəbiyyatşunaslığı haqqında elmi məqalələrin tədqiqi.....	27
<b>II Fəsil.</b>	
«Varlıq» jurnalında şimali Azərbaycan ədəbiyyatı və ədəbiyyatşunaslığı örnəklərinin biblioqrafiyası.....	89
<b>Nəticə .....</b>	123
<b>Ədəbiyyat .....</b>	128

**NƏZAKƏT İSMAYILOVA**

---

---

**«VARLIQ» JURNALI VƏ AZƏRBAYCAN  
ƏDƏBİYYATI  
(1979-1995-ci illər)**

**Nəşriyyatın direktoru:**  
**professor Nadir MƏMMƏDLİ**

Kompüter dizaynıcı:	Tural Əhmədov
Texniki redaktor:	Rövşanə Nizamiqızı
Səhifələyici:	Aygün Əsgərova
Montajçı:	Rasim Hacıyev
Operator çapçı:	Elşad Hacıyev

*Yığılmağın verilmiş 08.01.2009.  
Çapa imzalanmış 04.02.2009.  
Şərti çap vərəqi 8.5. Sifuriş № 25.  
Kağız formatı 60x84 1/16. Tiraj 300.*

---

*Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində  
səhifələniç çap olunmuşdur.  
E-mail: nurlan1959@gmail.com  
Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev döngəsi 8/4.*